

Parallel

www.paralel.az
İctimai-siyasi qəzet

8

Aprel
2021-ci il

No 201-202 (3495-3496)
Qiyməti 20 qəpik

● GünXəbər —



Prezident yol tikintisinə 14 milyon manat ayırdı

Prezident İlham Əliyev Ağcabədi rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (109 km)-Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolu-nun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla sözügedən yoluň çəkilişi üçün bütçədən «AzərAvtoyl» Dövlət Agentliyinə 13,6 milyon manat vəsait ayrılib.

Qardaş Azərbaycanın yanında olduq



«Türkiyə torpaqlarının azad olunmasında qardaş Azərbaycanın yanında oldu». Bu sözəri Türkiyə Prezidenti Recep Tayyib Ərdoğan deyib.

"Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağda 30 il sürən erməni işgalini sona çatdırmaq üçün mübarizə aparan qardaşlarımızın yanında yer alaraq qazandıqları qələbəyə dəstək olduq", - Türkiyə prezidenti bildirib.

Paşinyan əlehdarları ilə polis arasında qarşıdurma



Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən "Veto" hərəkatı iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb.

Aksiyaların ırəvanda hökumət binası yaxınlığında baş verib. Qarşıdurma zamanı etirazçı qadınlardan biri ayağından yaralanıb. Aktivistlər hökumət binasına ve polis məmurlarına yumurta atıblar. Daha sonra qadınlar asfaltın üstündə qırmızı boyalı rus dilində "satqın" yazıblar.

Rusiya Yuxarı Qarabağı özünüküləşdirir



Torpağımızda
rus hərbi bazası
formalaşır

Səh. 3


"İsgəndər"in buynuzu var, buynuzu ...



Kremlin şefi nəyi
gizlətməyə çalışıb?

Səh. 5

Ağilli kənd, yoxsa ağilli məmur?!



Azərbaycana hansı daha
çox lazımdır?

Səh. 6

ÖTƏN İL ÖLKƏDƏN 1,1 MİLYARD ÇIXARILIB

Ölkə iqtisadiyyatının ağır böhran yaşadığı 2020-ci ildə Azərbaycandan xaricə 1,1 milyard manat ekvivalentində qanunsuz vəsait çıxarılması baş verib. Bunu Hesablama Palatası aşkarlayıb.



Səh. 15

**"Bu cinayətə Rusiya şərīkdir"****"Azərbaycan BMT-yə müraciət etməlidir"**

"Ermənilərin Şuşa şəhərinə dağdıcı güce malik "İskəndər-M" raketin atmasına artıq bir fakt kimi təsbit olunması Ermənistəninin insanlıq əleyhinə mühərbiə cinayətlərini tövətməsinə bir daha sübut edir. Atilan raketin Rusiya silahlı qüvvələrinin balansında olması Rusiyani da bu cinayətə şərīk edir".

Bunu hüquqsunas, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib. O, hesab edir ki, bu hadisəde Rusiya Ermənistənla birləşdə beynəlxalq hüquqi məsuliyyət daşıyır: "Federal Təhlükəsizlik Xidmətinin Rusiyaya məxsus raketin Ermənistənə əlinə necə düşməsi barədə istintaqa başlaması heç nəyi dəyişmir. Əvvəllər Rusiya tərəfindən Ermənistənə silah-sursat verilməsi barədə bir neçə dəfə belə nəticəsiz, araşdırılmalar aparılıb. İndiki araşdırma da avvalkilərdən heç nə ilə fərqlənməyəcək".

Partiya sədri təkli edir ki, Azərbaycana qarşı tərədilən beynəlxalq cinayətlərin araşdırılması üçün beynəlxalq tribunalın yaradılması məsələsinin beynəlxalq teşkilatlar qarşısında rəsmən qaldırılması üçün hərəkətə keçmək lazımdır. Bunu üçün Azərbaycan bir dövlət kimi BMT Təhlükəsizlik Şurasına rəsmən müraciət etməlidir. "Həmçinin, raket məsələsində Rusyanın da məsuliyyətinin olduğunu nəzərə alaraq, 10 noyabr Bayanatının havada qalan bəndlərinin həyata keçirilməsinə nail olmaq istiqamətində Rusiya ilə razlaşmaya getmək mümkündür. Ermənistən silahlı qüvvələrinin, erməni silahlı birləşmələrinin son nəfərinədək Azərbaycan ərazisində çıxarılması, Xankəndi və işğal altında qalan digər ərazilərimizdə Azərbaycanın suverenliyinin bərpası, Naxçıvan dəhlizinin açılması, minalanmış ərazilərimizin xəritələrinin Ermənistənən alınması və Bayanatdan irəli gələn digər məsələlərin tezliklə həll olunması Rusyadan rəsmən tələb edilməlidir", - deyə Qulamhüseyn Əlibəyli vurğulayıb.

**Dünyada zəngin insanların sayı artıdı**

ABŞ-da nəşr olunan "Forbes" jurnalı 2021-ci ilədək dünyadan ən varlı adamlarının siyahısını yayıb. Zirvədə 177 milyard dollarlıq sərvəti ilə "Amazon" korporasiyasının sahibi Jeff Bezos dayanır.

Pandemiya səbəbindən dünya iqtisadiyyatının ciddi böhran yaşadığı bir vaxtda Bezos sərvətinin 113 milyard dollardan 177 milyard dollara yüksəldib. "Forbes"ə görə, dünyada keçən il 2 min 95 olan dollar milyarderlərinin sayı 2021-ci ilde təxminən üçdə biri artaraq 2 min 755-ə çatıb.

ABŞ 724 nəfərlə ən çox dollar milyarderine sahib olan ölkə kimi mövqeyini qoruyub. ABŞ-da milyarderlərin sərvəti son bir ilde 1,5 trilyon dollar artaraq 4,4 trilyon dollara çatıb.

Çin isə 626 milyarder və ümumi sərvəti 2,5 trilyon dollarlıq sərvətə ikinci sıradə yer alıb. Çinli milyarderlərin sərvəti ilde 1,3 trilyon dollar artıb. Cində ən varlısı 68,9 milyard dollarlıq sərvəti ilə Zong Şanshan (Zhong Shanshan) olub.

Vətən Müharibəsi dövründə ermənilərin Azərbaycana qarşı Rusiya istehsalı olan "İskəndər-M" raketindən istifadə etməsi son günər ictimaiyyətdə geniş müzakirəyə yol açıb.

İxracı qadağan edilən silahlar siyahısında olan bu raketin Ermənistənə hansı yollarla gedib çıxmazı neinkin Azərbaycanı, hətta dünyə KİV-ni de olduqca maraqlandırır. Çünkü hələ 2016-ci il Aprel döyüşləri başa çatıldıqdan sonra 280 kilometrlik uçuş məsafəsine sahib olan "İskəndər" raketlərinin ermənilər tərəfinə nümayis etdirilmiş böyük səs-küye səbəb olmuşdu. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konachenkovun bir müddət əvvəl Qarabağda "İskəndər" raketlərinin tətbiq olunmasını qəti inkar etməsinə baxmayaraq, ikinci Qarabağ Müharibəsində Ermənistən 500 kilometrlik uçuş məsafəsine malik "İskəndər"le Şuşanı vurması faktı ortaya çıxb. Bu, haqlı olaraq Azərbaycan cəmiyyətində böyük narazılıqlara yol açıb. Bir qrup azərbaycanlı jurnalist "İskəndər-M"le bağlı rəsmi şəkilde Rusyanın Azərbaycan-

"İskəndər" müəmməsi davam edir: "Dünyanın silah bazarı titrəyəcək"

dakı sefiriyyinə müraciət edib, rəsmi Moskvadan izahat teleb olunub. Lakin Rusiya tərəfi indiyə qədər nə rəsmi mövqə ortaya qoyub, nə də təhqiqatın başlanması elan edib.

Məsələni şərh edən hərbi ekspert Ədalət Verdiyev Rusyanın susqunluğunun Azərbaycanı qane etmədiyini vurgulayıb: "Bu raketlərin necə Ermənistənə gedib çatması hamımız üçün maraqlıdır. Bunu aydınlaşdırmaq üçün çox qisa bir prosedur var: Azərbaycanla əməkdaşlıq etmək. Raketin istehsal, seriya və partiya nömrəsini götürməklə Rusiyadakı bu raketləri istehsal edən şirkətdən hə-

min nömrəli raketlərin kim vərildiyini aydınlaşdırmaq müümkiindür. Onun verildiyi Rusiya hərbi hissəsinə tapdıqdan sonra isə həmin hərbi hissədən bu raketlərin mövcudluğunu yoxlamaq lazımdır. Əgər raketlər yerdə deyilsə, o zaman bunun hansı yollarla Ermənistənə verildiyi bəlli olacaq. Bunu söyləmək deyil, prosesləri yerinə yetirmək üçün arzulamaq lazımdır, istək olduğu halda məsləhəni aydınlaşdırmaq ən uzun vadədə bir neçə günüñ işidir".

Ekspert Rusiyanın iddialara aydınlıq göttürməsə səbəblerini də diqqətə çatdırıb: "Birinci səbəb bu silahın ugursuzluğunu ilə

bağlıdır. Rusiya özünü dünyaya əkinindirmə silahı kimi təqdim etdiyi bir silahın belə ugursuz olmasına qəbul etmək istəmir. İkinci, Rusiya və Ermənistən bu silah təchizatını bütün beynəlxalq konvensiyalara zidd həyata keçirib. Nə BMT-nin silahlara dair reyest-rində qeyd olunub, nə beynəlxalq təşkilatlara bu barədə məlumat verilməyib. Məlumatı həm Ermənistən, həm də Rusiya vermişdi. Çünkü idxlə və ixrac edən ölkə bu təşkilatlara hər il hansı silahların kim və nə qədər satılması barədə məlumat verir. Belə bir informasiya isə hazırda yoxdur. Yəni onlar həm qadağan olunmuş silahı ötürməklə beynəlxalq konvensiyani pozublar, həm də məlumat verməklə beynəlxalq ictimaiyyəti əldədilərlər. Bundan əlavə, dünyani qorxuda saxlayan bir silahın ugursuz olduğu da ortaya çıxb. Bunu etiraf etmək o qədər də asan iş deyil, amma etməlidirlər. Bu, dünyada silah bazarnı titrədəcək, silahlara nəzarət mexanizmlərinin daha işlek bir vəziyyətə gətirilməsini tələb edəcək".

Avtobus sürücüləri maaşsız qalıb

Dünən marşrut avtobuslarının sürücüləri Bakı Nəqliyyat Agentliyinin (BNA) binası qarşısında etiraz aysiyyəti keçirib.

Sosial şəbəkələr vasitəsilə canlı yayılmış aksiyada sürücülər gündəlik planın yüksək olmasından, maşlarınu ala bilməmələrindən şikayətlənlər: "250 manat aylıq əməkhaqqı yazılır, lakin verilmir. İllərdir maaş almırıq, gündəlik plan da yüksəkdir. Əvvəlki vaxtlarda gündəlik plandan artıq qalan pulla dolanırdıq, indi o da yoxdur..."

Məlum olub ki, sürücülərin əksəriyyəti 140 sayılı müntəzəm marşrut xətti üzrə çalışırlardır. Sürücülər bildirib ki, hazırda həmin xətt "BMH" MMC-nin istismarındadır. Onların sözlərinə görə, şirkətin müdürü Baxşeli Mirzəyevdir.

"Gündəlk planın məbləği 85 manatdan 115 manata artdıqdan və yanacaq bahalığından indi nəinki dolanmaq olmur, planı da vermək çətindir", - şikayətçi sürücülərdən olan Elnur Ağalyev deyib.

"5 ildir bu xətt üzrə sürücüyəm. Keçən il cəmi 3 dəfə maaş verilib. Həmin 3 dəfə-

yazıldıqını, lakin əməkhaqqı almadığını deyib.

Sürücü Bahadər Əliağayev gündəlik planın çox olmasına, maaşın verilməsindən etiraz etdiyini deyib.

Kamran Mirzəyev adlı sürücü də eməkdaşların bir qisminin emək müqaviləsiz çalışdığını, müqavilə olanların isə maaş almadıqlarını bildirib: "İki ildir işləyirəm, iki dəfə maaş verilib, onu da diğər sürücü ilə böldürlər".

Digər sürücü isə şəhər 5-dən gecə saatlarına qədər çalışdığını, lakin evə qazanc apara bilmədiyini deyib.

Cingiz Həzrətquliyev adlı sürücü məktəblər bağlanarkən rəhbərliyə gündəlik planı 100 manata salmağı təklif etdiğini bildirib: "Məktəblər açıq olan vaxt maaş verilməsə də danışmurdıq. Çünkü dolana bilirdik. İndi məktəblər bağlanıb, maaş da verilmir, plan da yüksəkdir. Biz ən azından planın aşağı salınmasını tələb edirik".

Rəşad İsmayılov da pandemiya olandan çətinlik çəkdiklərini bildirib: "Gündəlik plana borclu qalıq. Bilmirik

**Rusiya təhdidi böyüyür****Zelenski Ankaraya gəlir**

Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri gözlənilir.

Bu barədə Türkiyənin "Hüriyyət" qəzeti məlumat yayıb. Nəşr səfərin aprelin 10-da baş tutacağı yazıb. Səfərdən əvvəl Ankaradan Ukrayna və Rusiya arasındakı son gərginliyə dair ilk açıqlama verilib.

Bir Türkiye rəsmisi qəzətə açıqlamasında Ankaranın prosesləri yaxından izlədiyini bildirib: "Ankara prosesi yaxından izləyir. Hədəf davamlı atəşkəsə nail olmaqdır. Sülhün təmin olunması üçün həmişə hüquq normalarına riayət edilməsinin tərəfdarılığımızdır. Türkiyə yerləşdiyi bölgədə sabitliyin təmin olunması üçün səylərini davam etdirir".

Qeyd edək ki, Vladimir Zelenski bundan əvvəl Rusyanın Ukrayna ilə sərhəd bölgələrindəki hərbi qüvvələrinin sayını artırıdığını açıqlayıb. Ölkə lideri bu məsələni NATO baş katibi Yens Stoltenberq'lə müzakirə edib.

Başsağlığı

Tapdıq Abbas Beyləqan Rayon Təhsil şöbəsinin metodist müəllimi, ziyanlı və yüksək insani keyfiyyətə malik olan müəllim

MƏHYƏDDİN MAHMUDOVUN

Vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və eziyərinə dərin hüznə başsağlığı verir!

Allah rəhmət eləsin!



nin birində karta 110 manat köçürtmüşdülər, dedilər o pulu iki sürücü arasında bölün. Bir sözələ, biz maaş almadan işləyirik" – E. Ağalyev şikayətlənib.

Aksiya iştirakçılarından olan sürücü Əlican Dostelyev şirkətdə illərdir çalışdığını, aylıq rəsmi maaşının 250 manat

plan dərdi çəkək yoxsa evə çörək"

Rafiq Əliyarov, Səxavət Ağarzayev və digər sürücülər də maaş almamalarından, gündəlik planın çoxluğundan şikayətlənlər: "Aılə saxlamaq olmur. Maaş verilmir. Aidiyyatı qurumlar təcili tədbir görsün".

Rusya sülhməramlıları 5 aydır 10 noyabrda üç ölkə başçısının imzaladığı "Atəşkəs bəyanatı"nda əksini tapan razılaşmanın şərtlərini yerinə yetirməliydi. Lakin Rusiya hərbçilərinin 5 ay ərzində Yuxarı Qarabağda göstədiyi fəaliyyəti nəzərdən keçirərkən "Atəşkəs bəyanatı"nda əldə olunmuş razılaş-

çox hallarda susması ölkə ictimaiyyətində böyük narahçılıq yaradıb.

Xalq aydın sekildə hiss edir ki, Rusya sülhməramlılarının bütün addımları Yuxarı Qarabağda öz mövcudluğunu möhkəmləndirməyə xidmət edir. Onlar məlum razılaşmanın tələblərini yerinə yetirmir, yalnız torpaqlarımızı işğal edən ermə-

kimi təcili təmin olunmalıdır.

Məcburi köçkünlər öz yurdalarında nə qədər tez məskunlaşacaqsası, çığır-bağır salan, Yuxarı Qarabağı müstəqil respublikası kimi görməyə çalışan ermənilər də o qədər tez sakitləşməyə məcbur olacaqlar.

Rusyanın Yuxarı Qarabağda nümayiş etdirdiyi hərəketlər Qarabağın azərbaycanlı icması üzvlərinin doğma yurdlarına qayıtmاسının əleyhine yönəlib. Ermənilərin işğaldan azad olunmuş ərazilərin minallardan təmizlənməsi üçün xəritəni hələ də Azerbaycana verməməsi də, məhz Rusyanın təsirilə baş verəməsi heç kimde şübhə doğurmur. Rusiya rəsmilərinin davranışlarından o da aydın hiss olunur ki, tək Yuxarı Qarabağa yox, eyni zamanda, işğaldan azad olunmuş ərazilərin bərpasına da ciddi manələr yaradılır.



Rusiya Yuxarı Qarabağı özünükünləşdirir

Torpağımızda rus hərbi bazası formalasır

ma şərtlərinin ciddi sekilde pozulduğu müşahidə olunur. Rusiya hərbçilərinin Yuxarı Qarabağda ermənilərin cinayətkar fəaliyyətinə göz yumması ölkə ictimaiyyətini qəzəbləndirir. Xankəndi və ətraf ərazilərdə rus-erməni işğalı dərinləşməkdə davam edir və terrorçu rejim öz mövcudluğunu qorumağa çalışır.

Ermənistanın dövlət bütçəsindən 200 milyon dollar Yuxarı Qarabağda tikintiye ayrılmazı, qondarma rejimin bu ərazilərdə ermənilər üçün 5 mindən çox ev tikilməsini planlaşdırması, Ermənistanın hökumət üzvlərinin həyaziscasına Xankəndinə gəlib-getməsi, qatı cinayətkar və terrorcubaşı A. Arutyunyanın erməni könüllü batalyon üzvlərini gizli şəkildə Xankəndinə gətirtməsi və təltifetmə şousu təşkil etməsi, qondarma respublikada çağırışçıların hərbi xidmətə cəlb edilməsi və revanşist bəyanatlar vermesi, Laçında ermənilər üçün məktəb və yaşayış evlərin təmiri, Ermənistanın Mehri ərazisində Naxçıvanla Azərbaycanın qərbi rayonlarını birləşdirəcək kommunikasiya dəhlizinin açılmasını gecikdirməsi və digər hadisələr fonunda Azərbaycan rəsmilərinin bir

nı quldurlarının arzu və istəklərini təmin edir, Xankəndi və ətraf ərazilərdə faktiki olaraq rus hərbi administrasiyasının formalasması ilə məşğuldurlar. Rusiya rəsmiləri erməni hərbçilərlə davamlı tədbirlər keçirir, onların güclənməsinə kömək edirlər. Rusyanın MTS mobil rabitə şirkəti Xankəndi və ətraf ərazilərdə Azərbaycanın razılığı olmadan fəaliyyət göstərir, rus fondu - "Doktor Liza" ermənilər üçün yardımalar teşkil edir. Ölkəmizin suveren hüquqlarını pozan bu hadisələrə Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliyi səsini çıxarmır, ərazilərimizdə hər şey Rusyanın öhdəsinə buraxılıb.

Xalq Laçın dəhlizinin başlanğıcı - Laçın-Gorus yolu istiqamətində 5 km-lük sərhəd əraziləsinin Azərbaycan sərhəd qosunları tərəfindən nəzarətə götürülməsini və orada sərhəd-kecid-gömrük məntəqəsinin yaradılmasını tələb edir.

Ən vacib məqamlardan biri - məcburi köçkünlərimizin doğma torpaqlarına qaytarılması prosesinin gecikdirilməsi çox pis halıdır. Ona görə də qısa müddət ərzində Şuşa və digər azad olunmuş rayonlarımıza sakinlərinin doğma yurd-yuvalarında məskunlaşdırılması mühüm əhəmiyyətli məsələ

Bir vacib məsələni unutmayaq ki, erməniləri kənardan daşıyıb Azərbaycan torpaqlarına toplayıb, ərazilimizdə onlara Ermənistən dövletini hədiyyə edən Rusiyadır! Kim Rusyanın Yuxarı Qarabağdan məharibəsiz çıxacağını iddia edirsə, deməli, o, rusların məqsədini biləs də, ölkəmizə və xalqımıza bəslədiyi düşmən münasibəti gizlədir.

Yuxarı Qarabağda Rusiya sülhməramlılarının hazırlı hərəkəti göstərir ki, bölgəni rus-erməni işgalindən xilas etmək üçün üçüncü Qarabağ məharibəsi qaçılmazdır...



Tapdıq ABBAS

Baş redaktor,
"Əməkdar mədəniyyət işçisi",
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ məharibə veterani
t.abbas1952@list.ru



"NATO UKRAYNAYA YARDIM ETSƏ, ALOV QARA DƏNİZİ BÜRÜYƏCƏK"

Ukrayna-Rusya sərhədində hələ məharibə alovlanması da, artıq "qılınclar qızından çıxarılib". Gərginlik günbegün artıracaq, ən yüksək həddə çatıb. Hər şey məharibəyə aparır? Məharibə başlayacağı təqdirdə nəticə necə olacaq? Ukrayna işğal və ilhaq edilmiş torpaqlarını geri qaytara biləcəkmi, yoxsa Rusiya daha çox torpaq işğal edəcək?

2014-cü ilde Qərbin dəstəyilə Ukraynada hakimiyyət dəyişikliyi baş verdi. Rusiyapərəst prezident Yanukoviç devrildi. Xalq üsyənin arxasında Qərb dayanırdı, hədəf isə Rusiyadı. Moskva bunu cavabsız buraxmadı və Ukraynaya məxsus Krim yarımadasını ilhaq edərək, öz ərazilisinə qatdı. Krim Qara dənizdə strateji nöqtədir. Bundan başqa, Rusiya Ukraynanın şərqindəki Donbas bölgəsinin Donetsk və Luhansk şəhərlərini işğal etdi. Bu şəhərlərdə rusiyapərəst muxtar administrasiyalar yaradıldı.

Son doqquz ayda isə atəşkəs rejimi qüvvədə olub. Ancaq eslinde, bu atəşkəsə heç de lazımi qaydada riayət edilməyib. Çünkü Rusiya tərəfindən çoxsaylı pozuntular baş verib. Buna cavab kim Urayna Donbasda hərbi aktivliyi artırıb.

Azərbaycanın Ermənistənla məharibədə Qarabağın işgalinə son qoyması Ukraynatı öz ərazilərini azad etməyə həvəsləndirdi. Qarabağ məharibəsində Rusiya birbaşa Azərbaycanın qarşısında dayanmamışdı. Ancaq Uraynanın qarşısında dayanan işgalçi birbaşa Rusiyadır.

Son zamanlar Urayna Türkiye ilə münasibələri gücləndirib və ondan Qarabağ məharibəsində həlledici faktora çevrilən "Bayraktar" zərbə PUA-ları alıb. Bununla yanaşı, Türkiye və Rusiya arasında six əlaqələr qurulub. Ancaq iki ölkə arasında mövcud əməkdaşlıqla bərabər, fikir ayrılıqları da var. Bunlardan birincisi Krimin ilhaqidir.

Urayna ABŞ, NATO və Avropa Birliyi ilə six bağlı malikdir. Bayden administrasiyasının hakimiyyətə gəlməsile ABŞ və Rusiya bir-birindən daha çox uzaqlaşıblar. Hətta Bayden Rusiya prezidentini "qatıl" adlandırbı və əksər regionlar üçün Rusiya əsas təhlükə elan edilib. Onlardan birincisi Uraynadır.

Bir tərəfdən Urayna Donbasdakı hərbi aktivliyini artırır, digər tərəfdən isə Putinin yaxınlarına məxsus televiziya kanallarını bağlayır. Urayna həmçinin Krimin işğaldən qurtarılması strategiyasını qəbul edib. Belə bir vəziyyət Rusiyani bərk qəzəbləndirir. Urayna və Rusiya arasında doqquz ay süren atəşkəs rejimi 1 aprelde pozulub.

Moskva atəşkəs müqaviləsini yenidən uzatmayıacağını bəyan edib. Hələ 31 mart gecəsindən başlayaraq, Rusiya Donbasə və Krim xeyli sayda hərbi güc yollayıb. Rusiya üçün prioritət və əsas məsələ Krimdir, çünki Kırımsız Rusiya Qara dənizdə ancaq balıq ovlaya bilər.

Rusiya zəngin kömür mədənlərinə malik olan Donbası da eləbelə əldən buraxmaz. Rusyanın həmin regiona cəlb etdiyi hərbi birləşmələrin gücü də bunu sübut edir. Donbasın tamamilə rülaşdırılması cəhdidə yeddi ildir ki, davam edir. Həm də referendum yoluyla bu iki şəhərin və ətraf ərazilərin Rusiyaya birləşdirilməsi varınatı da mövcuddur.

Digər sənari isə beledir: Rusiya Donbasdan imtina edə bilər, amma bir şərtlə ki, Krimin ilhaqı mövzusu həmisişlik qapadılsın. Başqa sözlə, Rusiya Donbası vermekle Krimi özündə saxlaysıb. Moskvadan baxıqdə ömüümüzə açılan mənzərəyə diqqət edək. Putinə görə, "Urayna" deyilən bir yer, "ukraynalı" deyilən xalq yoxdur, ora Rusiyadır və həmin yerde ruslar yaşayır. Elə məhz bu mənətiq görə də Krim işğal olunub.

Ruslar deyirlər: "Ukraynalılar qaşınmasınlar, Donbası nəinki işğal edərik, hətta onu Rusiya Federasiyasının xəritəsinə qatarıq".

Əgər Urayna ilhaq və işğal olunmuş rayonları azad etməyə cəhd göstərsə, o zaman mütləq məharibə başlayacaq. Belə olan təqdirdə NATO-nun mövqeyinə baxmaqdə yarar var. Düzdür, in-di ki anda Qərb tamamilə Uraynatı dəstəkləyir, amma məharibə baş verirse, onlar 2008-ci ilde Tbilisidə etdikləri kimi Kiyyevin də arxasından çəkilib, Uraynatı ortaçıqdə qoya bilərlər. Bu isə Uraynanın real parçalanmasına yol açar.

Əgər məharibə alovlanarsa və NATO Uraynaya kömək göstərərsə, onda bu alov bütün Qara dənizi bürüyücək və beləliklə də böyük miqyaslı münaqişənin fitili yandırılacaq.

10 noyabr bəyanatından sonra Azərbaycanda az qala hər gün ya hərbiçilər, ya da mülki şəxslər azad edilmiş ərazilərimizdə minaya düşür, ağır xəsarətlər alır, sıkəst olur və ya dünyasını dəyişir. Beynəlxalq hüququn tələblərinə və hər iki ölkənin qoşulduğu konvensiyalara görə Ermənistən dövləti inddiki şəraitdə Azərbaycanın işgaldən azad edilmiş ərazilərində basdırılmış minaların xəritəsini bize təhfil verməlidir.

Lakin Ermənistən artıq rəsmən azad edilmiş ərazilərində minalanmış sahələrin xəritəsini rəsmi Bakıya təhvil



Qabil Hüseynli:

"Bu məsələdə də Rusyanın yaxasından tutmaliyiq"

vermekdən imtina etdi. Paşinyan hökuməti şərt irəli sürüb ki, 10 noyabr bəyanatından sonra azad edilmiş ərazilərdə hərbiçilərimiz tərəfindən saxlanılmış 72 nəfər erməni terrorçusunu onlara təhfil verməyənə qədər minalanmış sahələrin xəritəsini Azərbaycana vermeyecek. Beləde isə biz Rusyanın təkidi ilə rus sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilrlə Ermənistənə əlaqə saxlaması üçün Laçın dəhlizinin açılmasına razılışmışaq, Xankəndinə elektrik enerjisi veririk, SOCAR çox həvəsle Ermənistənə təbii qaz verməyə hazırlaşır (əlbəttə, bunu SOCAR siyasi hakimiyətin qərarı ilə icra edir) və s. Bütün bunları biz sözsüz ki, Rusyanın tələbi, bəlkə də təkidi ilə edirik, yoxsa bize ne Xankəndi ilə əlaqə üçün Laçın dəhlizi vermək, rusların nəzarəti altında olan əraziyə elektrik enerjisi və ya Ermənistəna "mavi yanacaq" vermək xoş deyil. Belə görünür ki, bu addımlar Rusiya və Ermənistən tərəfindən Azərbaycanın güzəştləri kimi qiymətləndirilmir. Elə isə nə baş verir, yeni Azərbaycan hökuməti etdiyi bu qədər güzəştlərlə Ermənistəna birbaşa və ya Rusiya vasitəsi ilə tezyiq edə bil-məzmi? Məsələ aydınlaşdır ki, erməni xisətinin bizim üçün bu iki yüz ildə qaranlıq olan heç bir məqamı qalmayıb, Ermənistən onszən da minalanmış sahələrin tam xəritəsini bize verməyəcək, lakin rəsmən bu xəritənin İravan dan alınması, heç olmasa qeydiyyat üçün həm də qalib

sinə verənlə, həm təzminat istəməli, həm də şikəstliyin, ölümün səbəb olduğunu məsələyə, minaların tapılıb zərərsizləşdirilməsini tələb etməlidir. Bunun üçün isə ilk növbədə Ermənistən minalanmış sahələrin xəritəsini Azərbaycana təqdim etməlidir.

Son günlər Rusiya hökumətinin kluarlarında və mediasında dolaşan xəbərlərə görə rəsmi Moskva hansı eh-

nunla heç bizim müttəfiqlərimiz (Pakistan və Türkiyə) belə razılaşmaz, nəyinkinə biz...

Bu xüsusda bizimlə səhbət edən politoloq Zərdüşt Əlizadənin fikrincə problem Ermənistəndəki hakimiyət uğrunda mübarizə ilə bağlıdır: "Hazırda Ermənistəndə daxili siyasi mübarizə gedir, xalqa müraciət edən hər bir siyasi qüvvə özünü "düşmən"



Zərdüşt Əlizadə:

"Problem Ermənistəndəki hakimiyət uğrunda mübarizə ilə bağlıdır"

vermək zəiflik əlaməti sayılabilir. Əgər Ermənistən iqtidarı bu addımı atsa, müxalif qüvvələr bağıracaq ki, Nikol Paşinyan torpaqları satdı, indi də düşmən ölkənin vətəndaşlarının qayğısına qalmaq üçün minalanmış sahələrin xəritəsini təhfil verir, amma bizim əsirlidə olan övladlarımızı xilas etmək istəmir. Yəni bbu daxili



Ermənistən mina xəritəsini verməkdən imtina etdi

Rusiya Şuşada öz hərbiçiləri üçün kazarma tikmək istahindadır

həm də Ermənistənə təzyiq etməliyik, məsələni beynəlxalq ələmdə ictimailəşdirməliyik.

tiyacdansa işğaldan azad edilmiş Şuşa şəhərində öz

azərbaycanlılara və türklərə qarşı yenilməz, qətiyyətli bir tərəf kimi təqdim etmək istəyir.

Prezident göstərişi: Minatəmizləmə taboru yaradıldı



şək. Orada şəxsi heyət çeşidli kurslara - əldə hazırlanmış partlayıcı qurğuların zərərsizləşdirilməsi, xüsusi minatəmizləmə kurslarına cəlb olunub. Parallel olaraq Türkiyədən mütəxəssisləri dəvət edərək öz mütəxəssislərimizlə, zabitlərimizlə birlikdə hazırlıq kursları təşkil etmişik. Bütün bunlar işğaldan azad olunan torpaqlarımızın minalardan və partlamamış sursatlardan təmizlənməsi işinə böyük töhfə verəcək. Şəxsi heyətin daha geniş masstabda fəaliyyət göstərməsi onun peşəkarlığının artması deməkdir".

Minaya düşərək həyatını itirmiş insanların varisləri, sıkəst olmuş vətəndaşlarımıza özləri Ermənistəni Haqqā məhkəmə-

əsgərləri üçün kazarma tikmək istəyir. Politoloq bunun qətiyyən yolverilməz olduğunu bildirdi və qeyd etdi ki, bu

Bu zaman hakimiyət tərafın dən hər hansı bir güzəştə getmək, tutaq ki, minalanmış sahələrin xəritəsini qarşı tərəf

siyasi mübarizənin məntiqi ilə izah edilə bilər. O ki qaldı minalanmış ərazilərin xəritəsinə, mən əminəm ki, bir çox minalanmış sahələrin heç xəritəsi də yoxdur. Əvvəlcədən tikilmiş beton istehkamların qarşısında olan minalanmış sahələrin xəritəsi ola bilsin ki var, lakin belə ərazilərin minali olmasına müəyyənləşdirmək üçün heç xəritəyə də ciddi ehtiyac yoxdur. Amma Ermənistən ordusu geri çəkildikcə, dəyişən döyüş şəraitində salınan minalanmış sahələrin xəritəsi böyük ehtimalla yoxdur. Ermənistən xəritələri versə də, o xəritələrə inam yoxdur. Çtxış yolu ondan ibarətdir ki, minalardan təmizlənmə əməliyyatını Azərbaycan tərəfi özü aparmalıdır. Bunun üçün xarici ölkələrin - Türkiyə, İran, Rusiya və Qərb dövlətlərinin mütəxəssisləri dəvət oluna bilər. Məmurlar oğurladıqları pulların bir hissəsini də vətən torpaqlarının azad edilməsinə ayırsalar çanları çıxar? Məsələn, məndə olan məlumatə görə İran İslam Respublikasının 60 mina təmizləyən şirkəti var, dəvət eləsinlər, gəlib təmizləsin, məsələ bu qədər bəsitledir".

A.Nəsirli

Altı həftəlik Vətən Müharibəsi dönməndə və müharibə başa çatdıqdan sonra Azərbaycana qarşı Rusyanın NATO-nu təhdid etdiyi "İsgəndər" operativ-taktiki raketlərindən istifadə edilib-edilmədiyi mübahisə mövzusuna çevrildi. Rusiya 2016-ci ildə, Aprel döyüşlərindəki ağır məglubiyətdən sonra Ermənistan siyasi hakimiyətinin psixaloji məyusluğunu bərpa etmək məqsədilə dünyada heç bir ölkəyə satmadığı "İsgəndər E" modifikasiyalı operativ-taktiki raket kompleksini erməni silahlı qüvvələrinin istifadəsinə verdi.

Qeyd edək ki, "İsgəndər" operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri "İsgəndər-M" raketləridir ki, bu modifikasiyalı raket kompleksləri həm də nüvə başlıqları daşıya bilir. "İsgəndər-M" raketlərinin mühüm özəlliyindən biri də, bu raketlər ballistik (dəyişən) trayektoriya ilə hərəkət edir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə, bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir. Rusiya hərbi sənayesi "İsgəndər-M" raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Hazırda "İsgəndər-M" Rusyanın ən güclü operativ-taktiki raketləri hesab olunur. Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. "İsgəndər-M" iki raketin eyni şaxtada quraqşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzinə idarə olunur.

Müharibə davam etdiyi dövrdə ermənilərin yadıldığı video-çarxlardan bəlli oldu ki, düşmən tərəf "İsgəndər" raketindən istifadə edib - raketin atılma anı görüntülərdə açıq şəkildə təsdiqlənirdi. Müharibə bitəndən dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyan siyasi müxalifət tərəfindən edilən hücumlara cavab olaraq bildirdi ki, sizin aldığınız "İsgəndər" raketlərinin yalnız 10 faizi effektiv partlaya bildi. Bunun ardınca isə Rusiya bəyanat verdi ki, 44 günlük müharibəde "İsgəndər" kompleksindən istifadə edilməyib. Daha sonra Paşinyan da Rusyanın bəyanatını təsdiqlədi ki, ona səhv məlumat verilib, "İsgəndər" raket kompleksindən bu müharibədə istifadə edilməyib. Bu, Makedonyalı İsgəndərin "buynuzu"nu xatırladan, mübahisəli və qeyri-müəyyən məsələ ekspertlər

tərəfindən müxtəlif aspektlərdən qiymətləndirildi. Bir qrup ekspertlər iddia etdi ki, Rusiya bu raketləri Ermənistana, sadəcə paradda nümayiş etdirmək üçün verib, ona görə də həmin komplekslərdən atəş açıla biləməz. Ekspertlər bunu onunla əsaslandırdılar ki, vaxtilə Rusiya öz ərazisində - Kalininqrad vilayətində "İsgəndər" raketlərini yerləşdirəndə ABŞ, Qərb və Pribaltika ölkələri buna etiraz etdilər ki, raketlərin Kalininqrad vilayətində yerləşdirilməsi sözügedən ölkələrin hava

pleksindən rusların razılığı və yardımı ilə istifadə edib, hədəf Azərbaycanın paytaxtı Bakı şəhərinin yerləşdiyi Abşeron yarmadası olub. Lakin dünyada qarşısızlaşmaz hava hücumu raketləri olan "İsgəndər" kompleksindən atılan mərmilər Abşeron yarmadasını hava hückümündən qoruyan "Dəmir kümbez" sistemini "Barak-8" kompleksindən raketlərin qarşısızlaşmaz hava hücumu raketləri olan "İsgəndər" kompleksinin "E" (eksport) modifikasiyası olduğu

rak edə bilməz. Artıq bu fakt ekspertlər tərəfindən təsdiqlənib, buna görə də, Azərbaycan hökuməti Rusiya qoşunlarının sülhməramlı misiyasından imtina etməli, rus qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır.

Hələ Azərbaycan hökuməti Abşeron yarmadasına atılan raketlərin qalıqlarının sözügedən atəş sistemlərinin hansına məxsus olduğu barədə açıqlama verməyib. Çox güman ki, Abşeron yarmadasına atılan raketlər də "İsgəndər M" modifikasiyasına aiddir. Çünkü ermənilərin yadtığı video-çarxdə kompleksdən iki raket 41 saniyə fasılə ilə atılır. "İsgəndər E" versiyali qurğu yalnız bir dəqiqə fasılə isə atəş açıa bilir, "M" modifikasiyasında isə bu fasılə 40 saniyəyə bərabərdir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın müxtəlif bölgələrini hədəfləyən "İsgəndər"



"İsgəndər" in buynuzu var, buynuzu ...

Kremlin şefi nəyi gizlətməyə çalışıb?

məkanına təhdiddir. Amma 2016-ci ildə Rusiya Ermənistana bu raketlərin "E" modifikasiyasını verəndə, nə Azərbaycan, nə Türkiye, nədə Gürcüstan buna etiraz etmedi, buna görə də ekspertlər o qənaətə gəldi ki, Rusiya sözügedən ölkələr qarşısında Ermənistandakı "İsgəndər E" kompleksindən atəş açılmayıacağı barədə öhtəlik götürüb. Sarkisyan və Koçaryan isə bunu bəlibile Paşinyanı xəyanətdə suçlamaq üçün deyirlər ki, niyə "İsgəndər"dən istifadə edib, müharibənin ilk günlərində Azərbaycan ordusunun şəxsi heyətinin six cəmələşdiyi Həradiz qəsəbəsini vurmadı? Paşinyan isə görünür doğrudan bir demokrat kimi buna düşünmədən, reallıqlara uyğun cavab verdi. Sonradan isə bu cavab Rusyanın xoşuna gəlmədiyinə görə təkzib edildi.

Bir qrup ekspert isə iddia edirdi ki, müharibənin son günlərində Ermənistan əlinde olan "İsgəndər E" kom-

si vuraraq zərərsizləşdirib. Bu isə Rusyanın əlində NATO-ya qarşı yeganə təhdid vasitəsi olan "İsgəndər" raketlərinin nüfuzunu yerləyəksən edir. Bu təsdiqləndiyi halda məlum olur ki, Rusyanın qürrələndiyi "İsgəndər" operativ-taktiki raketləri də bir "vedrə"dir, onun da hücumlarını asanlıqla, birbəbir dəf etmek mümkündür. Bu səbəbdən də Rusiya israr edirmiş ki, sonuncu Ermənistan-Azərbaycan müharibəsində sözügedən raketlər istifadə edilməyib.

Lakin "İsgəndər" qalmaqlı bu müləhizələr, prezidentlərin təkzib bəyanatları ilə yekunlaşmadı. Ermənistanın böyük dağidıcı güce malik "İsgəndər" raketindən istifadə etməsi ilə bağlı yayılan məlumatlar, bu raketin qalıqlarının martın 15-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadan təmizlə-

halda, Şuşa ətrafında aşkarlanan raket qalıqları "İsgəndər M", yalnız Rusyanın hərbi arsenalına məxsus olan modifikasiyasına aiddir. Deməli, Şuşa ətrafında aşkarlanan "İsgəndər" raketləri Ermənistan tərəfindən deyil, Rusiya SQ tərəfindən atılıb. Bu raket qalıqları artıq Bakıda nümayiş etdirilib, bütün dünya mediası bu hadisəni tirajlayır. Deməli, Rusiya geride qoyduğumuz 44 günlük müharibənin birbaşa iştirakçı olub, Ermənistan ordusuna en azı hava hücumu vasitəsi ilə dəstək verib.

Bu hava hücumları Rusyanın Ermənistandakı hərbi bazalarından da, Rusyanın öz ərazilərindən də həyata keçirilə bilər. Lakin bunun artıq heç bir əhəmiyyəti yoxdur. Ən əsas odur ki, Rusiya bu müharibənin birbaşa iştirakçı olubsa, tərəflərdən birinə en azı hava hücumu ilə dəstək veribsə, rus qoşunları bu konfliktin aradan qaldırılması məqsədi ilə sülhməramlı qüvvə kimi işti-

"İsgəndər" operativ-taktiki raket kompleksi Rusiya arsenalına məxsus olub, həmin qurğuların atəsi də rus əsgərləri həyata keçirib. Məhz bu səbəbdən Rusiya prezidenti Vladimir Putin israrla iddia edib ki, 44 günlük müharibədə "İsgəndər" operativ-taktiki raket komplekslərindən istifadə edilməyib, buna ehtiyac da yox idi.

Bütün bunlar beynəlxalq səviyyədə təsdiqləndikdən sonra Azərbaycan diplomatiyası Rusiya qarşısında elə seçim qoya bilər ki, onlar özləri sakitcə qoşunlarını götürüb ölkəmizin ərazisini tərk etsin. **Edəcəklərimi?**



Akif Nəsirli

Mən hər dəfə yazılımında qeyd edirəm ki, məni bir yazar olaraq (insan olaraq yox) insanların şəxsi həyatı əsla maraqlandırırmır. Çünkü hər bir insan cəmiyyətin qəbul etdiyi etik norma və qaydalar, eyni zamanda qanunlar çərçivəsində istədiyi kimi yaşamaq hüququna malikdir. Yeni hər hansı bir insanın şəxsi həyatına müdaxilənin özü belə, cinayət məsuliyyəti yaradır. Lakin bir şeyi də dəqiq bilmək lazımdır ki, dövlət məmurları, yaxud seçkili orqanlarda çalışan məmurlar, artıq ictimai şəxsdir və onun fəaliyyəti də ictimaiyyətin nəzarətində olur. Bu səbəbdən də həmin şəxslər öz fəaliyyətləri və şəxsi həyatları arasında müyyəyen sədlər qoymaq zorundadırlar. Məmur statusu daşıyan hər kəs öz ictimai vəzifəsini yerine yetirərkən ilk növbədə dövlətin və vətəndaşların mövqeyindən çıxış etdiklərini yadlarından çıxarmamalıdır. Bu şəxslər maddi məsuliyyətli işlərdə çalışırlarsa, daha yüksək instansiyadan həmin vəzifəyə təyinat alırlar və dövlət idarəcilik sisteminin bir həlqəsinə çevrilirlər.

Dünyanın bir çox yerlərində məmurların təyinati əsasən təqdimatla həyata keçirilir. Məsələn, ümumxalq səsverməsi yolu ilə prezident seçilən şəxs, öz komandasından olan birini baş

qeyd edim ki, nədənsə bizdə bütün bu qaydalara və normalara məhəl qoyulmur. Yəni, nəinki nazirlər, hətta icra hakimiyyətinin başçılarını belə, şəxsən prezent təyin edir. Son təyinatlar zamanı prezidentin onları şəxsən qəbul edib, hansı tapşırıq və tövsiyyələr verdiyinin də hər birimiz şahidi olduq. Burada ən maraqlı məqam odur ki, vəzifə təyinatı alan məmurlar az bir müddət sonra prezidentin tövsiyyə və tapşırıqlarını yaddan çıxararaq, özünün qanundankənar əməllerinə görə vəzifəsindən uzaqlaşdırılan sələfinin səhvələrini təkrarlamağa başlayır. Bununla da həmin bölgədə, rayonda ölkənin idarəcilik sistemində, dövlət quruluşuna, dövlət başçısına olan inam və etibarı sarsıdırılar. Bu isə həmin məmurları əsla narahat etmir. Hər kəs

Həmin layihənin və digər bu kimi yüksək dəyərləri layihələrin Ziya Məmmədov tərəfindən necə həyata keçirildiyini bu gün ölkəmizdə hər kəs çox gözel bilir. Ona görə də geniş şərhə heç bir lüzüm görmürəm. Ən əsası layihə yarımcıq qaldı və Ziya Məmmədov da bütün pulları "xird" etdiğindən sonra vəzifəsindən uzaqlaşdırıldı. Deyilənlərə görə, bu mötəbər şəxs hazırda Ucar rayonun-

dır. Dünyanın hər yerində belə viran qoyulan yerlərin tam bərpası üçün hazırlanmış mükemmel layihələr var. Biz də onlardan yararlanaraq özümüzün milli xüsusiyyətimizə uyğun layihələr hazırlayıb gerçəkləşdirə bilərik. Bunun üçün isə həmin layihələri gerçəkləşdirmək gücündə olan məmurlar lazımdır.

Hazırda Qarabağın bərpasından söz düşündükdə da-

inanmırıam. Bir müddət əvvəl president İlham Əliyev çox əsəbi şəkildə bu məmurlar çetesinə öz yerlərini göstərməsi də, onu deməyə əsas verir ki, bu məmləkətdə məmur statusunda olan heç bir kəsin nəfsinin hüdudu yoxdur. Onlar son 20-30 ilə özlərinin yaratdıqları məmur monopoliyasına və pulun gücünə o qədər inanırlar ki, nə Allahdan, nə prezidentdən, nə də qanunlardan qorxurlar.

Mənə belə gəlir ki, Qarabağın tam bərpası üçün bizə nə pul-para, nə də "ağilli" layihələr lazımdır. Bize lazımlı olan ağılli məmurlardır ki, qəlblərində Vətən, Xalq eşqi yansın. Vətənə, Xalqa xidməti, şəhid qardaş bacılarımız kimi, özlərinin şərəfi işi bilsinlər.

Bu gün həmin ağılli kənd, şəhər layihələri ətrafında fir-



Ağilli kənd, yoxsa ağilli məmur?!

Azərbaycana hansı daha çox lazımdır?

öz sahəsində talançılığı, rüşvətxorluğu, inhisarcılığı, korrupsiyanı və digər qanundankənar əməllerini davam

da toyuq-cüce saxlamaqla həyatını davam etdirir. Yəqin ki, dövlətin ona verdiyi pensiyası dolanışq üçün yeterli deyil, yaxud hələ pensiya yaşına çatmadığından toyuq -cüce saxlamaqla dolanmaq zorundadır. Allah bərəkət versin!

30 ilə yaxın davam edən Qarabağ problemi prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi və diplomatik addımları ilə 44 -gündə Zəfer Qələbəsi ilə başa çatdı. Ali baş Komandanın siyasetini döyük meydanda gerçəkləşdirən Azərbaycan Ordusunun hər bir əsgər və zabiti böyük rəşadət nümayiş etdirərək bu Qələbəmizi təmin etdilər. Düşmən tapdağı altında olan torpaqlarımızın böyük bir qismi azad olundu.

Bu gün qarşında duran əsas vəzifə ermənilər tərəfindən viran qoyulan yurd yerlərimizin bərpa olunması-

ha çox "ağılli" kənd, qəsəbə, şəhər ifadələri dilə getirilir. Bu da istər-istəməz insanların yaddaşına Ziya Məmmədovun "Ağilli şəhər" layihəsinin və neticələrini getirir, eyni zamanda sual olunur- Azərbaycanda bu kimi layihələri sidqi-ürəkdən həyata keçirə biləcək məmur varmı?

Elə məmur varmı ki, bu məmləkətdə gözü tox olsun, xalqın dövlətin malına xor baxmasın, əli harama uzanmasın?

Elə bir məmur varmı ki, bu məmləkətdə otuz il düşmən tapdağı altında əzilən torpaqlarımıza məlhəm olsun, sözün bütün mənalarında bu torpaqlara halallıq getirsin!

Mən hər zaman insanlara inanmağa çalışıram və çox təessüflər ki, hər dəfə də aldanın tərəf oluram. Məhz bu səbəbdən də, Azərbaycanda Vətən, Xalq təəssübünü çəkən bir məmurun olduğuna

ilanın pullu qohumları, dostları görəndə, bu layihələrin də ağılli olacağına heç bir ümidi yeri qalmır.

P.S. Azərbaycanda elə bir idarəetmə institutu yaradılmalıdır ki, o, sadəcə məmur yox, ağılli məmur yetişdirsin. Bu gün üzdə olan məmur nümunəsi, əslinde xalqı inkişafa yox, tənəzzülə aparır. Bunu tarixin arxivinə göndərməyin vaxtı çoxdan çatıb.



Yusif Seyid



nazir olaraq - Senata, Parlemente, Radyaya, Dumaya və s.-bizim halda isə Milli Məclisə təqdim edir. Bu təqdimat qəbul olunarsa, prezident nazirlər kabinetinin formalasdırılması üçün baş nazirə müddət verir. Beləliklə, dövlətin idarəetmə strukturu formalasılır.

Burada bir məqamı da

etdirirlər.

Keçək əsas məsələyə. Yadınızdadırısa, təxminən 2007-ci ildə ölkəmizdə Nəqliyyatın İntellektual İdarə olunması layihəsinin həyata keçirilməsinə start verildi. Yüz milyon dəyərində olan bu layihənin icrası, o zamanlar nəqliyyat naziri olan Ziya Məmmədova tapşırıldı.

Uzun illərdir ölkənin suvarma su təsərrüfatına rəhbərlik edən Əhməd Əhmədzadə vəzifəsindən kənarlaşdırıldı. Ölkə prezidenti Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə sədr təyin etdi. Səhmdar Cəmiyyət son otuz il ərzində ölkənin ən fəaliyyətsiz və büdcədən kifayət qədər yüksək həcmli maliyyə vəsaiti alan dövlət qrumu olub.

Bu otuz il ərzində sözügedən qurum müxtəlif adlar altında mövcud olsa da, ona hər il təxminən yarım milyard manat civarında vəsait ayrılib. Müstəqillik dönməsində təxminən 15 milyard manavt vəsait xərcləyən bu qrum demək olar ki, ölkənin su təsərrüfatı üçün bu vəsaitin heç 10 faizini belə, səmərəli xərcləməyib, bütün vəsaitlər korrupsiyaya yem olub. Araşdırılmalar təsdiq edir ki, fermerlərin su terminatı üçün hər hektara görə su assoasiyalara ödədiyi xidmet haqqı, su təminatı üçün xərclənən vəsaitin 5-6 faizinə bərabərdir. Guya ölkə üzrə bütün suvarılan torpaqların su ilə təmin edilmə xərclərinin 90 faizindən çoxunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti qarşılıyor. Halbuki bu SC rəhbərliyinin və müvafiq qrumlarının xəbəri belə yoxdur ki, ölkənin suvarılan torpaqları hansı səviyyədə suvarma suyu ilə təmin edilir. SC-nin nizamnaməsi ilə tanış olduqda aydınlaşır ki, bu qrum suvarma suyunun fermerlər arasında bölüşdürülməsinə - başqa sözlə desək, ölkənin su resurslarının idarə edilməsinə heç bir cavabdehlik daşılmır. Qrum yalnız suyun mənbədən götürülərək aparıcı kanallara verilməsinə cavabdehdir. SC-nin yerlərdə yaratdığı su asosasiyaları da eyni prinsipə çalışır, belə assoasiyalarda çalışan işçilər etiraf edir ki, bizə yalnız fermerlərdən istifadə edilən suyun pulunu hektara görə yiğməq və müvafiq qrumlara təhvil vermək tapşırılıb. Sadəcə olaraq, bu assoasiyada çalışan işçilər su pulu yiğanda fermerlər onlardan su təminatı tələbi qoymaqlarına görə, onlar suyun fermerlərə qatdırılması üçün öz şəxsi təşəbbüsleri ilə ellərindən gələni edirlər. Çünkü başqa cür fermerlərdən su pulu yiğməq mümkün deyil. Beləcə, ölkənin suvarılan torpaqlarının suvarma suyu ilə təmin edilməsində anarxiya və xaos davam edir. Bu problemlərdən bəzilərini prezident yeni sədri qəbul edərkən dilə gətirdi. Bildirdi ki, suyun fermerlər arasında ədalətsiz bölünməsi barədə faktlar aşkarlanıb. Bu Azərbaycanın su təsərrüfatında artıq bir ənənəyə çevrilib - memurlar torpaqlarını suyun yuxarı axarlarına yaxın ərazilərdən alır və lazımlı oldımadı torpaqlarını tez-tez suvarırlar, elə bilirlər ki, özləri üçün çox xeyirli iş görürler. Halbuki, tez-tez suvarmaqla həm öz torpaqlarını şoranlaşdırır, həm də digər fermerlərə su çatmasına mane olurlar. Suyun yuxarı axarında oturan fermerlər (memur-

ilə nəzəri baxımdan 10 milyon kubmetr su bütün suvarılan torpaqlarını su ilə təmin edə bilər.

qədər əhalinin aqrar məhsullara olan tələbatının 95 faizini ödəyə bilir. Onu da qeyd edim ki, İsrail

hələdə, artıq dəmir boruları da-ha ucuz, plastik analoqları əvəz-ləyir. Neticədə birincisi, su itki-sinə yol verilmir, ikincisi, su kanallarının zəbt etdiyi yüzlərlə hektar sahə fermerlərin istifadəsinə verilir, üçüncü isə su-ötürүcü kanallar keçdiyi əraziləri şoranlaşdırır. Digər tərəfdən, İsraildə kənd təsərrüfatı təyinatlı torpaqların 90 faizindən çoxu yağış-damcı üsulu ilə suvarılır ki, bu da həm suya qəna-ət etməyə, həm yüksək məhsul-darlıq eldə etməyə, eyni zamanda torpaqların şoranlaşmasının qarşısını almağa, onu daha da münbitləşdirməyə imkan verir. Çünkü yağış-damcı yolu ilə suvarmada suvarma suyu torpağın dərin qatlarına enə bilmədiyin-



Lakin bu qədər su sərfiyatını ilin əhalisi 9,1 milyon nəfər olsa da, ərazisi bizimkindən dörd də-

«Əjdaha» getdi, su olacaqmı?

Suvarma sistemləri yeni texnologiya ilə qurulmasa, su qıtlığı aradan qalxmayacaq

kubmetr su ehtiyatlarının 31 milyard kubmetri ölkəmizin fadə etməklə azı 2 dəfə azaltmaq da mümkündür. Biz 31 milyon kubmetr su ilə on milyon fe azdır (20,8 min kvadrat kilometr). İsrail hökuməti bu neticələrə kənd təsərrüfatına mütərəqqi

dən yerin təkindəki qrunt suları ilə qarışsa da, onların səviyyəsinə qaldırı bilmir.

Onu da qeyd edək ki, bu üsullardan yalnız İsrail deyil, dünyanın inkişaf etmiş bütün ölkələri istifadə edir. Fikrimizcə, Azərbaycan da aqrar sahədə bu cür mütərəqqi becərmə ve suvarma üsullarından istifadə etməlidir. Hazırda ölkədə 10 su anbarının tikintisi layihələndirilib. Həmin su anbarlarının yarısının tikintisini toxira salıb, ölkənin bütün suvarma sistemini borusu kəmərləri ilə təhciz etsək, bize heç nə o qədər su, nə də o qədər su anbarı lazım olar. Özü də bu boruların plastik materiallardan hazırlanması çox ucuz başa gələ bilər. Belədə isə ölkə fermerlərinin canı həm su qıtlığından, həm də şoranlaşmadan qurtarar. Bu cür suvarma sistemlərinin mövcudluğu suvarma suyunun saygacılardırmasında şərait yarada bilər.

Bunun üçün isə qısa müddəti dönmədə ölkənin su ehtiyatları səmərəli idarə edilməli, onun bölüşdürülməsinə cavabdeh bir qrum olmalıdır. Hazırda Azərbaycanda suvarma suyunun bölüşdürülməsinə heç bir dövlət və ya qeyri-dövlət qrumu cavabdehlik daşıdır. Problemin tez bir zamanda həlli üçün su bölgüsünə kimse cavabdeh olmalı, məsuliyyət daşımmalıdır.

Vilyam Hacıyev pulları kimə verəcəkdi?

İcra başçılarının rüşvet üstündə yaxalanması getdikcə adı hala çevrilsə də, DTX əməliyyatları nəticəsində məmurların "ilişmə" prosesinin rəngarəngliyi-yəni, pulların verilməsi və qəbul olunması anları, görüntülərin müxtəif rakurslardan çəkilməsi, açıq deyək ki, həmişə xüsusi maraq oydub və cəmiyyət üçün göstərilən video kadrlarda pul əskinaslarının markaları, düzülüşü və işarələnməsi hər dəfə yenilik kimi qarşılındı.



pul bağlamalarını Londona aparmaq niyyətində olub?

Hakimiyətdəki yuxarı eşalona yaxın mənbələrdən birinin verdiyi məlumatata görə V.Hacıyevin topladığı pullar yuxarınlarda sözü keçən səlahiyyəti şəxslərdən birinə çatmamış. Hədiyyə kimi yox, bu milyonların əvəzində V.Hacıyevin Prezident Administrasiyasında yüksək posta təyin olunması gözlənilmiş. Son anda bu niyyətdən xəbərdar olan yüksək vəzifəli şəxs "əməliyyat"ın qarşısını ala bilib...

Xatırlatmaq yerinə düşər ki, V.Hacıyevin ardınca Goy-göl rayon icra hakimiyətinin başçısı da vəzifədən azad edildi. Mənbənin məlumatına görə əslən Goy-göl rayonundan olan V.Hacıyev o rayonun başçısı Arif Seyidovu da bu işə qoşubmuş. O, Arif Seyidovdan da vəsait toplayıb ki, daha yüksək vəzifəyə gedir, evezində yerine 14 il Goy-göl rayonuna başçılıq etmiş Arif Seyidovu getirir, Goy-göl rayonunun icra başçısının yerine isə özlərinə yaxın yeni bir şəxsin təyinatmasına çalışırlar. DTX əməliyyatı isə bütün bu planları alt-üst edir... V.Hacıyevin həbsinə qərar verən məhkəmə prosesi bitəndən sonra, çıxışda V.Hacıyevin yaxınlarına müraciət edərək "Narahat olmayın, tezliklə haqq-ədalət öz yeri tutacaq" de-məsi boşuna deyilmiş söz deyil. V.Hacıyevin bu mesajı daha çox başqasına ünvanlaşdıgi barədə həqiqətə yaxın söz-söhbətlər dolaşmaqdə davam edir. V.Hacıyev Bakıda hansı vəzifəni tutmaq üçün çalışır-di və bunun üçün toplanan pul kimə çatacaq idi? Bu və digər suallar hələlik açıq qalır.

payna düşür. Su ehtiyatlarını 33 faizi ölkə daxilində, qalan hissəsi isə transsərhəd çayları hesabına formalaşır. Azərbaycanın hazırlı infrastruktur

əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yalnız yarıya qədərini ödəyə bilirikse, İsrail 3-4 milyon kubmetr su ilə təxminən statistik olaraq bizimki

qi texnologiyaların tətbiqi ilə nəil ola bilib. Birincisi, suvarma suyu götürüldüyü mənbədən istifadəçiye çatana qədər dəmir borularla çatdırılır. Müasir mə-

Vaqif C.

Ne qədər ki bu karona bizim yaxamızdan əl çəkməyib, biz yazarlar da yəqin ki, ondan yazmaqdan əl çəkməyəcəyik. Bu il, artıq karonanın 1 illik yubileyini də qeyd etdik. Hazırda bəzi "ağillilar" bu yubileylərin sayının daha çox ola biləcəyini iddia edirlər. Lakin bu "ağıl" sahibləri karonanın yayılma-sından (dünyaya gəlməsindən yaxmiram, çünkü bu haqda hələ dəqiq bir məlumat yoxdur) bir il keçməsinə baxmayaraq, hələ də onun mənşəyini, təsir gücünün nə-dən qaynaqlandığını tədqiq edərək öyrənə bilməyiblər. Bu bir il ərzində koronadan danışanların hamısı (bir neçə nəfər istisna olmaqla) ehtimallarla danışırlar ki, bu da insanlar arasında daha çox çəşqinliq və inamsızlıq yaradır.

Onu da qeyd edim ki, yazıqlarımın hamısı mənim şəxsi müşahidələrimin və təhlillərinin nəticəsidir. Hələ koronavirusa qarşı ilk tədbirlərin görüldüyü gündən qeyd etmişəm ki, bu vírusa qalib gəlməyin yeganə yolu insanın immun sisteminin gücləndirilməsidir. Yəni mən bir fərd olaraq bu vírusun elan edildiyi qədər təhlükəli olduğunu düşünmürəm. Bu bir ildə baş verənlər də mənim haqlı olduğumu təsdiq etdi. Yəni korona adında bir vírus mövcuddur, lakin dünyani bu dərəcədə qorxuya salacaq bir gücdə deyil.

Bu gün bütün dünya səhiyyəsinin diqqəti koronavírusa qarşı mübarizəyə yönəldiyindən, dünyanan müxtəlif yerlərdə digər epidemiyalar baş qaldırmağa başlayıb. Onların arasında "kütləvi psixoz" və "və-rəm" daha qabarık şəkildə özünü göstərir. İndi bir çoxları son illər intihar hallarının atmasından danışır. Bunun da əsas səbəbi heç şübhəsiz kütləvi psixozdur. Bu səbəbdən də hesab edirəm ki, dünya dövlətləri, eləcə də Azərbaycan hökuməti müxtəlif dərman vasitələri, vaksinlər və s. üçün yüz milyonlarla vəsait xərcləməkdən, insanların immun sistemini gücləndirməyin yollarını tapmalarıdır. Bu yolla da kütləvi psixozun qarşısı alınmalıdır. Bu gün tətbiq olunan metodlar isə əksinə, kütləvi psixozun atmasına xidmət edir.

Lakin təessüflər olsun ki, bu gün də bir çox dövlətlər karonaya qarşı mübarizədə karantin rejiminin sərtləşdirilməsini çıxış yolu kimi görürər ki, mənəcə bu çox yanlış yanaşmadır. Əksinə, bütün olub-bitənlərdən sonra insanların normal həyata qayıtmaları üçün xüsusi proqramlar hazırlanmalı, insanlar arasında bu kimi víruslardan qorunmaq üçün hansı metodların daha effektiv olması barədə maarifləndirmə işləri aparılmalıdır. Azərbaycanda isə istənilən sahədə aparılan maarifləndirmə işləri, "pul silmək" üçün bir vasitədir. Belə ki, bəzi "ağilliların" telekanallara çıxaraq, insanlar arasında çox geniş maarifləndirmə işlərinin aparıldığı barədə ağız köpünlənə-körükənə danışdıqlarının isə heç bir əsası yoxdur. Bu danışanların başdan-ayağa yalan olduğu da, heç kimə sərr deyil. Amma onlardan bir soruşan yoxdur ki, bu tədbirləri nə zaman, harada keçirmişən və bu tədbirdə neçə nəfər iştirak edib?

Sadəcə, söz xatirinə söz, kimdir onları yoxlayan...

Mən də bu ölkənin vətəndaşımı. 30 ildən artıqdır ki, ölkə-

miz müstəqillik əldə edib. Bu ilər ərzində çox kataklizmlərlə üzleşmişik. Hər dəfə də maarifləndirmənin əsas stimulverici tədbirlər olduğunu deydi edirik. Lakin bu tədbirlərin kim tərefindən, harada və nə vaxt keçirildiyini heç kim bilmir. Mən, şəxşən bu qənaətdəyəm ki, bugün koronavirusun qarşısını almaq üçün görülen tədbirlərin heç bir səmərəsi yoxdur. İnsanları evlərinə qapatmaqla, maskalamaqla, cərimələməklə bu vírusun qarşısını ala bilməyəcəksiniz cənablar, bunu birdəfəlik anlamaq lazımdır!

Əgər həqiqətən də insanları düşünürsünüzsə, qaydırın 2020-ci ilin fevral ayına, bütün meh-

nəzərət edin ki, eyni bir dərman (məsələn, vitamin D) bir aptekdə 15, 20 manata ,



sindən məharətə istifadə edərək dərmanları istədikləri qiymətə satışa çıxarırlar. Buna kimse nəzarət etməlidir, yoxsa-yox?

Talançılığın və vicdansızlığının başqa bir faktı:- MRT adlanan bir aparatdan keçmək dövlət müəssisəsi adlanan xəstəxanalarda vətəndaşa 90-120 manata (baxır xəstəxana rəhbərliyinin insafına) özəl diaqnostika mərkəzlərində və klinikalarda isə 200 manata başa gəlir. Bu o demək deyil ki, həmin aparatlar xəstəyə dəqiq diaqnoz qoyur, əsla yox! Bu aparat vasitəsi ilə sadəcə olaraq insanları tələyirlər. Özəl klinikalar isə tam olaraq nəzarətdən kənardadırlar.

Görünəni odur ki, bu gün, ümumiyyətlə dünya səhiyyəsi insanların müalicə olunmasında maraqlı deyil. Məhz bu səbəbdən də, hazırda ölkəmizdə fealiyyət göstərən bütün xəstəxana və klinikalar xəstələrlə doludur. Bele şəraitdə isə nəinki korona, istənilən digər bir vírusa, yaxud infeksiyaya yoluxmaq

Ax karona, karona!

Müasir səhiyyə insanların müalicəsinə yox, biznesə xidmət edir

dudiyyətləri və s. qadağaları ləğv edin, qoyun insanlar öz həyatlarını istədikləri kimi yaşı-

Bü gün tələb olunan əsas qanun səhiyyə sisteminin ciddi nəzarət altına alınmasıdır. Ap-

başqa aptekdə 9 manata satılır, bu nə deməkdir? Belə halda insanlarda da şübhə yaranır ki, 9

heç də gözlənilməyən bir hal deyil. Təsəvvür edin ki, müxtəlif xəstəliklərin daşıyıcıları olan xəstələr, eyni bir mühitdə saatlarla növbə gözləyir. Burada tam sağlam insan belə, xəstəlik tarpar.

Buna görə də bir daha qeyd edirəm ki, dünya səhiyyə sistemi xəstələrin müalicəsinə yox, biznesə xidmət edir. Azərbaycan da dünyanan bir parçası, eyni zamanda rüşvətə meyilli bir toplum olaraq, burada da səhiyyə biznesi, artıq çox geniş şəbəkə formasını alıb və hətta dövlət tibb müəssisələrini belə, öz şəbəkələrinə qata biliblər. Bu da qəçiləz bir prosesdir çünkü hamı yaxşı yaşamaq, çox pul qazanmaq istəyir. Heç şübhəsiz ki, dövlət tibb müəssisəsində çalışan bir professor, özəl klinikada çalışan tibb bacısından az maaş alırsa, o mütləq bu fərqi rüşvətə kompensasiya edəcək. Son zamanlar isə bu vəziyyətdən çıxış yolu kimi, rüşvətin leqallaşdırılması prosesinə start verilib. Bir çox dövlət tibb müəssisələri "publik şəxs" statusu alaraq rüşvət üçün geniş meydən açılıb.

Ax karona, karona sən bizim üçün daha hansı sürprizlər hazırlayırsan, yoxsa tezliklə çıxıb gedəcəksən? "Bublik" şəxslər barədə gələn görüşlərimizdə inşəallah!

Yusif Seyid

Bu şəxslər maskadan azad oluna bilər

Vaksin olunmuş şəxs immunitet qazanır, vírusa qarşı qorunmuş olur. İnfeksiyaya yoxluksa da, yüngül keçirir. Vaksin olunmuş şəxslər əlavə olaraq bir çox imtiyazlar qazanır.



lərin çox yüksək səviyyədə aparılmışının nəticəsidir. Həm də vaksinə ayrılmış investisiyani ödəməyə Azərbaycanın gücü çatır. Ümumiyyətlə, Azərbaycanda vaksinasiya Avropanın öndə gedən ölkələri ilə eyni səviyyədədir. Vaksinlər ölkələrə müzəyyən say və mərhələlərlər verilir. Bəzi ölkələrin maliyyə imkanları olsa da, vaksinin əldə edilməsi ilə bağlı problem yaşayırlar. Bu mənada Azərbaycan öncül ölkələr cərgəsindədir.

Həkim əlavə edib ki, Azərbaycan sınaqdan keçmiş və effektivliyi sübut olunmuş vaksinlər alıb: "Azərbaycan vaksinasiya ilə bağlı aparılan tədqiqatların nəticələrini gözlədi və on az əlavə təsiri olan vaksinləri aldı. Virusun yarada biləcəyi fəsadlar vaksinin mənfi təsirlərindən qat-qat yüksəkdir. Vaksin vurulmalıdır ki, ölüm sayı azalsın. Azərbaycanın aldığı vaksinlərin fəsadi demək olar ki, yoxdur.

Kütləvi immunitetin yaranması və ya epidemiyanın Azərbaycanda başa çatmasını elan etmək üçün əhalinin 70 faizində antitellər yaranmalıdır. Buraya həm vaksin vurulmuş, həm də saqlanmış insanlar daxildir. Artıq 40 yaşdan aşağı insanların da vaksinləşməsinə başlanılib. Hesab edirəm ki, təxminən 2-3 ay sonra Azərbaycanda kollektiv immunitetin yaranması başa çatmalıdır".

sınlar. Hər hansı bir xəstəliyi olan insana qarşı isə həssas olun, onları biganəliyin qurbanı-

teklərde qiymətlərin həddən ziyyada yüksək olması, insanların bu dərmanlardan yararlana

manata satılan dərman yəqin saxtadır. Dərman mafiyası da insanların bu psixoloji düşüncə-

29 il ərzində Xocavənd rayon icra Hakimiyyətinin başçısı vəzifəsini tutan və şəhid ailələrinə münasibətdə ayrı-seçki liyə yol verən Eyyaz Hüseynovun rəhbərliyinə etiraz edən bir qrup şəhid ailəsi aprelin 5-də Azərbaycan Nəşriyyatında metbuat konfransı keçirib, ölkə Prezidentinə şikayət etdilər.

Şəhid ailələri nümayəndəlinin dediklərinə görə, icra başçısı Eyyaz Hüseynovun fealiyyəti kifayət qədər şübhəli məqamlarla zəngindir. Xocavənd RİH-nin başçısından narazı olan şəhid ailələrinin iddialarına görə, Eyyaz Hüseynov 29 ildir vəzifəsindən sui-istifadə edir, əhalini şikayətindən baxmir, şəhid ailəsi üzvlərinin müraciətinə məhəl qoymur. Buna görə də rayon sakınlarının Eyyaz Hüseynovdan narazılığı son həddə çatıb.

Mətbuat konfransında RİH-nin başçısına qarşı kəskin etiraz ifadə edən sakınlar Xocavəndin icra başçısı Eyyaz Hüseynovun qardaşlarının, yaxın qohum-əqrabasının rayonun yüz hektarlarla torpaq sahələrini ələ keçirdiklərini, coxşayı obyektlərə, dəyəri yüz minlərlə manat qiymətləndirilən daşınan və daşınmaz əmlaka sahiblənmələrindən şikayətləndilər. Şəhid ailələri icra başçısının qardaşlarını, yaxın qohum-əqrəbasını, dost-tanışını ətrafına yiğib, 1458 km. sahəsi olan bu rayonun əkinə yararlı torpaq sahələrinin çox hissəsini ələ keçirdiyini bildirdilər.

Eyyaz Hüseynov və onun yaxın çevrəsinin özləri üçün sərvət topladıqlarını, şəhid ailələrinin problemləri ilə maraqlanmadığını vurğuladılar. İcra başçısının Xocavənd rayonunu "cəngəllik qanunları" ilə idarə etdiyini ifadə etdilər! Bu rayonda Azərbaycan qanunlarının işləmədiyini bildirdilər.

Mətbuat konfransında çıxış edən Muğanlı kənd sakini, rayon xəstəxanasının təcili yardım şöbəsinin həkimi İmanov Məgrur Kərəm oğlu qeyd etdi ki, "mən Xocavənd qəsəbəsindəki xəstəxanada işləyirəm. Haqqımı-hüququ mu tələb etdiyimə görə, RİH başçısı tərəfindən mənə və ailə üzvlərimizə mütəmadi təzyiqlər göstərilir. Hətta Eyyaz Hüseynov məni kabinetinə dəvət etdi və mənə hədə-qorxu gəldi. Bu gün çalışığım sahiyyə müəssisəsində icra başçısına yaxın şəxslər Bakıda yaşayırlar, amma iş yerini tanımlar. İş saatından artıq müddətdə işləsəm də, əmək haqqımı düzgün ala bilmərəm. Amma, Eyyaz Hüseynova bağlı olan şəxslər işə gəlmədən əmək haqqı alırlar. Baş verən olaylarla bağlı RİH-in başçısına məlumat veririk, o isə, "belə şeylər bütün qurumlarda var"- cavabını verir. İcra başçısından məlum səbəbdən daim dəstək alan Ruhəngiz Başirova korrupsiya əmlanınə görə, rayon xəstəxanasının baş həkimi vəzifəsindən, uzaqlaşdırılsa da, bir müddətdən sonra o, Eyyaz Hüseynovun dəstəyiyle yenidən xəstəxanaya direktor təyin olundu. Ondan edilən şikayətlərə görə, o, vəzifəsində çox qalmadı və dərhal Xocavənd rayonundan qat-qat çox böyük olan Beyləqan Rayon Xəstəxanasına direktor təyin olundu!"

Şəhid ailəsinin üzvü, müharibə veterani, Çernobil alılı Ruzigar Tohit oğlu Məmmədov mətbuat konfransında bildirdi ki; "Eyyaz Hüseynov 29 il ərzində Qaradağlı kənd sakınlarına hədsiz zülm edib. Cənab Prezidentin onun bədənələrindən xəbəri yoxdur. Qaradağlı kəndinin 84 nəfər şəhidi var, icra başçısı onlara şəhid statusunu verilməsinə imkan vermir, şəhid ailələrini qəbul etmir, onların problemləri ilə maraqlanır. İcra başçısı, qardaşları, yaxınları təqribən 15 min hektardan çox torpaq sahələrini zəbt ediblər. Bilirik ki, Eyyaz Hüseynovu bu cür yaramaz əmələrindən cənab Prezidentin məlumatı yoxdur. İcra başçısı Qaradağlı şəhidlərinin adlarını hər vəsitə ilə gizli saxlamağa çalışır və yalnız qardaşı İbad Hüseynovun

deyilən ərazidə rayonun 1550 hektar torpaq sahəsi icra başçısının qardaşları, Eyyaz Hüseynovun yanın çevrəsi tərəfindən ələ keçirilib.

Rayon əhalisi hələ də bilmir ki, icra başçısının qardaşı İbad Hüseynov hansı igitliyi göstərib ki, o, Milli Qəhrəman olub?! Axi, onun belə yüksək ada sahib olması üçün heç bir xiadəti yoxdur!? İbad Hüseynovun M. Melkumyanı öldürməsi barədə uydurduqları hadisə tamamilə ağ-yalandır".

Xocavənd RİH-nin başçısından narazılığını ifadə edənlərdən biri də Qaradağlı kənd sakini Mənfiyət Arazxan oğlu Hüseynovdur. O, verdiyi açıqlamada dedi ki, "Biz hamıqla icra başçısından naraziyiq. Bu şəxs 29 ildir biza zülm edir, şəhid ailələrini saya salmur, onların problemləri ilə ma-

ərazisində 20-dən çox artezian quyu var, bu gün həmin quylardan yalnız icra başçısı və onun yanın ətrafi istifadə edir. İcra başçısı bizə əkinə yararsız, gedib-gəlmək mümkün olmayan çətin ərazilərdən torpaq sahəsi təklif edir. Amma ərazidəki 8 min hektar torpaq sahəsinin 250 hektarını icra başçısı Eyyaz Hüseynov yeznəsinə verib.

İcra başçısı şəhid adına, şəhid rühuna uyğun qiymət vermir, şəhid ailəsi üzvlərinə olduqca biganə yanaşır. Eyyaz Hüseynovun bu cür idarəciliyi ilə bağlı biz aidiyyati orqanlara ərizə yazıb, telegramma vuranda da, icra başçısı həmin günün səhəri bizi RİH-ə çağırır, bizdən izahat tələb edir.

Çox dəhşətli haldır ki, icra başçısının yaxınları rayonda Zərif

görürük. Elman Məmmədov 44 gün davam edən Vəzən Müharibəsində rayonda şəhid olanlardan heç birinin yas mərasimində iştirak etmədi və maraqlanmadı.

Bəzə deputat bizim nəyimizə lazımdır?!

E. Məmmədov efirdə vətənpərvərlikdən, torpağa bağlılıqdan, şəhid adına hörmətdən danışır. Amma deputat fəaliyyətində dediklərinə zərrəcə əməl etmir. Sanki MM-ə "propiska" olub, 27 ildir deputatdır və hər seckidə də bizə millət vəkili "seçilir"! Rayon əhalisi onunla görüşə bilmirsə, bəs o, kimi təmsil edir??

Qaradağlı kənd sakini Xalıq Rüstəmov da icra başçısı Eyyaz Hüseynovdan narazılığını bildirdi: "RİH-nin başçısı heç bir şəhid ailəsini saymır, onların prob-

Şəhid ailələri icra başçısından şikayətçidir

Eyyaz Hüseynov rayonu şəxsi mülki kimi idarə edir



"qəhrəmanlığını" təbliğatına üstünlük verir. Qardaşı İbad Hüseynov Milli Qəhrəman adınıalsa da, əslində o, saxta milli qəhrəmandır! Çünkü, o, "mən Monte Melkumyanın başını kəsmişəm" deyə, təbliğat aparsa da, hər kəs bilir ki, həmin məlumat tam yalandır və bu da qəhrəmanlıq yaraşan hərəkət deyil! Hadisə şəhidlərinin dediyində bəlli oldu ki, atılmış mərminin parlaması nəticəsində kubik parçası Monte Melkumyanın başına dəyiş və o, aldığı zərbədən gəbərib!

Xocavənd RİH-in başçısı yalan təbliğat aparsa da, "mühəribə vaxtı kəndimizdən qadınları mən çıxartmışam. Əslində, bu ağ-yalandır. Çünkü, Eyyaz Hüseynovun anadan olduğu Muğanlı kəndi ermənilər tərəfindən ələ keçirilərkən Eyyaz Hüseynov və qardaşları həmin kənddə olmayıblar."

Qaradağlı kəndindən olan şəhid ailəsinin üzvü Rasif Məhərrəm oğlu Əliyev çıxışında bildirdi ki, "Eyyaz Hüseynov və onun yaxın çevrəsi əkinə yararlı bütür torpaq sahələrini ələ keçiriblər, biz torpaq üzünə həsrət qalmaşıq. Şəhid ailəsi kimi icra başçısından torpaq sahəsi istəsək də, o, bizim tələbimizə əmək haqqı alırlar. Baş verən olaylarla bağlı RİH-in başçısına məlumat veririk, o isə, "belə şeylər bütün qurumlarda var"- cavabını verir. İcra başçısından məlum səbəbdən daim dəstək alan Ruhəngiz Başirova korrupsiya əmlanınə görə, rayon xəstəxanasının baş həkimi vəzifəsindən, uzaqlaşdırılsa da, bir müddətdən sonra o, Eyyaz Hüseynovun dəstəyiyle yenidən xəstəxanaya direktor təyin olundu. Ondan edilən şikayətlərə görə, o, vəzifəsində çox qalmadı və dərhal Xocavənd rayonundan qat-qat çox böyük olan Beyləqan Rayon Xəstəxanasına direktor təyin olundu!"

Qaradağlı kənd sakini, şəhid ailəsinin üzvü Quliyev Rafiq Əlaslan oğlu dedi ki, "Mənim atam və qardaşım şəhid olublar. Bu gün kimi kəndimizdən şəhid olanlara nəinki şəhid adı, heç bir şey verilməyib. Eyyaz Hüseynovun Qaradağlı kənd sakınlarını görməyə gözü yoxdur. Dəfələrlə işə təmin olunmaq üçün müraciət etmişik, o, heç bir şəhid ailəsinin üzvünə iş verməyib. Bizim kəndin sakınları 1992-1993-cü illərdə ermənilərdən qaçıb Beyləqanə gəldik, burada da "erməni işgali"na tuş gəlmişik. Yəni, "Nərgiz təpə"

raqlanır. 1992-ci ildə Qaradağlı kənd sakınlarının bir çoxu ermənilər tərəfindən əsir götürüllər və müxtəlif işgəncələrə məruz qalıb və hamısı qotla yetirilib. Ona görə də hər il fevralın 17-də Qaradağlı kənd şəhidlərinin anım gününü qeyd edirik.

Xeyli vaxt bundan əvvəl kənd sakınları rayon ərazisində 84 nəfər şəhidin xatirəsinə abidə ucaltmaq qərarına gəlirlər və bu məqsədlə torpaq sahəsinin ayırlması üçün Xocavənd RİH-nin başçısına müraciət etdilər. Sakinlərin müraciətinə Eyyaz Hüseynov rədd cavabı verdi. Füzuli RİH-nin başçısı Ali Əliyev müraciətə diqqətlə yanaşdı. Füzuli rayonuna məxsus, Beyləqan rayonu ərazisində yaxın yerdə abidə kompleksinin ucaldılması məqsədilə torpaq sahəsi ayırdı.

Xocavənd RİH-nin başçısı qeyd olunan abidəyə xərclənən vəsaitin icra hakimiyyətinin vəsaiti hesabına ərsəyə gətirilməsi barədə sənədləşmə işlərini həyata keçirməyə çalışıd, amma Qaradağlı kənd sakınları buna qəti etirazları bildirdilər və Eyyaz Hüseynovun pis niyyəti baş tutmadı. Bundan əlavə, "Nərgiz təpə"

Əliyeva adına parkdakı oturacaqları, avadanlıqları, daş üzlükleri söküb, özlərinə aid obyektlərə daşıyıblar. Eyyaz Hüseynovun "xeyir-duası" ilə ona bağlı olan şəxslər, vaxtilə bündə pulları hesabına ərsəyə gətirilmiş Zərif Əliyeva adına parkı elə bərabə hala salıblar ki, bu gün həmin parkdan əsərələmət qalmayıb. Hətta onlar parkın yaxınlığında mal-qara saxlaşdırır. Bu problemləri həll etmək üçün deputat, fəaliyyətini görmədiyimiz Elman Məmmədovu axtarışa da, tapa bilmirik. Bu şəxsin siyətini yalnız televiziya ekranında

görənlərini həll etmir. Başçının fəaliyyətdən şikayət edən hər kəsin özünü və qohum-əqrəbasını incidirlər. Əhali bu şəxsin yaritmaz idarəciliyindən cana doyub!"

Şəhid ailələri üzvlərinin dediklərindən aydın olur ki, Xocavənd RİH-nin başçısının şəhid ailəsi üzvlərinə qarşı pis münasibətinin kökündə xoşagelməz hal dayanır. İcra başçısı heç olmasa, ölkə Prezidenti cənab İlham Əliyevdən şəxsi nümunə götürməlidir: "Hər bir məmər xalqın xidmətçisidir!"

Görünür, Xocavənd RİH-nin başçısı Eyyaz Hüseynov ölkə rəhbərinin xəbərdarlıq və tapşırıqlarından düz nəticə çıxmır və doymayan nəfsinə hakim deyil. Qaradağlı kəndinin Şəhid ailələrinin ifadə etdikləri narazılıq həm də təsdiqləyir ki, icra başçısı tərəfindən 84 şəhid ailəsinə edilən haqsızlıq rayonda böyük gərginlik yaradıb.

Atalar yerində deyib ki, "su bir yerdə çox qalandı iyəlinir"

Röyal Əsədli

Qarşı tərəf nə deyir?

P.S əvəzi: Xocavənd rayonunun Qaradağlı kəndindən olan şəhid ailərinin metbuat üçün keçirdikləri konfransda icra başçısı Eyyaz Hüseynovun ünvanına söylədikləri tənqidlə bağlı əməkdaşımız RİH-məraciət edib.

Hakimiyyətə yaxın mənbədən bildirilib ki, şəhid ailələrinin metbuat kofransında icra başçısı baredə bildirdikləri tənqidli fikirlər bir neçə rəsmi qurum tərəfindən yoxlanılıb, faktlar təsdiqini tapmayıb. RİH şəhid ailələrinin problemlərini daim diqqətdə saxlayır və onların ehtiyacı ilk növbədə nəzərə alınır. Hər il fevralın 17-də Qaradağlı faciəsindən ildönümü qeyd edilir, faciə qurbanlarının xatiresi yad olunur.

Mətbuat kofransında şəhid ailərinin icra başçısı və qohum-əqrəbasi tərəfindən torpaqların mənimsənilməsilə əlaqədar söylədikləri həqiqiəti eks etdirmir və doğru deyil. Onların haqqında danışdıqları torpaqlar isə, rayona aid deyil, şirkətə məxsusdur..

"İskəndər" raketyəri ətrafdakı qalmaqla getdikcə böyükür. Bir neçə günlük susqunluq və inkar cəhdərindən, habelə "vurulan "İskəndər"lərin qalıqlarının Suriyadan gətirilməsi" kimi sui-qəsd nəzəriyyələrinin informasiya məkanına sızdırılmasından sonra, Rusiya tərəfi azərbaycanlı minaaxtaraların aşkar etdikləri rakət qalıqlarının məhz adıçəkilən operativ taktiki komplekslərə məxsus olduğunu etiraf etməye başlayıb.

Məsələn, Rusyanın ən nüfuzlu hərbi ekspertlərdən biri Pavel Felgenhauer "Kavkazskiy Uzel" resursuna verdiyi müsahibədə Ermənistanın "İskəndər" in ixrac edilməyen versiyasına sahib olması ehtimalını təsdiqləyib. Onun sözlərinə görə, həzirdə "İskəndər" raketyərindən heç bir ixrac nişanı yoxdur.

"Deyəsən, yalnız Əlcəzair üçün "İskəndər" in ixrac variantı hazırlanıb. Lakin başqaları üçün belə bir məhsul istehsal edilməyib, raketyərin adı variyantı buraxılıb. Düzü, Ermənistan üçün ixrac versiyası hazırlanmadıqlarından, adı ver-

Rusyanın aparıcı hərbi ekspertlərindən etiraf: "Bəli, bu, bizim "İskəndər M" idi"



siyani satdıqlarından şübhələnirdim. Bu barədə danışmurdular, amma onlara satılanların ixrac variantı olduğunu da söyləmirdilər, sadəcə susurduclar. Bu raketyər Rusiya Silahlı Qüvvələri üçün hazırlanarkən istehsal prosesini pozmaq və xüsusi ixrac variantını buraxmaq nəyə lazımdır ki? Ermənistana "yerli məhsullardan" müəyyən bir miqdar göndərmək, orijinaldan daha zəif olan ixrac variantının buraxı-

luşunu təşkil etməkdən daha asandır", - deyə ekspert bildirib.

Analitik "İskəndər" kompleksinin ilkin olaraq ixrac üçün nəzərdə tutulduğunu da xatırladıb.

"Məhz buna görə də ona "İskəndər" adı verilib. Belə ki, Şərqi ölkələrində Makedoniyalı Aleksandri məhz belə adlandırlılar. Bu ad rus silahları üçün səciyyəvi deyil. Bunun uğurlu bir marketinq gedisi olacaq

düşünüldü, amma "İskəndər"lərin ixracı baş tutmadı və kompleksin "Tochka U"nun əvəzinə Rusiya ordusunun rakət briqadaları üçün kütləvi şəkildə istehsalına başlanıldı" - deyə P.Felgenhauer izah edib.

Mütəxəssis qeyd edib ki, əgər Rusiya ordusu üçün istehsal olunan məhsullar Ermənistana verilirsə, bu, bəyñəlxalq öhdəliklərin pozulmasıdır. Bununla belə, o, sözügedən faktın mənfi siyasi nəticələrə səbəb olacağını ehtimal etmir.

"Bu fakt Rusiya Federasiyasının rakət texnologiyalarının ixracını məhdudlaşdırmaqla bağlı bəyñəlxalq öhdəliklərini pozur. Uçuş məsafəsi 300 km-dən çox ola bilməz. Görünür, tədarükçülər də bu öhdəliklərin pozulmasına göz yumublar. Ermənistanda rus ordusu üçün istehsal olunan adı "İskəndər"lər varsa, buna tə-

əccübəlmərəm. Burada hər hansı bir "qara bazara" ehtiyac yoxdur. Hərçənd, orada hansı raketyərin tapıldığı hələ dəqiq məlum deyil", - deyə ekspert qeyd edib.

Pavel Felgenhauer mühəribənin sonunda Ermənistan silahlı qüvvələrinin "İskəndər" raketyərindən istifadə etməsini mümkün sayır və düşünür ki, erməni tərəfi bu addımı "ümidsizlikdən" ata bilər. Hərçənd, onun fikrincə bu vəziyyətdə adıçəkilən komplekslərdən istifadəyə praktiki ehtiyac yox idi.

Hərbi elmlər doktoru, eyni zamanda hökumətə bağlı bir media fiquru olan Konstantin Sivkov da "İskəndər" in ixrac edilməyən versiyasının birbaşa Ermənistana çatdırılmasının mümkün olduğunu qəbul edir.

"Ermənistan Rusiya Federasiyasının etibarlı müttəfiqidir. Ona görə də bu ölkəyə "İskəndər"lərin yerli versiyası da verilə bilərdi və burada təaccübəlli heç nə yoxdur. Əgər Ermənistanda "İskəndər" varsa, onda niyə istifadə edilməsin? Yəqin ki, istifadə olunmasayı, daha mənətisiz olardı", - deyə ekspert bildirib.

Felgenhauerdən "İsgəndər" açıklaması: Yalnız o...


"İsgəndər" raketyərinin həzirdə heç bir ixrac versiyası yoxdur.

Bunu rusiyali hərbi ekspert Pavel Felgenhauer deyib.

"Deyəsən, "İsgəndər" in eksport versiyasını Əlcəzair üçün hazırlanıblar, amma bunu başqa heç kim üçün istehsal etməyiblər. Mən Ermənistan üçün eksport variantının hazırlanmadığını, ona ənənəvi olan versiyanın verildiyinə

Felgenhauer "İsgəndər" in evvelcədən ixraca göndərilməyinin planlaşdırıldığı, ona görə buna "İsgəndər" adının verildiyini söyleyib: "Düşünürdülər ki, bu, yaxşı marketing gedisi olacaq. Lakin "İsgəndər"lər ixracat o qədər də yaxşı alınmadı və onu Točka-U-nu əvəz etmək üçün Rusiya rakət briqadalarına kütləvi şəkildə istehsal etməyə başladılar". Hərbi ekspert İsgəndər-M-in

həm Gümrü, həm də İrəvanda birgə hissələr var. Raketyər səyyarlı, hara istəsən, oraya gedər. Buna Rusiyaya niyə lazım olduğu aydın deyil. "İsgəndər" in yaxşı hədəf alması üçün ərazinin detallı görüntüsü lazımdır ki, partlayış nöqtəsini seçəsən. Bunun üçün Rusiya kəşfiyyat təyyarələri uçamalıydı, amma təyyarələr Şuşada yox kimiyydi. Bundan başqa, bu halda Putinin özü bu buraxılış razılıq



sübhələrim var idi. Bunun haqqında danışmurdilar, amma onun eksport versiyası olmasını da təsdiq etmirdilər. Ermənistana bir neçə sayıda rakət göndərmək eksport məhsulun buraxılışını təşkil etməkdən daha asan idi", - deyə o bildirib.



Ermənistana verilməsi ilə Rusyanın bəyñəlxalq öhdəliklərinin pozulduğunu bildirib. Bununla belə o, İsgəndər-M-lərin Şuşaya Gümrüdən atılması az inandırıcı olduğunu deyib: "Ermənistan ərazisindən nəzəri olaraq atış açmaq olardı. Burada

verməliydi və onun şəxşən izn verdiyidən az inandırıcıdır. Buna Rusyanın Ermənistandakı qruplaşmasının rəisi öz səlahiyyətləri ilə izn verə bilməzdi. Minimum belə buraxılış Cənub Hərbi Dairəsinin rəhbəri Moskva ilə məsləhətləşdikdən sonra izn verə bilərdi".



Ermənilər "İskəndər" i ogurlamaq üçün gizli şəbəkə yaradıb

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan ordusunun "İskəndər-M" raketyərindən istifadə etməsi ilə bağlı araşdırma davam etdirilir.

Teleqraf.com-un məlumatına görə, bu barədə Rusyanın "pravda.ru" nəşri yazır.

Müellif Aleksandr Artamonovun sözlərinə görə, raketyər istifadəsi faktı ilə bağlı aparılmış ilkin araşdırma neticəsində müəyyən olunub ki, ixrac üçün qadağan edilən "İskəndər-M" raketi Rusyanın hərbi anbarlarının birindən ogurlanaraq gizli yollarla Ermənistana gətirilib

Qeyd olunur ki, Rusiyada Yerevanın güclü hərbi lobisının maraqlarına xidmət edən gizli cinayətkar şəbəkə fealiyyət göstərib və bu şəbəkədən çox böyük ehtimalla baş nazir Nikol Paşinyanın xəbəri olub.

Müellif vurğulayır ki, müharibənin son günlərində Ermənistan tərəfinin "İskəndər-M" raketyərindən istifadəsi yalnız bir məqsəd güdürdü: Onlar hər cəhdə Rusyanı münaqişəyə cəlb etməyə çalışırdılar.

ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-in Azərbaycandakı sabiq səfiri, Atlantik Şuranın (Atlantic Council) böyük elmi işçisi Metyu Brayzanın Axar.az-a müsahibəsi:

– *Şuşaya İsgəndər-M raketlərinin atılması ilə bağlı faktlara münasibətinizi öyrənmək istərdik...*

– “İsgəndər” raket yüksək keyfiyyətli ve böyük imkanlara malik raketdir. Ermənistanın müharibə dövründə Gəncə və Bərdədə mülki insanları hədəf alındığı “Skad” və “Toçka” raketlərindən fərqli olaraq, bu raket daha ağır, buna görə daha ölümçüldür, daha dəqiqdir və daha uzun məsafəyə uça bilir. Hərbi mütəxəssislər və analitiklər “İsgəndər” raketlərindən istifadəni yeni bir döyüf fazası kimi qəbul edirlər, yəni bu silahdan istifadə edən tərəf qarşı tərəfə bütün gücü ilə hücum etdiyini göstərir. Bu vəziyyətdə sözügedən raketlər əhalinin yaşayış mərkəzlərinə atıldı. Bu, müharibənin gedisatını dəyişdirmədi, ancaq təəssüf ki, azərbaycanlı mülki insanları terrora məruz qoydu.

Unutmayaq ki, 2008-ci ilin avqust ayında Rusiya Gürcüstana hücum zamanı “İsgəndər” raketlərindən istifadə etmişdi. Yəni bu raketlərin döyüdə istifadə olunduğunu ilk dəfə eşitmirdik. Artıq Ermənistanın Azərbaycana ən azı iki “İsgəndər” atlığı yeqinləşib və bu xəber özlüyündə sürpriz olmadı,

Şuşaya atılan “İsgəndər” sürprizi

Brayzadan sensasiya



çünki “İsgəndər”ləri atan erməni əsgərlərinin video görüntülərini görmüşdüm.

Sürpriz olan budur: hərbi ekspertlər tərəfindən Rusiya və Ermənistanın Ermənistandağı “İsgəndər”lərə birge nəzarəti davam etdirdikləri barədə məlumat təsdiqlənib. Onda belə çıxır ki, Ermənistan tərəfi bu raketdən istifadə edibse, Rusyanın icazəsi olub? Və bu, ümumiyyətə niyə baş verib? Hər iki raket müharibənin sonlarına yaxın atıldı. Bəlkə bu, Rusyanın Azərbaycana hərbi əməliyyatları Şuşadan kənara çıxarmaması üçün mesajı idi? Bilmirəm.

Erməni generalı Akopyan

(Baş Qərargah rəisi Movses Akopyanın 19 noyabr açıqlaması nəzərdə tutulur – red.) iki “İsgəndər” atıldığı faktını təsdiqlədiyi zaman onların hərəkət atıldılarını demədi, lakin raket atdıqları yerin həmin tarixdə buludlu olduğunu açıqladı. Müharibənin son günlərində Bakı səmaları buludlu idi.

Bir başqa “İsgəndər”in Bakıya doğru uçduğunu və İsrail istehsalı olan “Barak” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu irəli sürən, adı açıqlanmayan başqa bir rəsmi, erməni memurdə var. Hətta bu barədə İngiltərə mediası da hərbi mənbələr istinadla məlumat yaydı.

Bunun da doğru olub-olmadığını bilmirəm. Dediym odur ki, heyət yüksək səviyyədə hazırlanmasa, “İsgəndər”i hədəfə uğurla çatdırmaq o qədər də asan deyil. Raketlərin əslində Şuşanı hədəf alıb-almanın araşdırın hərbi analitiklər tanıyıram ki, onların fikrincə, erməni tərefi hədəf seçimi zamanı data səhvini yol verib və beləcə raket Şuşaya düşüb. Və əlbəttə, əlavə etmək istərdim ki, həqiqətən de “İsgəndər”raketləri Bakını və ya başqa bir yaşayış məntəqəsini hədəf alıbsa, bu, müharibə cinayətidir.

– *NATO, ATƏT kimi beynəlxalq təşkilatların bu məsələyə hələ də münasibət bildirməməsinin səbəbini nə ilə izah etmək olar?*

– NATO-nun “İsgəndər” raketlərinə münasibət bildirməsi doğru olmaz, çünki nə Azərbaycan, nə də Ermənistan NATO üzvüdür və bu münaqişə NATO portfelinin bir hissəsi deyil. Zənnimcə, mülki əhalini hədəfə almaq məsələsinə ATƏT və Minsk Qrupu şəhər verə bilərdi, lakin Ermənistannın ən azı iki “İsgəndər-M” raketindən istifadə etməsi artıq

yeni bir xəbər deyil və adı çəkilən qurumlar bu məsələyə vaxtında münasibət bildirməli idi. ATƏT-in hələ də məsələni şərh etməməsi həm də ola bilər, rusların Ermənistana raketlərin buraxılması üçün icazə verilməsi məsələsində iştirak edib-etməməsi və əsl hədəflərin nə olduğu barədə doğğun məlumatının olmamasıdır.

– *Əgər məlum olsa ki, Şuşaya İsgəndər-M raketini Ermənistən yox, məhz Rusiyanın Ermənistandağı bazasından atılıb, bu, Rusiyaya növbəti sanksiyalara səbəb ola bilərmi?*

– Bu məqamda düşünmürəm ki, “İsgəndər” raketləri Gümrüdəki 102-ci Rusiya bazasından atılıb. Bu, ABŞ və Avropa Birliyinin əlavə sanksiyaları ilə nəticələndərdi. Bəli, Rusiya Ermənistani onları işe salmağa teşviq edə bilər, ancaq heç bir insana ziyan vurmayağından əmin olmaq şərtidə və Azərbaycana hərbi əməliyyatları dayandırmasının lazımlığından təsdiq edə bilər, bilmirəm, ehtimal ki, bu hipotetik suala cavab verməməli idim. Ancaq videokadrlardan “İsgəndər”lərin Gümrüdən deyil, başqa bir ərazidən atıldığını gördüm, mənə elə gəldi ki, onlar Qarabağ yaxınlığından atıldı...

Rəfiqə Əlisəfa

na gəlməyə çalışıb, Dağlıq Qarabağın statusundan, revanşdan danışmayıb. O, həmdə Azərbaycanın ortaya qoyduğu reallıq qarşısında baş əydi. Mühəribəyə qədər sinəsinə döyən və özündən razı şəkildə Qarabağdan danışan Köçəryan bu dəfə “quzu”ya dönbüb “mənəmənəm” deyə bilmədi.

Rus mediasının Köçəryanın Moskvaya səfərini diqqətdə saxlaması seçkilərin gərgin keçəcəyindən xəbər verir. Çox güman ki, Moskvada baş tutan yüksək səviyyəli görüşdə Köçəryan Ermənistən gələcəyi ilə bağlı çərçivəyə salınıb. Aprelin 7-də Paşinyanın Moskva-da Putinlə görüşü, yəqin ki, onun talyeyini həll edəcək.

O ki qaldı Poznerə, proqramın əvvəlində onun Köçəryani “Dağlıq Qarabağın birinci prezidenti” adlandırması və bunun efirə verilməsi kanala müsbət heç nə vəd etmir”.

Mənsur Rəğbətoğlu

Köçəryan da geri çəkildi: "Mühəribə qeyri-mümkündür, Qarabağ..."

“Robert Köçəryan Azərbaycanın yaratdığı reallıq qarşısında baş əydi”



ni Ermənistan üçün “bir nömrəli təhdid” adlandırıb, bildirib ki, sərhədlər açılsa, Ermənistan Acaristanın gününə düşəcək, Ankaranın ciddi iqtisadi ekspansiyası ilə qarşılaşacaq.

Üçüncü, revanş haqda suala cavab verən Köçəryan dağlışlı erməni ordusu ilə yeni müharibənin qeyri-mümkün olacağını qeyd edib.

Dördüncü, Qarabağın gələcəyi haqqında danışarkan keçmiş DQMV-nin əraziinin danışqlar yolu ilə bərpa ediləcəyinə ümidi etdiyini bildirib.

Zaur Məmmədov qeyd edib ki, rus mediasının Köçəryanın Moskvaya səfərini diqqətdə saxlaması seçkilərin gərgin keçəcəyindən xəbər verir. Çox güman ki, Moskvada baş tutan yüksək səviyyəli görüşdə Köçəryan Ermənistən gələcəyi ilə bağlı çərçivəyə salınıb. Aprelin 7-də Paşinyanın Moskva-da Putinlə görüşü, yəqin ki, onun talyeyini həll edəcək.

Bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Ermənistən ikinci prezidentinin bölgədəki son proseslərə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib:

“Ordumuz tərəfindən sindirilmiş Robert Köçəryan rusiyalı jurnalist Poznerə müsahibə verib. Robertin vəziyyətinə baxıb onun düşdüyü aciz durumdan fərəh hissi duyдум. Milyonların qarşısında əzilmiş, ruhu ölmüş bir Robert təsiri bağışladı. Prezident İlham Əliyevin Köçəryan və onun kimilərə vurduğu dəmir yumruq hiss olunurdu.

Birinci, Robert seckiqəbağı kampaniyası Rusyanın Birinci kanalına müsahibə ilə başladı. Müsahibənin effərə verilməməsi üçün Paşinyan komandası kanalın rəhbərliyi ilə əlaqə saxlayıb, lakin məqsədinə çatmayıb.

İkinci, Köçəryan Türkiyə-

Amerikanın müstəqil nəşri "The USA Tribune" Robert Horovitzin Almaniyadakı erməni lobbi fəaliyyəti ilə bağlı məqaləsini dərc edib. "Alman deputatları vasitəsi ilə effektiv olmayan erməni lobbiçiliyi" başlıqlı məqalədə ermənipərəst lobbiçilər tərəfindən həm federal, həm də yerli səviyyədə alman parlamentarilərinə coxsayı rüşvət verilməsi faktlarından bəhs olunur.

"The USA Tribune" erməni lobbisi tərəfindən ələ alınmış Bundestaq üzvlərinin adlarını açıqlayır...

Bu maraqlı araşdırmanın tam mətnini oxucularımıza təqdim edirik.

Siyasi təcrübə kimi separatizm - xüsusən də bu proksihərəkat olarsa - en azından hansıa legitimlik əldə etmək üçün xarici dəstəyə çox ehtiyac duyur. Separacı hərəkatların liderləri əlaqələrini kəsdikləri ölkədən müstəqillik hüquqlarının olduğunu inandırmaq üçün Qərb ölkələrində qanunvericilərlə əlaqələr qurmağa çalışırlar.

Postsovet məkanında və keçmiş Varşava Müqaviləsi ölkələrində bu hərəkatlar regional güclər tərəfindən ötən əsrə malik olduqları təsir dairələrinə nəzarət etmək üçün təşviq olunur ve gücləndirilir. Məsələn, Yuqoslaviya, 1990-cı illərdə Balkanlarda "Böyük Serbiya" hesab etdiyi ərazilərde bir sıra separatçı hərəkatlar başladıb və dəstəkləyib. Yaxud Yeltsin Rusiyasının özü Gürcüstan, Moldova, Azərbaycanda separatçı hərəkatların başında durdu.

Azərbaycan 1993-cü ildə Dağlıq Qarabağ bölgəsində Ermənistən tərəfindən işğal olunmuş əraziləri geri almaq üçün 2020-ci ilin payızında kifayət qədər uğurlu hücumu başlıdı. Həmin mühərribələrən əvvəl də dənyanın bu qeyri-sabit bölgələrindəki separatçı hərəkatlar Avropadan olan deputatları muzdla ələ alaraq öz mövcudluqlarına legitimlik donu geyindirməyə çalışırdılar, həmin muzdlu deputatlar seçkilər zamanı və ya digər hallarda separatçı qurumların kvazipaytaxtlarında görünürdülər.

Azərbaycan ordusu tərəfindən darmadağın edilmiş Ermənistən ordusunun qalıqları. Ermənistən məğlubiyəti avropalı deputatların münəqşənin özünə baxışlarını dəyişdi.

Məsələn, "Almaniya üçün Alternativ" adlı ifrat sağçı partiyanın bir neçə üzvü bəll olduğu kimi, işğal edilmiş

Dağlıq Qarabağda 1992-ci ilən sonra Ermənistən qurduğu qanunsuz rejimi dəstəkleyirdi. 2017-ci ildə etibarən Almaniyadın Baden-Vyutemberg, Türingiya, Meklenburg-Pomeraniya, Brandenburg federal torpaqlarının yerli qanunverici orqanlarının üzvləri, habelə "Almaniya üçün Alternativ" hərəkatından Bundestaqın deputatları və Avropa Parlamentinin üzvləri Azərbaycanın işğal edilmiş ərazilərinə bir neçə qanunsuz səfərlər həyata keçirmişdilər. Həmin hərəkatın Bundestaqdakı fraksiyasının nümayəndələri Dağlıq Qarabağın qondarma parlamentinin deputatlarını 2018-ci ildə Almaniyaya

tiv" hərəkatının Ermənistən maraqlarına xidmət edən üzvlərindən bir qismi aşağıdakılardır:

1. **Bundestaqın üzvü, 2019-cu ildə və 2020-ci ilin payızında mühərribə zamanı Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən Stefan Koyer.** O, alman cəmiyyətində özünün fəal nasist və antisemit mövqeyi ilə tanınır.

2. **Brandenburg əyalət məclisinin üzvü Andreas Kalbis.** O da 2019-cu ildə və 2020-ci ilin payızında mühərribə zamanı qanunsuz olaraq Dağlıq Qarabağ səfər edib, "Almaniya üçün Alternativ" hərəkatının sağ qanadı Flügel-i (bu qanad hərəkatın dahilində ən nüfuzlu və eyni za-

ildə Baden-Vyutemberg əyalət məclisinin deputati qismində Azərbaycanın işğal altındaki ərazilərinə qanunsuz səfər edib, daha sonra Avropa Parlamenti nə seçilib. O, Ermənistən xeyrinə müntəzəm təbliğatı və özünün islamofob, antitürk və antiəzərbaycan mövqeyi ilə tanınır.

6. **Enriko Komning-2016-ci ildə Maklenburg-Ön Pomeraniya federal torpağının məclisinin deputati qismində Azərbaycanın işğal altındaki ərazilərinə qanunsuz səfər edib.** Sonra Bundestaqın üzv seçilib. 2016-ci ildə KİV-lər onun partiya üzvləri ilə qalmaqlı səs yazısını yaymışdır: "Biz parlament dövləti və ya demokratiya adlandırılın bu sisteme".

sağçı jurnalist. Söyügedən hərəkatın üzvlərini 2016-ci ildə Azərbaycanın işğal altındaki ərazilərinə qanunsuz səfər zamanı müşayiət edib, 2004-2011-ci illərdə "Deutsche Militärzeitschrift" nəşrinə və 2011-ci ildə "Zuerest" nəşrinə baş redaktorluq edib. Hər iki nəşr sağçı ekstremist meyllidir. 2014-cü ildə Tehranda təşkil edilən "Almaniyadakı yəhudili lobbisi" adlı antisemit konfransda çıxış edib. 2018-2019-cu illərdə Bundestaqın üzvü Markus Fronmayer Ukraynanın Ujgorod şəhərində macar azlığın nümayəndlərinə qarşı terror aktında iştirakına görə Bundestaqdakı işindən azad olunub. Alman mətbuatı yazdı ki, Markus Fronmayer

Ermənistən Bundestaqın deputatlarını necə satın alır?


səfər zamanı qəbul etmişdilər. Və onları Brandenburg əyalətində 2019-cu il sentyabrın 1-də keçirilən seçkiləri izləməyə dəvət etmişdilər.

Erməni KİV-ləri xəbər verirdi ki, həmin seçkilərdə "Dağlıq Qarabağ respublikasından" müşahidəciler qismində nümayəndələr iştirak ediblər. Hərçənd Almaniyada yerli seçkiləre xarici müşahidəciləri adətən dəvət etmirlər.

Ötən il oktyabrın 18-də, döyüş əməliyyatlarının qızığın vaxtında "Almaniya üçün Alternativ" hərəkatının nümayəndə heyətinin üzvləri Qarabağda gördündü. Nümayəndə heyətinin tərkibinə Steffen Kotre, Bandenburg əyalət məclisinin vitse-prezidenti Andreas Qallau və deputat Andreas Kalbits daxil idilər.

"Almaniya üçün Alternativ" islamofob, antisemit, irqçi, antidemokratik və antiavropa meylli siyasi qüvvədir, alman xüsusi xidmet orqanları bu hərəkatı ekstremist təməyllü olduğu üçün izleyir. Almaniyadın bütün digər partiyaları "Almaniya üçün Alternativ" hərəkatı ilə həm federal, həm yerli hökumətlərin formalasdırılması zamanı koalisiyaya girməkdən imtina edirlər. Və bu partiya ilə hər hansı əməkdaşlıq qurmurlar. Hərəkatın üzvləri Ermənistənla və postsovet məkanındakı ərazi münaqişələri nəticəsində yaranmış separatçı rejimlərlə əməkdaşlıq edirlər. Partiyanın üzvləri tez-tez həmin separatçı regionlara və Krıma səfərlər edirlər, xüsusən də "seçki müşahidəciliyi" qismində.

"Almaniya üçün Alternativ" adlı ifrat sağçı partiyanın bir neçə üzvü bəll olduğu kimi, işğal edilmiş



mandə ən radikal fraksiyadır, red.) təmsil edir. O, 2020-ci ilin mayında neonasist keçmişinə görə partiyadan xaric olunub. Lakin Brandenburg əyalət məclisində "Almaniya üçün Alternativ" fraksiyasının üzvü olaraq qalır. Kalbits Qarabağ məhərabəsini "xristian mədəniyyətinin islam ekspaniyasına qarşı mübarizəsi" adlandırmışdır.

3. **Bundestaqın deputati, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədr müavini Steffen Kotre.** O da 2019-cu ildə və 2020-ci ilin payızında mühərribə zamanı qanunsuz olaraq Azərbaycanın işğal altındaki ərazilərinə səfər edib. Parlament qrupu daxilində ermənilərin xeyrinə kampaniya aparıb. Sağçı ekstremistdir, miqrantlara qarşı çıxış edir.

4. **Andreas Qalau, sağçı ekstremist, Brandenburg əyalət məclisinin vitse-sədri.** 2019-cu ildə və 2020-ci ilin payızında mühərribə zamanı Dağlıq Qarabağda qanunsuz səfər edib. Partiyadan xaric olunan Andreas Kalbitsi dəstəkləyir.

5. **Lars Patrik Berq-2017-ci**

mi istəmirik. Biz onu ləğv etmək istəyirik".

7. **Holger Arppe-Meklenburg-Ön Pomeraniya federal torpağının yerli qanunvericilik organının üzvü.** 2016-ci ildə Dağlıq Qarabağda qanunsuz səfər edib, 2017-ci ildə rasist, peofil və zoraki baxışları mətbuatda ifşa ediləndən sonra "Almaniya üçün Alternativ" hərəkatının yerli parlamentdəki fraksiyasiñan çıxıb. 2020-ci ilin payızında Qarabağda gedən mühərribə zamanı erməni tərəftəni fəal dəstəkləyib, Türkəyin mühərribədə "iştirakına" istinad edərək Avropada "islamlaşma təhdidi" barədə çıxışlar edib.

8. **Tomas Rudi-Türingiya federal torpağının yerli məclisinin üzvü.** 2016-ci ildə Azərbaycanın işğal altındaki ərazilərinə səfər edib. "Almaniya üçün Alternativ" hərəkatının ifrat sağçı qanadının üzvüdür. Özünün nasist, irqçi, qomofob çağırışları və şüarları, bəyanatları ilə tanınır. 2020-ci ildə Qarabağda mühərribə zamanı erməni tərəfinin xeyrinə təbliğatı fəaliyyətlə məşğul olub.

9. **Manuel Oksenrayter-ifrat**

Rusiya rəsmi şəxslərindən təlimat alıb. Bundan əlavə, məlumat var ki, Oksenrayter və Fronmayer postsovət məkanində separatçı bölgələrə seriya qanunsuz səfərlərin təşkilatlaşdırır, üstəlik onlar Rusiya xüsusi xidmət orqanları ilə bu işdə əməkdaşlıq edirlər. Həmin şəbəkənin daha bir mühüm fiquru Mateusz Piskorski Polşada Rusiyanın xeyrinə casusluq ittihamı ilə həbs edilib.

"Almaniya üçün Alternativ" hərəkatının işğal altında olan Dağlıq Qarabağ regionuna o vaxtkı səfərlərinin xərclərini oradakı qanunsuz rejimin "parlamenti" ödəyirdi. Qonaqlar bu faktı gizlətməyə çalışırdılar və məsələ ilə bağlı müxtəlif ziddiyəti bəyanatlar verirdilər.

Hərəkatın nümayəndələrinin ötən ilki mühərribə zamanı Dağlıq Qarabağ regionuna o vaxtkı səfərlərinin xərclərini oradakı qanunsuz rejimin başçısı Araik Arutyunyan deyirdi ki, "Almaniya üçün Alternativ" hərəkatı ilə beş ildir fəal əməkdaşlıq edir.

Erməni lobbi qrupları və əlbətdə ki, Berlinləki səfirlilik Almaniya parlamentinin radikal solcu fraksiyaları ilə də uğurlu əməkdaşlıq qurublar. Həmin korrupsiyalaslaşmış alman məmurlarının arasında Bundestaqın ifrat solcu fraksiyasinın aşağıdakı üzvləri yer alır:

Sevim Dağdelen-Bundestaqın xarici işlər üzrə komitəsinin üzvü. Türk mənşəlidir, yarı kürddür. Radikal antitürk mövqeyi ilə tanınır.

(Əvvəli səh. 12-də)

Sevim Dagdelen-2020-ci ilin iyulunda Berlində antiazərbaycan isteriyası başlamışdı

İndiki çağırış Bundestaqda Almaniya-Türkiyə parlament qrupuna başçılıq edib və qrupun fəaliyyetini tam iflic edə bilməşdi. Onun antiazərbaycan mövqeyi 2020-ci ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində baş vermiş toqquşmalardan sonra başladı. O zaman deputat Türkiyənin Azərbaycana siyasi dəstəyini özünün yeni antitürk kampaniyası üçün istifadə edirdi. Ve həmin dövrədə Almaniya-dakı seçkilər zamanı hökm sürən güclü antitürk əhval-ruhiyyəsindən yararlanırdı. O vaxtdan bəri o, Azərbaycanın ünvanına populist, absurd və əsassız iddialar irəli sürməkdədir.

Fraksiyanın xarici siyaset üzrə nümayəndəsi, doktor Gregor Gizi 2017-ci ilə qədər fraksiyanın xarici siyaset üzrə həmsədri olub. Həmin vaxtdan o, münaqişə ilə bağlı özünün ardıcıl mövqeyi ilə tanınır. O, Azərbaycan diasporunun sorğularına cavab verərkən Azərbaycanın ərazi bütövlüyünə dəstək ifade edib. Sol fraksiya həmişə münaqişə ilə bağlı obyektiv mövqeyə malik olub, bu fraksiyanın rəhbərliyinin qəbul etdiyi sənədlərdə həmişə əksini tapıb. 2017-ci il seçkilərindən sonra o, fraksiyanın xarici siyaset üzrə qrupuna başçılıq etməyə başlayıb. Azərbaycan sefirliliyində görüş zamanı hətta münaqişənin ədalətli həlli namine özünün lobbiçilik xidmətlərini də təklif edib.

Lakin son Qarabağ mühəribəsi başlayan kimi onun mövqeyi kökündən dəyişdi. O vaxtdan bəri Gizi ermənipərəst bəyanatlarla çıxış edir. Ölkəsinin Türkiyəyə münasibətini tənqid edir, qeyd edir ki, Azərbaycan Türkiyənin "hərbi dəstəyi" ilə Qarabağ ermənilərinə hücum edib.

Ulla Elpke-Bundestaqın daxili işlər üzrə komitəsində sol fraksiyadan məruzəcidir. Fraksiyanın Azərbaycanın işgal edilmiş ərazilərinə səfər edən yeganə üzvüdür. Tovuz döyüşündən sonra o, Almaniya hökumətinə "Almaniya ermənilərə hücumlar" adlı kiçik sorğu göndərib. Və erməni diaspor təşkilatlarının məlumatlarına əsaslanaraq Azərbaycan, Türkiye xüsusi xidmət orqanlarına qarşı əsassız iddialar irəli sürüb. Hökumətin deputatın hansısa ittihamlarını təsdiqləməkdən imtiyana etməsi və Azərbaycan diasporu tərəfindən onun ermənipərəst fəaliyyətinin ifşa olunması Elpkeni ikinci plana keçməyə məcbur etdi. Və o fəal təbliğatdan kulislerdə lobbiçiliyə keçdi.

Siyahını Bundestaqın Xristian-demokrat ittifaqı və Bavariya Xristian-sosial ittifaqı fraksiyalarından olan üzvləri tamamlayırlar:

Albert Veyleri Dağılıq Qarabağa dərtib gətirən səbəblər ne idil..?

Albert Veyler-Almaniya-Cənubi Qafqaz Forumunun sədr müavini, Almaniya ermənilərin fəal siyasi lobbiçilərindən biridir, Alman-Erməni forumunun həmtəsisçisi və həmsədridir. Alman-Erməni Forumunun hüquqi ünvanı Bundestaqın ofisi göstərilib. Onun ofisində işleyən Alla Serobyan da bu forumun idarə heyətinin üzvüdür. Veyler Türkiyə federal əyalətindən seçilib. 2018-2019-cu illərdə

Ermənistən Bundestaqın deputatlarını necə satın alır?

Almaniya, xüsusən də Türkiyə əyalətində erməni mütəşəkkil mafiyasının mövcudluğu, onun Alman-Erməni Forumu ilə əlaqələri haqda xəbərlər yayılmışdır. Forumun üzvləri erməni əsilli peşəkar boksçular Artur Abraham və Karo Murat bu mafiyanın tərkibinə daxildir. Veyler 2013-cü ildən Bundestaqın deputati olub. O vaxta qədər əyalət səviyyəsində siyasetlə məşğul idi. Texmin etmək olar ki, onun federal siyasetdə meydana çıxmazı erməni mafiyasının dəstəyi ilə bağlıdır. 2014-cü ildə o, Azərbaycanın işgal edilmiş ərazilərinə ilk qanunsuz səfərini edib. Daha sonra Alman-Er-

staqın deputatıdır. Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədr müavinidir. O da Alman-Erməni Forumunun sədr müavinidir və erməni lobbiçisidir. İstisna deyil ki, Mansmannın erməni lobbisinə qoşulmasını Albert Veyler təşkil edib. Bundan əlavə seçilən Berqstrasse seçki dairəsi 2013-cü ildən Qarabağdakı qanunsuz rejimlə əməkdaşlıq edir.

Cem Özdemir-Bundestaqda Yaşıl-lar fraksiyasının üzvüdür, nəqliyyat və rəqəmsal infrastruktur üzrə komitənin sədrdir. 2008-2018-ci illərdə Yaşillar partiyasının həmsədri olub. 2015-ci ildən "erməni genosidi"nin tanınmasını



mən Forumunu təsis edib.

Bundestaqa seçiləndən sonra o, habelə "Almaniya-Cənubi Qafqaz" forumunun sədr müavini olub, Almaniya kanslerinin Azərbaycana səfəri zamanı özünü nümayəndə heyətinin tərkibinə daxil etməyə çalışaraq qalmaqla yaratmaq istəyib. Hərçənd Xristian-demokrat ittifaqı və Bavariya Xristian-sosial ittifaqının bloku bütün sahələrdə "Almaniya üçün Alternativ" hərəkatı ilə əməkdaşlıqdan imtina edib, buna baxmayaraq parlament qrupunun sədr müavinləri Albert Veyler və Steffen Kottre ("Almaniya üçün Alternativ") əməkdaşlıq etməkdə davam edirlər. Onlar Bundestaqda Azərbaycan səfiri ilə görüş keçiriblər. Görüşü Veylerin ofisinin işçisi Alla Serobyan təşkil edib.

Bu da Bundestaqın ermənipərəst üzvü Ulla Elpke

Manfered Qrand-Bundestaqın xarici işlər üzrə komitəsinin üzvü, Azərbaycanla yaxşı münasibətlərə malik olsa da 2014-cü ildə Albert Veylerle birlikdə işgal edilmiş ərazilərə səfər edəndən sonra Ermənistən xeyrinə fəal lobbiçilik etməyə başlayıb. O, Bundestaqın fəal deputatlarından biridir və 2020-ci ildə Qarabağdakı mühərribə zamanı Ermənistən tərəfində çıxış edib. Bundan əlavə, o Türkiyə əyalətindən seçildiyi üçün texmin etmək olar ki, Ermənistənla əməkdaşlığı erməni mafiyası üzərindən qurulub. Onun ofisində (təsdiqlənməmiş məlumatla görə) Dağılıq Qarabağdan olan erməni Andranik Aslanyan işleyir. Aslanyan «ELASE Real Estate GmbH» şirkətinin baş direktorudur və separatçı rejimin ünsürlərinin pullarının Almaniya yuyulması ilə məşğuldur.

Till Mansman-Azad demokratlar partiyasının fraksiya üzvüdür, Bunde-

təbliği edir. Özdemir Bundestaqın 2016-ci ildə "erməni genosidi" ilə bağlı qəbul etdiyi qətnamənin müəlliflərindən biridir.

Erməni ilə evli olan Bundestaq üzvü Martin Sonneborn-özünün ermənipərəst mövqeyini gizlətmir

Martin Sonneborn-Die PARTEI - satirik, klounların üzv olduğu populist partiyanın sədrdir. Erməni qadınla evlidir və erməni məsələsini fəal müdafiə edir. O, 2018 və 2019-cu illərdə Qarabağ qanunsuz səfərlər edib. İkinci səfərdə onu partiya yoldaşları da müşaiyət edirdi. Siyasetə ciddi yanaşmayan və Avropa Parlamentində şou təşkil edən (bir dəfə lehine, bir dəfə əleyhinə səs verməklə) Sonneborn erməni təbliğatı ilə ciddi məşğul olur. 2021-ci ilin yanvarında sosial şəbəkələrdə Çinlə bağlı "lətifə" yayıb, hansı ki, bu "lətifə" asiyalarılara qarşı rasizm kimi dəyərləndirilmişdi. Sərt tənqid dalğasından sonra o, üzr istəməli olub. Sonnebornun bu postuna etiraz olaraq partiyanın fraksiyasının ikinci üzvü (Die PARTEI Avropa Parlamentində cəmi iki üzvə təmsil olunur) Niko Semsrott istəfa verib.

Ermənistən digər lobbiçiləri arasında "Haypress.de" xəbər saytı, altı fəxri konsul- Saşa Duerkop, Otto Lučterhandt, Tessa Hoffman ve başqaları da var. Tamamilə ağlabatdır ki, businessmenlər olan həmin fəxri konsullar başqa erməni lobbiçilərini də maliyyələşdirir.

Günter Pilarski- Gunter Pilarski - Karlsruhe şəhərindəki Cronimet Korporasiyasının prezidenti, 2006-cı ildən bəri Ermənistən Baden-Vürtemberg əyalətindəki fəxri konsulu vəzifəsində çalışır. O, eyni zamanda "Karlsruhe SC "Futbol Klubunun vitse-prezidenti və

sponsorudur. 2020-ci ilə qədər klubun prezidenti CDU / CSU fraksiyasının nüvəzü İingo Vellenreuter idi. İddialara görə Pilarski Vellenreuterin siyasi əlaqələrindən istifadə edir.

Doktor Stefen Brayan Fera-«Wicom Germany GmbH» şirkətinin sahibi və Almaniyanın Hessendəki fəxri konsulu. O, 2013-cü ildə Berqstrasse bələdiyyəsinin başçısının Azərbaycanın işğal edilmiş ərazilərinə səfərini təşkil edib. Ehtimal ki, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədr müavini Till Mansmannla əməkdaşlıq edir.

Saşa Dyuerkop-2020-ci ilə qədər FiFA ilə bağlı olmayan futbol komandaları üçün beynəlxalq rəhbər təşkilat olan CONFIA-nın "baş katibi" işləyib. Hazırda sosial şəbəkələrdə ermənilərin lehine təbliğat aparır və Azərbaycanla temasları olan alman siyasetçilərinə tezyiq etməkle məşğuldur. Erməni diasporu ilə six əməkdaşlıq edir.

Doktor Otto Lučterhandt-pensiya da olan beynəlxalq hüquq professorudur və Ermənistən maraqlarını elm dairələri üzərində müdafiə edən əsas fiqurdur. Öz məqalələrində Dağılıq Qarabağın Azərbaycandan ayrılmış haqqının olduğunu sübut etməyə çalışır. Erməni diasporu ilə six əməkdaşlıq edir.

Tessa Hoffman-publisistdir, öz araşdırmalarında Ermənistən saxta tarixini təbliğ etməkle məşğuldur. Erməni diasporu ilə six əməkdaşlıq edir.

Maraqlıdır ki, bütün bu adamlar ermənilərin ikinci Qarabağ mühəribəsində uduzmasından sonra erməni işnə maraqlarını itirməyə başlayıblar.

Ermənistən kapitulyasiyası korrupsiyalılaşmış deputatların erməni lobisi ilə əlaqələrində dönüş nöqtəsi oldu. Uduzulmuş işə görə riskə getməyə hazır olan az tapılar...

Rusiya, Azərbaycan və Ermənistən arasında tanınmayan "DQR"-in taleyi ni təyin edən 9 noyabr üçtərəflı razılaşması, erməni dairələri ilə korrupsiyalılaşmış Avropa parlamentariləri arasında münasibətlərdə də dönüş nöqtəsi oldu.

Azərbaycanın işğal altındakı ərazilərində erməni ilhaqçı siyasetinin sona çatması ilə bu qanunvericilər yararsız hala düşdülər, çünki onların məqsədləri yalnız Avropa paytaxtlarında Ermənistən millətçi baxışlarını müdafiə etmək idi. Lakin maliyyə mənbəyinin bitdiyi yerde başqa bir başlanğıc yaranır.

Ermənistən tərəfindən dəstəklənən qanunsuz rejim mövcud olmasa da, digərləri hələ də qalmaqdadır. Və bu utilizasiya olunan - daha yaxşı söz olmadığına görə bu ifadəni işlətməyə məcbur - qanunvericilər digər separatçı və işğalçı rejimlər, məsələn Ukraynadakı separatçı rejimlər üçün işləməyə başlayacaqlar.

Məsələ bundadır ki, bəzi Avropa parlamentariləri, göründüyü kimi, digər ölkələrin maraqlarına xidmət etmə üçün öz hökumətlərində vəzifələr tutmağa davam edirlər. Bu olduqca gəlirli həyat tərzi kimi görünür. Avropada dövlət məmuru statusu və başqa ölkənin milli maraqlarına xidmət etmə məsələsi böyük ölçüdə tənzimlənmir.

Ola bilsin korrupsiya, neo-nazism və dövləti xəyanətə qarşı mübarizə üçün bu hərəketlərlə bağlı daha sərt qanun və qaydalara ehtiyac ola bilər.



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

XVII istiqamət. Layihə: Ekologiya və ətraf mühitin mühafizəsi

Təzecə yola saldığımız mart ayının son həftələri ərzində ölkə mediasının gündəmini ətraf mühitə qarşı xarici turistlərin davranışları barədə xəberlər zəbt etdi. Ətraf mühit fəallarından biri olan Cavid Qaranın Acınohur Dövlət Yasaqlığında əreb turistlərin ov səhnələrini lente alması nazirlik rəsmilərini, əreblərin davranışları isə ölkə ictimaiyyetini hiddətləndirdi. Bu hadisə ətrafinə başlanan müzakire Azərbaycanın turizm sahəsində fealiyyət göstərən sahibkarlarının və ətraf mühiti qorumağa məsul olan dövlət adamlarının təbiətə müsəlibətine xeyli aydınlıq getirdi.

Məlum oldu ki, Azərbaycanda yalnız əreblər deyil, ov etmək imkanı olan bütün vətəndaşlarımız ölkə faunasını talamaqla meşguldür. Kimi Xəzer dənizinin balıq və su quşları ehtiyatlarını, kimi çaylardaki balıqları, kimi qoruqlara sünü şəraitde yetişdirilərək buraxılan ceyran və cüyürləri necə gəldi ovlamalı tələyir. İnsanlar arasında ətraf mühitin imkanları - onun tükənə bilməsi, qayğıya ehtiyacı olması barədə maarifləndirmə işi aparılmışından, cəmiyyət gözləri önündə talanan təbieti bigənəliklə seyr edir. Müxtəlif quş və digər canlıların ovlanması ilə aile dolandırın, bu işin biznesi ilə meşgül olan insanlar, əslində cəmiyyət tərəfindən təpkiyə, qınağa məruz qalmalıdır, tənqid hədəfine çevrilənlər, onların qanun qarşısında cavab vermələrində maraqlı olmalıdır. Yeri gəlmüşkən qeyd edim ki, qeyri-qanuni ov - "brokonyer"lik fealiyyəti bütün dünyada mövcuddur, amma inkişaf etmiş, sivil cəmiyyət malik ölkələrdə bu növden olan fealiyyətə qarşı çox ciddi mübarizə gedir. Bu işdə cəmiyyətin demək olar ki, hər bir fərdi hökumət nümayəndələrinə yardımçı olur. Hər kəs öz əraziində bir nəzarətçiye çevrilir ki, heyvanları qeyri-qanuni ovlanmasın. Çünkü belə cəmiyyətlərdə maarifləndirmə işi çox yüksək səviyyədə aparıldığından onlar anlayır ki, normadan artıq ovlanan hər bir heyvan bəşəriyyətin evi sayılan Yer kürəsini felakətə sürükleyə bilər.

Bu xüsusda Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti nə düşünür, qeyri-qanuni olaraq heyvan ovu ilə meşgül olan insanlara münasibət necədir? Al-

maniyada, Fransada, Avstriyada və s. Avropa ölkələrində vətəndaş biləndə ki, qonşusu qeyri-qanuni olaraq kiçik bir quş ovlayıb, həmin vətəndaş bu barədə müvafiq orqanlara məlumat verməyi özüne xobbi seçmiş insanlara çağrış edirlər ki, başqa ölkələrdə ovlaya bilmədiyiniz heyvanların ovlanması üçün Azərbaycanda sizə istədiyiniz şərait yaradır. Bu o deməkdir ki, Azərbaycan sahibkar qanunları ayaqlar altına atmaqla pul qazanmaqdan belə çəkinmir. Düzdür, belə turizm şirkətlərinin sözçüləri adətən açıqlamalarında israr edirlər ki,

onlarla işbirliyinə getmək, ətraf mühiti talamaq, viran qoymaq bahasına ailəsini dolandırmaq daha sərfli görünür. Çünkü həmin nəzarətçilər de bu cəmiyyətin bir üzvüdür, digərlərindən daha çox bilgiyə malik olmasına baxmayaq, düşünür ki, "Don Kixot"luq etməyə dəyməz.

Azərbaycanda turizm sahəsində fealiyyət göstərən böyük şirkətlər ətraf mühit florasını və faunasını talamaqları bir yana, onlar əməlləri ilə ölkənin beynəlxalq nüfuzuna da sarsıcı zərbələr vururlar. Belə ki, respublikanın iri turizm şirkətləri dönyanın və Azərbaycanın "Qırmızı kitab"ına düşmüs nadir quş növlərinin ovlanması öz saytlarında yerləşdirikləri video-çarxlar vasitəsi ilə reklam edirlər. Yəni həmin turizm şirkətləri belə quş və digər nadir heyvan növlərini ovlamağı özüne xobbi seçmiş insanlara çağrış edirlər ki, başqa ölkələrdə ovlaya bilmədiyiniz heyvanların ovlanması üçün Azərbaycanda sizə istədiyiniz şərait yaradır. Bu o deməkdir ki, Azərbaycan sahibkar qanunları ayaqlar altına atmaqla pul qazanmaqdan belə çəkinmir. Düzdür, belə turizm şirkətlərinin sözçüləri adətən açıqlamalarında israr edirlər ki,

ovlanaraq bazaralara çıxarılır. Əvvəller belə ovlanan quşlar paytaxt bazarlarda da satılırdı. Amma indi onların təbiətdə populyasiyalarının sayı azaldığından ovlanmaq imkanları da tükənməkdədir, artıq ovçular dənizdə ördək tapa bilmirlər ki, ovlasınlar. Bu arṭıq təhlükeli tendensiyanın süretlənməsindən xəber verir. Vəhşi təbiətdə heyvanların nəsil artırma imkanları təbii olaraq elə nizamlanıb ki, bütün itkilərə rəğmən nəsil artımı davam etsin. Lakin antropogen amil aşırı dərəcəda yüksəldikdə növlərdən hansı biri se sıradan çıxır. Növlərdən birinin sıradan çıxmazı isə vəhşi təbiətin qida zəncirinin pozulmasına na və gələcəkde biger növlərin də yavaş-yavaş yox olmasına gətirib çıxarır. Məsələn, 60-ci illerdə Şimali Amerika məşələrində çeyran və antilopların kütləvi şəkildə ovlanması onların həmin məşələrde nəslinin kəsilməsinə səbəb olub. Bunun ardınca isə pəncəli yırtıcılar - pələng və bəbir populasiyaları kütləvi surətdə qırılmağa başlayır. Kanadalı ekoloqların apardığı tədqiqatlar neticəsində bəlli olur ki, pəncəli yırtıcıların kütləvi tələb olmasına səbəb açıqdır. Ekoloqlar bir neçə il həmin məşələrə iri gövdəli müxtəlif

sə bu tendensiya tədqiq edilmir, bu barədə real hesabatlar hazırlanır. Mehəz bu səbəbdən də bizim üçün hələ də aydın deyil ki, respublikanın yasaqlıqlarında, digər məşələrdə, dənizdə və çay kənarlarında hansı heyvan növlərindən nə qədər qalıb, hansıları isə ümumiyyətlə yoxa çıxıb. Proses bu cür davam etsə, bir neçə ildən sonra Azərbaycan əhalisi ümumiyyətlə quş səsinə həsrət qalacaq.

Nəzəri baxımdan bütün heyvan növlərinin köç, balaqoyma və heyvanın qidasının qıt olduğu mövsümlerde ovlanması qadağan edilir. Ölkəmizin ərazisində yaşayan quşlar adətən erkən yaşıda balavermə mövsümüne başlayır. Bu dövrə qədər isə təxminen yanvar ayının sonu, fevral ayının əvvəllərində quşların qida-dan korluq çəkdiyi döñəm başlayır. Bunu əsas götürərək, bəzi quş növlərinin yanvar ayının əvvəlinə, bezilərinin isə fevral ayının sonuna qədər ovlanmasına icazə verilir. Fevral ayının sonundan başlayaraq quşların ov mövsümü başa çatır. Fevral-mart ayı acları döñəmi, aprel-iyun ayları isə balaqoyma mövsümü hesab edilir. Artıq sentyabr-oktyabr aylarında yeni nəsil yetkinləşir ki,


Azərbaycan faunasının talanına "yox" deyək!

Su quşlarının kütləvi ovlanması onların ildən-ilə sayının azalmasına səbəb olur

rekətlərə şamil edilə bilir və bu bir normaya çevrilir. Hətta, belə qeyri-qanuni əməlləri bilib, dövlət orqanlarına məlumat verməyen vətəndaşlar belə, qanun bir yana, daha çox cəmiyyətin qınağından, təpkisindən qorxur. Çünkü belə adamlara Avropada nə vətəndaşlar, nə də hökumət heç vaxt etimad göstərmir, etibar etmir. Azərbaycanda isə quş ovlayıb ailəsini dolandırın adamlara tekce qonşuları deyil, bütün onu tanıyanlar belə, hörmətlə yanaşır, fərasətli adam kimi tanır - filan-kəs daşdan çörək çıxardır və s. Belə adamlara ona görə hörmətlə yanaşırlar ki, birincisi onun gördüyü işi hələ cəmiyyət anlaşı - düşüncülər ki, Allahın heyvanı, ovlanacaq, yene artacaq, tükənməz sərvətdir. Amma bu çox yanlış və qorxulu düşüncə tendensiyadır. Bu düşüncəyə malik olan cəmiyyətdə ətraf mühit faunasını qorumaq heç cür mümkün deyil. Buna görə də, cəmiyyətin dəsteyi belə məsələlərdə həlledici rol oynamalıdır. Onlarla nəzarətçi dövlət memuru ey ni anda təbiətə hücum çəkən yüzlərle "brokoner"i necə nəzarətdə saxlaya, onlara qarşı mübarizə apara bilər? Onu daima nəzəre almaq lazımdır ki, belə adamlar adətən silahlı olur və onları tərkisilər etmək olduqca tehlükəlidir. Bununla yanaşı bizim ətraf mühit nəzarətçilərimiz aylıq əmək haqqı da, o qədər aşağıdır ki, onlara qeyri-qanuni ovla məşgül olan vətəndaşlara qarşı mübarizə aparmaqdansa,

saytda yerləşdirilən video-çarxlardakı ov səhnələri rəqəmsal proqramlar vasitəsi ilə hazırlanıb.

heyvanlar buraxıb ki, yırtıcılar onunla qidalana bilsin. Sonrakı dövrdə isə sünü şəkildə yetişdirilir.



Bu bəlkə də belədir, amma həmin ov səhnələrini görüb, məhz ona görə gelən turistlər şirkətdən ova çıxmağı tələb edəcəklər. Ərabələrin Acınohur olayı da sübut etdi ki, şirkətlər bu tələb qarşılığında müştərilərinə şərait yaradırlar.

Qeyri-qanuni heyvan ovu - istər qeyri-mövsum döñəmində, istərsə də ova hüququ olmayan vətəndaşlar tərəfindən ovlanması heyvanların nəslini davam etdirmək imkanlarını həm məhdudlaşdırır, həm də tükəndirir. Ona görə ki, hazırlıda belə ov kampa-niyası kütləvi şəkildə həyata keçirilir. Məsələn, cənub bölgəsində qış mövsumu ərzində, aprel ayının əvvəllərinə qədər su quşları kütləvi şəkildə amansızlıqla

len ceyran və antiloplar kütləvi şəkildə təbiətə buraxılıb və ərazidə heyvan ovuna qəti qadağaya qoyulub. Hazırda Azərbaycanda kütləvi şəkildə ovlanan heyvan növləri də hansısa digər növlərin qida mənbəyidir. Qida mənbəyi olan heyvan növlərinin ovlanaraq sıradan çıxarılması ondan bəhrələnən, qidalanan növlərin də yox olmasına səbəb olur. Beləcə ətraf mühitdəki heyvanat aləminin qida zəncirinin pozulması da öz növbəsində bu ərazilərdə bütünlükə flora və faunanın məhv olmasına gətirib çıxara bilər. Görünəni odur ki, hazırlıda əlkəmizdə bu proses geniş şəkildə inkişaf etməkdədir. Lakin təessüflə qeyd etməliyik ki, nədən-

bu döñəmdə ov mövsümü başlayır. Bu istiqamətdə geniş araşdırılmalar aparılmalı, hər bir ov quşu və digər ov heyvanın növünün il ərzində vegetativ həyatı və çoxalma sayı dəqiq öyrənilməlidir. Bunun ardınca həmin heyvanların hər biri üçün konkret tarixləri göstərilmək və ov mövsümləri və bir ovçunun hansı növdən nə qədər ovlaya biləcəyi kvota müəyyənləşdirilməlidir. Bəzi Avropa ölkələrində birlikdə ova çıxan ovçular biri digərinin kvotasından istifadə edə bilər, bəzi ölkələrdə isə bu qadağandır. Bu o deməkdir ki, eyni vaxtda ova çıxan iki ovçunun hərəsi səkkiz ördək ovlanmaq hüququna malikdir, onlar ikisi birlikdə razılaşaraq 16 ördək ovlaya bilər. Amma yuxarıda qeyd etdiyim kimi, bəzi ölkələrdə buna icazə verilmir, hər yalnız özü öz kvotasından istifadə edə bilər. Respublikamızda qüvvədə olan qanunlarda və digər hüquqi-normativ aktlarda da təxminən bu qaydalar bir qədər yaymış şəkildə eksini təpib, lakin bu yaygın qaydalara belə, heç kim əməl etmir. Əsasən də, su quşları kütləvi şəkildə ovlanır ki, bu da onların ildən-ile sayının azalmasına səbəb olur.

"Parallel"ın
Araşdırma Qrupu

**Yazı Azərbaycan
Respublikası Medianın İnkışafı
Agentliyinin maliyyə dəstəyi
ilə çap olunub**

Ölkə iqtisadiyyatının ağır böhran yaşadığı 2020-ci ildə Azərbaycandan xaricə 1,1 milyard manat ekvivalentində qanunsuz vəsait çıxarılmıştı baş verib. Bunu Hesablaşma Palatası aşkarlıyır. Palatanın 2020-ci ildəki fəaliyyətinə dair hesabatından aydın olur ki, auditlə əhatə olunan dövrədə 7 (yeddi) rezident bank tərəfindən ümumiyyətdə 1,1 milyard manat dəyərində xarici valyuta vəsaitləri (əsasən ABŞ dolları və avro ilə olan pul banknotları) ixrac olunub: "Bu pul vəsaitlərinin də son təyinat ürnəni olan xaricdəki bankların müvafiq müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqəci sənədlər gömrük rəsmiləşdirilməsi prosesində mövcud olmayıb".

Azərbaycandan xaricə qanunsuz pul çıxarılmış yəqin ki, ilk hal deyil. Amma onun belə aşkarlanması ilk hal sayılı bilər. Pandemiya ilində ölkə üçün zəruri olan xarici valyutani xaricə kimlər çıxarıb? Təəssüf ki, Hesablaşma Palatasının hesabatında bankların və köçürmələrin icra edildiyi hesabların sahiblərinin adları açıqlanmışdır. Lakin təcrübə göstərir ki, ölkədən kənara əsasən oliqarx-memurlar, özü də qanunsuz yollarla qazandıqları pulları çıxarırlar. Bu baxımdan, 2020-ci ildə xaricə daşınan vəsaitlərin arxasından hansısa məmur çıxarsa, ictimaiyyət təeccübəlməyəcək.

Qeyd edək ki, bugündən Mərkəzi Bank sərt karantin rejimi altında başa vurdugumuz 2020-ci il üzrə ödəmələr balansı statistikasını açıqlayıb. İlin yekunlarına görə, cari hesabda 227,6 milyon dollar, tədiyə balansının ümumi saldosunda 1 milyard 988 milyon dollar deficit yaranıb.

Iqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, ümumi deficit əsasən maliyyə hesabında yaranan təxminən 2,4 milyard dollar xalis kapital çıxışı ilə bağlı olub: "2019-cu ildə əksinə, maliyyə hesabında 130 milyon dollar profisit qeydə alınmışdır. Kapital çıxışının 1 milyard dolları ölkədən xaricə birbaşa və portfel formasında, 1,4 milyard dolları isə "digər investisiyalar" (depozitlər, nağd valyuta, kreditlər və s.) formasında kapital ötürülməsilə bağlı olub. Təkcə depozit və nağd valyuta formasında xalis kapital çıxışı 1,3 milyard dollara yaxın olub.

Tədiyə balansındaki böyük həcmində deficitə baxmayaraq, hökumət bəyan edib ki, aktivlərin yenidən qiymətləndirilməsi nəticəsində nəinki valyuta ehtiyatları azalıb, əksinə, əvvəlki ilə nisbatən 353 milyon dollar artıb. Rüblər üzrə təhlil göstərir ki, həm cari hesabda, həm də ümumi saldosda qeydə alınan deficit əsasən 2 və 3-cü rüblərdə formalasdır. İlin

son rübündə bu göstəricilərdə ciddi dəyişiklik olmayıb və bu da əsasən neftin qiymətinin yaydan sonrakı dönəmdə bahalanması ilə bağlıdır".

Eksperten sözlərinə görə, Mərkəzi Bankın "balanslaşdırıcı maddə" kimi qeyd etdiyi madde beynəlxalq metodologiyada "xalis xəta və kənarlaşma" kimi eks olunur: "Bu maddə üzrə ölkəyə 648 milyon dollar kapital girişi baş verib. Bu maddə tədiyə balansının heç bir bölməsində ən müxtəlif səbəblərdən uçota alınmayan, lakin maliyyə sistemində ortaya çıxan xarici valyuta kütləsinin həcmində əsasən təyin edilir. Beləliklə, "Xalis xəta və kənarlaşmalar" maddəsi üzrə 648 mln. dollarlıq kapital girişi tədiyə balansının ümumi deficitinin azalmasında əhəmiyyətli rol oynayub".

R. Ağayev qeyd edir ki, Hesablaşma Palatasının aşkarla-

siyaların həcmi barədə məlumat açıqlayıb. Məlumatdan aydın olur ki, son 2 il ərzində xaricə yatırılan birbaşa investisiyaların həcmi 3,9 milyard dollara yaxındır. Əvvəlki illərdəki birbaşa yatırımların ölkəyə repatriasiyası nəticəsində 2019-2020-ci illərdə ölkədən xalis birbaşa investisiya çıxış 3,2 milyard dollar təşkil edib.

Tədiyə balansı statistikasından görünən budur ki, xaricə yatırılan Azərbaycan mənşəli birbaşa investisiyaların təxminən 30 faizi neft sektoruna bağlıdır. Cox güman ki, bu, SOCAR-in sərmayələridir. Amma yerdə qalan 70 faizin əsasən hansı sahələrə bağlı olması, bu sərmayələrdən faktor gölərləri kimi ölkəyə hansı həcmində vəsait daxil olması, bu gölərlərin ölkənin milli gölərinin formalasmasına hansı səviyyədə töhfə verməsini müəyyənləşdirmək üçün ciddi analızların aparılmasına ehtiyac var".

Mənçə, bu siyahı həm də yaxşı bir xəritədir - oliqarxiyanın xaricədəki kapitalını axtarmaq üçün xəritə.

Yeri gəlmışkən, Beynəlxalq Valyuta Fonduñun tədiyə balansı metodologiyasına görə, birbaşa investisiya dedikdə 2 mühüm meyar nəzərdə tutulur: 1) sərmayə qoyan tərəfin müəssisənin kapitalında birbaşa iştirakı, sahiblik vasitəsilə müəssisənin idarəciliyində səsvermə hüququ yaranır; 2) sərmayədar müəssisənin kapitalının ən azı 10 faizində sahiblik qazanır. Qoyulan sərmayənin həcmi müəssisənin kapitalının 10 faizindən az hissəsinə alıma yetirsə, bu halda həmin sərmayə çıxış ölkənin tədiyə balansında "portfel investisiya" kimi qeydə alınır".

Banklar vasitəsilə ölkədən vəsait çıxarılmazı necə tənzimlənir, prosesə hansı qurumlar nəzərat edir? Palatanın aşkarla-

sablama Palatasının açıqladığı məlumatdan aydın olmur ki, 1,1 milyard manat ekvivalentində dollar və avro xaricə banklar tərəfindən köçürmə yolu ilə, yoxsa nağd - yəni banknot formasında çıxarılıb. Nağd çıxarılısydı, buna nəzarəti gömrük orqanları etməliydi. Gömrük orqanlarında qeydiyyata alınmadığına görə belə demək olar ki, bu vəsaitlər qaçaq-malçılıqla çıxarılib ölkədən. Yəni gömrük orqanlarından gizlədilməklə. Qanunvericiliyə əsasən bu yolla ölkədən çıxarılan vəsait xeyli miqdardadır, onda bu əməlin sahibləri 3 ilədək azaqlıqdan məhrum etmə və çıxarılan pulun 40-60 faizində qədər cərimə cəzasına məhkum edilə bilərlər. Əgər çıxarılan vəsait 500 min manatdan yuxarıdırsa, bu, xüsusilə külli miqdarda hesab olunur. Bu zaman əməl sahibi 3 ilən 5 ilədək azaqlıqdan məhrum etmə, çıxarılan pulun 60-80 faizindək cərimə

ÖTƏN İL ÖLKƏDƏN 1,1

MİLYARD MANAT ÇIXARILIB

Oliqarxlardan milyonları hansı ölkələrə daşıyır?



diçi fakt rəsmi statistikada əksini tapmayıb: "Tədiyə balansında "digər investisiyalar" bölməsində sektorlara ayırmadan ölkədən kapital çıxışı göstərilir. Təəssüf ki, məsələn, Türkiyədə olduğu kimi bizdə kapital hərəkəti ni bank, hökumət və özəl sektor üzrə ayırmırlar. Amma yənə də ümumi həcmindən ölkədən kapital çıxışını izləmək olur. Bizdə tədiyə balansı qalıq prinsipi üzrə açıqlanır. Qalıq prinsipi o deməkdir ki, il ərzində bankların xaricə çıxarılığı və xaricdən geri gətirdiyi vəsaitlərin hər biri ayrıca göstərilir. Sadəcə, ikisiniñ fərqi göstərilir. Lakin Mərkəzi Bank 2019-2020-ci illər üzrə Azərbaycandan xaricə qoyulmuş birbaşa investi-

Eksperten sözlərinə görə, Mərkəzi Bankın hesabatında xaricə birbaşa investisiyaların iqtisadiyyatın sahələri üzrə bölgüsü görünməsə də, ölkələr üzrə statistikası var: "Çox mərəqəli statistikadır: Türkiyəni saysaqq, 2 ilin nəticələrinə görə ən böyük birbaşa sərmayəçi olduğunu, ölkələrin siyahısı belədir: Lüksemburq - 440 milyon dollar; Monteneqro - 290 milyon dollar; Britaniya - 300 milyon dollar; Rusiya - 236 milyon dollar; Avstriya - 226,5 milyon dollar; ABŞ - 224 milyon dollar; Malta - 187,1 milyon dollar; Gürcüstan - 113,9 milyon dollar; Singapur - 99 milyon dollar; Niderland - 89 milyon dollar.

diçi faktlar üzrə cinayet işinin qaldırılması, qanunsuz köçürməni edən banklar və hesab sahibləri cəzalandırıla bilərmi?

Hüquqsunas Əkrəm Həsənovun fikirlərinə görə, Azərbaycanda kifayət qədər liberal valyuta rejimi mövcuddur: "Ölkədə əgər xaricə valyutanı sərbəst şəkildə alıb-satmaq olarsa, principcə, onu sərbəst şəkildə kənara da çıxarmaq mümkün kündür. Amma əlbəttə, mövcud qanunvericiliyin tələblərinə əməl etmək şərtidə. Azərbaycandan kənara valyuta çıxarılması iki yolla mümkündür:

nağd və bank köçürmələri yolu ilə. Nağd çıxarılmasına gömrük orqanları, köçürmələrə banklar və Mərkəzi Bank nəzarət edir. He-

cəzasına məhkum edilə bilərlər".

Hüquqsunas bildirir ki, vəsait köçürmə yolu ilə çıxarılbısa, nəzarəti banklar həyata keçirməliydi: "Bu halda səhbat inzibati xətadan gedə bilər - valyuta tənzimi qaydalarının pozulmasına görə. İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə görə buna görə banklar cərimə oluna bilərlər - bank həmin məbləğin 20-30 faizi, bankın vəzifəli şəxsi isə 10-20 faizi həcmində. Burada səhbat "Valyuta tənzimi haqqında" Qanunun, həmçinin Mərkəzi Bank tərəfindən təsdiqlənmiş "Azərbaycan Respublikasının rezidentlərinin xaricə valyutada, habelə qeyri-rezidentlərin milli və xaricə valyutada əməliyyatların aparılması qaydaları"nın pozulmasından gedir. Qaydaların 4-cü maddəsində vəsaitlərin hansı halda və hansı qaydada xaricə köçürülməsi dəqiq əksini tapıb. Banklar bu qaydalarla əməl etməlidilər. Əməl etmədikləri halda müvafiq məsuliyyətə cəlb oluna bilərlər. Bankların qaydalarla əməl etməsinə nəzarəti isə Mərkəzi Bank həyata keçirir".

Ə.Həsənovun sözlərinə görə, çirkli pulların dövriyyəsinin qarşısını almalı olan Maliyyə Monitorinqi Xidmeti Palatanın açıqladığı faktda əksini tapan vəsaitlərin hərəketini o zaman izləyə bilər ki, onların terrorçuluğu maliyyələşdirməyə yönəldildiyini müəyyənləşdirmiş olsun.

(KƏVSƏR SURƏSİ VƏ ONUN TƏFSİRİ)

(Əvvəli ötən sayımızda)

Həmin səbəbdən bu ayəni nazil edən Rəbb bəyan etdi ki, müşriklərin ibadət etdiyi bütürənlər onlara bir şey vermədikləri halda, Rəbbin sənə Kəvsəri verdi və sən də müşriklərin əksinə olaraq, yalnız Kəvsəri sənə verən Rəbbin üçün namaz qıl və qurban kəs.

İslamda Qurban bayramı namazı (Zilhiccə ayının 10,11,12-si günləri) və qurban kəsmək Mədinədə, Hicretin ikinci ilində (624-ci il) məşru (şəriətdə vacib) sayılıb. Ayədə isə, "Qılın və kəsin" yox, "namaz qıl və qurban kəs" deyilir. Yəni bu namazı qılmaq və bu qurbanı kəsmək işi sırf Peyğəmbər (ə)-ye əmr edilir. Doğrudur, bəzi məzhəblər bu əmri həm də müsəlmanlara şamil edirlər. Lakin ayədən göründüyü kimi, həmin xıtab ancaq həzəret Məhəmmədə aiddir. Ə.Həmbəlidən gələn hədise görə, Peyğəmbər (ə) buyurub: "Üç şey sizin üçün fərz olmadığı halda, mənim üçün fərz sayıldı: Züha namazı (Günəş çıxandan sonra qılanan namaz), Udhiyə qurbanı (imkanlı şəxslərə vacib olan qurban), Vitr namazı (axşam, yatsı namazından sonra qılanan namaz)". Lakin Peyğəmbər (ə) həm də buyurub ki, "imkanı olub qurban kəsməyənlər bizim məscidlərə yaxınlaşmasınlar"; "Udhiyə qurbanı kəsin. Çünkü o, babanız İbrahim (ə)-nin sünnetidir". Göründüyü kimi, Qurban bayramı namazından sonra qurban kəsmək Quranla yox, Peyğəmbər (ə)-nin göstərişilə gündəmə getirilib. Və bu qurban onun ümmətinə yox, ona fərz bilinib. Lakin Məhəmmədin "Bizim məscidlərə yaxınlaşmasınlar" kəlamı, imkanlı şəxslərə də aiddir və kəlam, həmin şəxslərin qurban kəsmələrini vacib sayır.

Məlumdur ki, Qurannda namaz qılmağı əmr edən əksər ayələr zəkatla bir yerdə, yəni "namaz qılın, zəkat verin" şəklində təsbit olunub. Bu ayədə isə, kasıblara el tutmağı və yardımlaşmanın təmin edən zəkat barədə əmr yoxdur. Və ayə "namaz qıl və qurban kəs" şəklində ifadə

olunub. Lakin ayəyə Quran hikməti prizmasından baxıllarsa, aydın olar ki, elə qurban kəsib onu kasıblara paylamaq da, zəkat kimi bir şeydir. Beləliklə, surənin 1 ve 2-ci ayələrinin qayəsi budur: Sənə o Kəvsəri verən Rəbbin üçün sən də qəlb və dilinle, bədən və malinla, dərəcənə məxsus bir səmimiyyətlə namaz qıl və qurban kəs. Onun nemətini daim an və bil ki, Rəbbinin sənə lütf etdiyi bu ənamın səndən alınmaq ehtimalı da yoxdur. Kəvsər əbədi sənindir.

3."Düşməninin özü əbtərdir" (İnnə şəni ekə hüvəl-əbtər).

Orijinaldakı "Şəni-əkə" (sənə nifret edən, kin bəsləyən) sözü, nifret və kinini ömrü boyu davam etdirən mənasını verir. Ayənin anlamı belədir: Sənə nifret və kin bəsləyən kim olursa-olsun əbtər odur. Quyruqsuz, ey-

məyən və ya gələcək nəслиn xeyirli olmayacağıni ifadə edir. "Düşməninin özü əbtərdir" deyən Rəbb, həm As ibn-Vaili, həm də Uqbə ibn-əbu Muayıti cəzalandıracağı barədə Quranda xəber verir. Belə ki, öz vədini "sonraya" saxlamayan Rəbb, hələ Peyğəmbər sağı iken onları məhv etdi.

Həzəret Məhəmmədə əbtər deyənlər onun oğullarının vəfatına işarə edirdilər. Halbuki, onun Fətimədən olan nəсли bu gün də yaşayır və inşəlləh, Peyğəmbər (ə)

mələrini həm onlar, həm də Həzəret Məhəmməd üçün da ha xeyirli və qüdsi bilib.

Üçüncüsü, görəsən, Allah Peyğəmbər (ə)-nin oğullarını yaşadıb, onlara peyğəmbərlik yox, imamət statusu verseydi nə olardı?

Çox güman ki, o zaman həmin imamət, nəsəb və soy vərəsəliyinə imkan yaradardı. Bu isə Quran hikmetinə və "müsəlmanları doğru yola yönəldən adam kəsik burunlu bir zənci də olsa, ona itat edin" Peyğəmbər kelamına zidd olardı. Yəni bu za-

yaşayacağına şahidlik edir. Lakin 1400 il bundan önce baş verən bu hadisənin hikməti çağdaş günümüzdə də xüsusi əhəmiyyət kəsb edir. Çünkü bu gün bizim, VII əsrin düşüncə və həyat tərzini formaca XXI əsrə dəyişən, fəqət mahiyyətcə VII əsrə qalan As və Üqbələrimiz kifayət qəderdir. Onları Peyğəmbər (ə)-ni təhqir edən kafir As və Üqbədən fərqləndirən cəhətlər tekçə zaman faktoru və zahiri müsəlmanlıq deyil. Belə ki, müasir As və Üqbələrin minikləri dəvə və atlar yox, haram pullarla qazanılan "Mercedes"lər, xalqın göz yaşları ilə tikdirib yaşadıqları və yaşamadıqları mülklər isə əsla As və Üqbələrin daxmalarına bənzəmir. Özlərini zahirən müsəlman kimi qələmə verən bu kafir qəlbli insanlar həm haram pul və malları, həm də din və milli dəyərlərimizə düşmən kəsilən oğul və qızları ilə öyünənlərdir.



BƏNDƏ YALNIZ RƏBB ILƏ ÖYÜNMƏLİDİR!

bəcər və qısır olan, nəsil və nəcabəti, yaxşı ad və sanı davam etməyen, bütün xeyirlərdən məhrum olacaq adam əsla sən deyilsən, ya Məhəmməd (ə), odur! Əksinə, sənin ardınca gələn xeyirli nəslin də, övladların kimi qəbul edilən səhabən, tabiin (səhabədən sonrakı nəsil) və ümmətin də çoxalacaq. Dinin, kitabın, gözəl adın, feyz və lütfün həmişə yaşayacaqdır. Axırtdə də tükənməz əcrə sahib olan və heç kimə verilməyən o Kəvsər yalnız sənindir.

"Allahın ismi ilə başlanmayan hər bir işin sonu xeyirsizdir, əbtərdir" Peyğəmbər (ə) kəlamıdır. Əbtər sözünün əsas mənəsi "kəsik" olsa da, ərəb xalq leksikonunda bu termin "kəsilən quyruq" kimi daha məşhurdur. Quyruq arxada, bədənin sonunda olduğundan (heyvanlarda) onun kəsilməsi, arxası, sonu, nəсли davam et-

cəddi qiyamətə qədər də yaşayacaqdır. Onun üç oğlunun hələ körpə iken vəfat etməsinin hikməti isə, bəlkə də budur: Əvvəla, Allah seçdiyi peyğəmbərinə həm oğul, həm də qız sevincini bəxş edib. Həzəret Məhəmmədi bəşərin sonuncu peyğəmbəri seçən Rəbb, çox güman ki, həzəret Adəm, İbrahim, İshaq, Yəqub, Davud, Zəkeriyyə və digər peyğəmbərlər kimi, onun oğullarından birini saxlayıb peyğəmbər seçsəydi, bu ilahi hikmətə zidd olardı. Zira Rəbb buyurub: "Ya Məhəmməd, sən peyğəmbərlərin sonuncusun".

İkincisi, əger Allah Həzəret Peyğəmbərin oğullarını yaşadıb, onlara peyğəmbərlik verməsəydi, bu halda, həmin dövrün adamları onların xeyirli övlad olmalarına şübhə ilə yanaşardılar. Həmin səbəbdən İlahi hikmət, onların məsum kimi vəfat et-

Kəvsəri yalnız Həzəret Məhəmmədə verən Rəbb isə zaman və məkandan asılı olmayaraq, belə insanlara xatırladır ki, "Sizi Bizə yaxınlaşdırın nə var-dövlətiniz, nə də oğul-uşaqınızdır" (Səba, 37), "Mal-dövlət, oğul-uşaq bu dünyadan bəzəyidir. Əbədi qalan isə Rəbbin yanındakı əmələrdir" (Kehf, 46).

Elə isə, öyünən var-dövlət və oğul-uşaqla yox, qoy Rəbb ilə öyünsün.



Vaqif Cəlioğlu

Tex. elmləri üzrə
fəlsəfə doktoru



Onunla Tərədə doğum günü axşamı həmsöhbət olduq. Vətən mühəribəsinin ilk gündündən döyüşlərə qoşulub. Vəzifəsi mina təmizləyən mühəndis olsa da, deyir ki, əlimdən nə gəldirdi, bacarıdığım qədər kömək edirdim. Ön sırada döyüşən qəhrəman hərbçilərimizin təhlükəsiz hücuma keçməsini təmin etmək üçün əsas keçidləri açan igidimiz 44 gün ərzində döyüş gedən əraziləri minalardan təmizləyib. Ağdam sülh yolu ilə Azərbaycana qaytarılarda da o, rayonun əsas yolunu minalardan zərərsizləşdirib. Ancaq dekabrin 1-də, məzuniyyətə çıxmasından bir gün əvvəl özü minanın qurbanı olub. Mənfur ermənilərin yanbayan basdırıldığı minalardan biri nə düşən mina təmizləyən hərbçimiz sol ayağını itirib, əlindən zədə alıb. Ancaq deyir ki, mənə həyatda ayaqüstü saxlayan qələbəmiz və hər birimizin canla-başla döyüsməyimizdir.

Həmsöhbətimiz mina təmizləyən mühəndis, müddətdən artıq həqiqi herbi xidmət qulluqçusu Quliyev Ramin Vidadi oğludur.

"Mühəribənin olacağını göze almışdıq"

Ramin Quliyev 2018-ci ilin aprel ayından hərbi kursa çağırılıb, elə həmin ilin iy-

olacaqdıq. Təkbaşına əsas keçid açan qazımız yaralıları ərazidən çıxarmağa də köməklək göstərib.

"Hücumda keçən bölmə döyüşə hazırlaşdırıldı, mən mühəndis idim, mənə verilən tapşırıq mina sahəsini təmizləmək olub. Oradan piyada qoşuna qoşuldum, onlar da dedilər ki, səninin vəzifənə başqadır, mən isə könüllü döyüşəcəyimi dedim. Oradan bir neçə postun keçidini təkbaşma açmışam".

"Mühəribənin ilk gündündə erməni ilə üzbeəüz gəldim, qumbaranı partlatdır"

Ramin Quliyev sentyabrın 27-də, döyüşlərin ilk gündündə yaralanıb. Döyüşdə erməni ilə üzbeəüz gələn igidimiz mənfur düşmənin el qumbarasını partlatması nəticəsində başından yaralanır. Ancaq buna baxmayaraq, döyüş yolunu davam etdirir: "Qumbaranın qəlpəsi sağ qəşimin üstündən döydü. Nəmənə dəsmallarla gözümüzün üstündən tutduq ki, qanı kəssin. 2-3 saatdan sonra gözüm şıdı, başında dəhşət ağrı var idi. Dedilər ki, yaralılarla birgə geri qayida bilərsən. Ancaq hər dəfə ərazi azad etdikcə ruhanurduq, istəmirdim geri qayıdım. Qorxu insanda cəmi yarım saat olur, yoldaşlarının şəhid olmasına, yaralanmasını görəndə qorxu hissi itir, qisas hissi çoxalır. Erməniləri öldürdükə sevinirdik, amma onlar kişi kimi döyüşmürdürlər.

girdik. Ermənilərin Ağdamı təhvil vermesi üçün verilən vaxt 20-si gecə saat 12-də bitirdi. Biz ona qədər Təzəkənd istiqamətində Ağdamaya gedən yolda mina təmizləyirdik. Oradan mənə əsas qrupun yanına apardılar. Biz Ağdamaya köhnə, əsas yolla getdi, yolu minadan təmizləyə-təmizləyə Ağdamaya girdik. Elə mina var idi ki, hətta magistral yolda asfalt örtüyü altına qoymuşdular. Diqqətli olmalı idik. Gecə saat 3-də Ağdamaya girdik, 5-ə 10-dəqiqə qalmış Ağdam məscidiñə çatdıq. Məscidə iki içmişdilər, yemək qalıqları var idi, heyvanlar saxlamışdilar".

Ramin Quliyev dekabrin 1-də tapşırıq alaraq Suqovuşan istiqamətine təyin olunan ərazini minalardan təmizləmək üçün yollanır. Ancaq o, verilən tapşırığı yerinə yetirək minaya düşür, sol ayağını itirir, əlindən zədə alır: "Mina axataran cihaz adı siqaretin qutusunda olan metal tərkibli kağız parçasına da səs edirdi. Ona görə də bu proses həm uzun vaxt alır, həm də diqqət tələb edirdi. Ərazidə döyüş getdiyinə görə, qalpalar çox səpələnmişdi, ora dağın döşü olduğunu üçün minomyotlar düşmüşdü. Həmin ərazidə minalar şahmatvari basdırılmışdı. Onlar bunu ona görə edirdilər ki, daha çox insan minanın qurbanı olsun. Mən həmin yerdə mina tapdim, onu çıxarıb yanındakı mühəndisə verdim, bilmədim ki, minalar yanbayan basdırılıb. Geri qayıtb ayağımı ora qoyanda digar

"Ermənilər minanı ona görə şahmatvari basdırıldılar ki..."

Qazımız dəhşətli faktları açdı



un ayından isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qoşulub. 6 aydan sonra kiçik çavuş rütbesi alıb, zirehlə maşın komandiri olub. İki ildən çox müddət imiş ki, N saylı hərbi hissədə mühəndis kimi fealiyyət göstərmiş. Mina təmizləməyə olan maraqlı onu bu sahəyə getirib. Deyir ki, mühəribənin olacağını göze almışdıq: "Buna görə də mina təmizləmə dərslərinə diqqətlə qulaq astırdım, mən həm də maşın komandiri idim, lazımlı gələrsə, mühəribədə bununla da bağlı iştirak edə bilərdim. Ancaq mina təmizləməyə həvəsim daha çox idi. Bu həvəs mən bu sahəyə yönəldi. Mina təmizləmə yoldaşlarının dərslərinə maraqla baxırdım, hər bir detali yadda saxlayırdım. Bütün növ minaların zərərsizləşdirilmə formasını öyrənmişdim. Tovuz döyüşlərindən sonra hər birimiz döyüşün başlama ehtimalı ilə hazırlıqlar görülür, o zaman mina təmizləmə ilə bağlı verilən tapşırıqlara diqqətlə yanaşdım".

"Ora ölümü qəbul edib getmişdik, yalnız üç şeyi düşüñürdük..."

Qazımızın sözlərinə görə, mina təmizləməklə bağlı dərsləri əsasən də gələcək üçün, mühəribə üçün öyrənib. O, həftənin beş günü mina təmizləmə dərslərində iştirak edib, ön xətdə mühəndis işləri görməklə bağlı dərslər alıb: "Bunun nəticəsi mühəribədə özünü göstərdi, bütün öyrəndiklərimi 44 günlük Vətən mühəribəsindən ondan sonra tətbiq etdik. Sentyabrın 27-si səhər saatlarında əks-hücum əməliyyatlarına başladığ. 20 dəqiqə sonra əsas keçidi açdıq. Bizim tapşırığımız keçidi açıb təyin olunan yerlərə qayıtb növbəti tapşırığı gözləmək idi. Orada da elə bir vəziyyət yarandı ki, çıxməq mümkün olmadı. Mən özüm könüllü olaraq istiqamətdə döyüşən hərbçilərlə hücuma keçdim".

Ramin deyir ki, ora gedəndə ölümü qəbullanıb getmişdik, yalnız üç şeyi düşüñürdük: ya qalib, ya şəhid, ya da qazi

biz irəliləyirdik, onlar qaçırdılar. Ayağımızdan əməliyyat olunduğum üçün çox yeri yəlmirdim. Amma mühəribədə dayanmadan yerimizəm, hər kəsən onda gedirdim ki, mina olan əraziləri təyin edib işara qoyum".

"Mina təmizləmək elə bir hissdir ki, minaya düşməmişdən əvvəl çox qorxusuz bir şey olduğunu düşünürsən, sanki zərərsiz bir əşyanı götürüb kənara qoyursan", deyən qazımız, minaya düşəndən sonra bu hissələrin artıq fərqli olduğunu qeyd edir.

Onun sözlərinə görə, mühəribə vaxtı bütün minaları zərərsizləşdirməyə imkan olmayıb, ancaq yeri təyin edib, oradan götürüb, həmin yere bayraq taxib işarə etmək mümkün imiş: "Mən mühəribədə güçü, ruhu qərargahı rəsisi Sərkərov Romandan alırdım. Onun ürəkli, qorxmaz, olmağ mənə də ürək verirdi. Çəkinirdim ki, ol vuraram minaya partlayar, o isə elə deyildi. Bu isə məni dəha da ruhlandırdı. Onunla birləşdə çox əraziləri minalardan təmizləmisi".

"Minaya düşəndən sonra ağrıya dözə bilmirdim, sağ əlimlə yeri qazırdım, bir tərəfdən də qan itirirdim"

Noyabrın 20-də Ağdam rayonu üçtərəfli bəyanatla Azərbaycana geri qaytarılan rayonun əsas yolunu minalardan Ramin ve onun komandası təmizləyib, rayon mərkəzinə daxil olublar: "Ağdam işgaldən azad olunanda ilk bizim komanda ora girdi, namazın vaxtını öyrəndik və azan verdik. Ora 11 nəfərlə, 4 kəşfiyyat, 7 mühəndislə birgə

mina partladı. Məni götürüb kənara atdı, ağızı üstə yerdə qaldı. Minaya düşəndən sonra ağrıya dözə bilmirdim, sağ əlimlə ağrıdan yeri qazırdım, bir tərəfdən də qan itirirdim. Mən təmizlənmiş yerə düşmüştüm, amma yənə də ətrafımı təmizlədilər, sonra yanımı gəlib ilk yardımı göstərdilər. Risk edib ayağıma baxa bilmirdim, ancaq ilk əlimi gördüm, elə bilmədim ki, bütün bədənim parça-parça olub. Minanın dalğasından quşaqım eşitmirdi. İlk yardım göstəriləndən sonra Tərtər rayon Mərkəzi Xəstəxanasına apardılar. Orada yardım göstəriləndən sonra Sarıcalı xəstəxanasına götirdilər. Orada əməliyyat etdilər, axşam ayıldım ki, vəziyyət belədir..."

"Yaralanmamışdan on dəqiqə əvvəl komandırıma dedim ki, bu gün son iş günümür"

Təyin olunan ərazinin dekabrin 1-də minalardan təmizləmək tapşırığı Raminin məzuniyyətə çıxmamışdan önceki son fəaliyyəti olacaqdı. Ancaq həmişəlik son işi olur...

"Minaya düşən gün son iş günüm idi. Yaralanmamışdan 10 dəqiqə əvvəl böyük komandırıma zəng etdim, dedim ki, komutan, mən yorulmuşam, bu gün son iş günüm olsun, elə bu gündən də məzuniyyətə çıxım. Həmin gün minaya düşəcəyimi hiss etmişdim. Yoldaşlarla dedim ki, bu gün bəlkə getməyim, üzərimə pis hiss dolub. Cünki həmin yer dağın başı idi, maşın çıxa bilmirdi. Dədim ki, Allah eləməmiş, orada minaya düşək, qanaxmadan ölü bilərik, yardım maşını da çıxa bilmir. Amma professional sürücü ilə həmin təpəni çıxdıq, bəlkə də maşın olmasayıd, mən qanaxmadan hayatumu itirəcəkdim..."

Ali Baş Komandan İlham Əliyev tərəfindən "Cəsur döyüşçü" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunan Ramin Quliyev her kəsi mina təhlükəsinin fərqinə varmağa, ehtiyatlı olmağa səsleyib.

Akqabay Miradov

Dağlar diyarın tarixdə yaşayan, tarixi yaşadan oğlu

Ramiq Teymur oğlu Tağıyev Azərbaycan Ordusunun şanlı zəfərlə bitirdiyi Vətən mühəribəsində 30 il hasrətinin çəkdiyimiz Qarabağın azadlığı qovuşmasında xüsusi yeri oldu. Lerik rayonunun Kəlvez kəndində təvəllüd tapan bu dağ vüqarlı igid yağı düşmənlə haqqı savaşımız başlanan gündən döyüsdə olmaqla, hər qarış Vətən torpağının qisasını almaq məqsədilə onlara yeterince qan uddura bilir. Zəfer günü şəhidlik məqamına çatanda da "Can Vətən" deyib gənc ömrünü ona bağışlayır...

Ramiq Tağıyev orta məktəbi bitirəndə sadə təbiəti, yurduna bağlılığı, Vətəne, xalqına məhəbbəti onu yaşıldardan qat-qat uca göstərirdi. 2016-ci ildə el-oba öz oğlu böyük ehtiramla Ordu Sıralarına yola salır. Ramiq usaqlıqdan arzusunda olduğu Xüsusi Təyinatlı Qüvvələrində həqiqi xidmətə başlayır. Xidmət etdiyi müddət ərzində əsl vətəndaş, mənəvi cəhətdən yetkin, vətənpərvər əsgər olmaqla özünü zabitlərə, əsgərlərə sevdirir. Hami onun mərdliyinə, təlimlər zamanı göstərdiyi döyüş məharətinə heyran kəsilir. Vətəninə lazım olduğunu anlayıb, burada qalib kiçik gizir rütbəsində müddətdə artıq hərbi qulluqcu kimi xidmətini davam edir. Verilən bütün tapşırıqları layiqincə yerinə yetirir, peşəkarlığı, cəsurluğu ilə seçilir. Erməni qatillərin namərdiliyi isə onu torpaq namənə daim qisasə çağırır. Sentyabrın 27-də Vətən mühəribəsi başlanan gündə Ramiq ölüm-dirim savaşında ermənilərə vurduğu sarsıcı zərbələri hesabına bunları təsdiq edir.

Vətənini hər şeydən üstün, hər şeydən qıymətli bilən gizir Ramiq Tağıyev Füzuli, Cəbrayıllı, Qubadlı döyüslərində düşmənə göz açmağa imkan vermir. Və hər dəfə azad olunan Vətən torpaqlarını görəndə polad biləklərinə yeni güc, qüvvə gəlir. Qeyri-bərabər döyüslərə yüksək şəxsi rəşadət və şücaəti ciyin-ciyinə vuruşduğu əsgər yoldaşlarını böyük inamlı zəfərə doğru aparır.

Şuşanın azad edilməsində R. Tağıyev göstərdiyi hünərlə sözün əsl mənasında tarix yazır. İştirak etdiyi bütün əməliyyatları uğurlu alır. Üz-üzə gəldiyi erməni qəsbkarlarını sağ buraxır. Şuşada Azərbaycanın üç rəngli bayraqı dalgalana qəder döyüşür. Bu dünyadan da qırur hissi ilə köçür. Cünki 30 il əsərdə olan Qarabağı son nəfəsdə azad görür...

Dövlət başçının sərəncamına əsasən Vətənin igid oğlu Ramiq Tağıyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayıllı" azad olunmasına görə" medallarına layiq görürlür. Zəfer Orucoglu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ekspert Qubad İbadoğlu kənd təsərrüfatı naziri İnam Kərimovu tənqid edib.

Q.İbadoğlu bildirib ki,



Gördüyünüz kimi kimi findiq bağının salınmasına görə

İnam Kərimov Şəki rayonunun Biləcik kəndində yerləşən qurumuş çay yatağında, çıraqlı ərazidən salınan findiq bağının açılışında iştirak edib.

"Bu ərazidə torpaq deyilən bir şey yoxdur, yalnız irili-xirdalı daşlardır. Şəkildəki çay yatağında bir yox, min damcılı suvarma sistemi qur, faydası olmaz, ord olsa-olsa kol-kos bitər. Bəs, o zaman belə bir yerdə bağ salmağın hansı üstünlükləri var? Üstünlükərini yox, ancaq bu bağlı salan məmurların dövlət bütçəsinən nə qədər əvəzsiz vəsait (subsidiya) alacağını deyə bilərik. Heç kimə sərr deyil ki, belə böyük təsərrüfatlar yüksək çinli məmurlara məxsusdur. Adı fermerin belə təsərrüfat yaratmağa nə maddi imkanı, nə də o torpaqları ələ keçirməyə "müstəsna hüququ" var. Azərbaycanda subsidiyalarla bağlı qərarları (subsidiyanın növləri, hansı məhsullara subsidiya verilməsi, hər hektara görə müzəyyənləşdirilən subsidiya əmsalları, birdəfəlik subsidiyaların məbləği, ayrı-ayrı susbsidiya növlərinin əhatə etdiyi rayonların siyahısı və sair) İnam Kərimovun sədri olduğu Subsidiya Şurası verir. Meyvə bağlarına onsuz da hektara görə subsidiya verilirdi, 2021-ci ildən isə 6 növ meyvə bitkisi (o cümlədən, findiq) üzrə yeni intensiv bağların salınması üçün xərcləri kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası da veriləcək. Kənd təsərrüfatı nazirinin iştiraki ilə Şəkinin Bideyz kəndində 320 hektar ərazidə salınan findiq bağına dövlət bütçəsi hesabına veriləcək subsidiyanın məbləğini hesablayaqlı:

1. Bağın salındığı ildən ilk 4 il ərzində hər hektara 730 manat – 320 ha X 730 manat = 233 600 manat;

2. 4 ildən sonrakı illər üzrə hər hektara 250 manat – 320 ha X 250 manat = 80 000 manat;

3. İntensiv findiq bağlarının salınması üçün birdəfəlik ödəmə hər hektara 4 400 manat – 320 X 4 400 manat = 1 408 000 manat

mayıb: "Həzirdə Azərbaycanın ən iri aqropark şəbəkəsinə müxtəlif törəmə və əlaqəli şirkətlər ("Agro Dairy" MMC, "Şəmkir Aqropark" MMC, "Yalama Aqropark" MMC, "Azərşəkər" MMC, "Grand Agro" MMC, "CPC" MMC, "Azbadam" MMC, "Foodcity Agropark" MMC və "Agarco" MMC) vasitəsilə "PAŞA Holding" MMC nəzarət edir. Gənclər və idman naziri Azad Rəhimova məxsus "İD-Aqropark" MMC 2016-ci ildə yaradılıb. Nazirlər Kabinetinin sərəncamına əsasən, Səatlı rayonunun Azadkənd kəndi ərazisində, "Moskva" su kanalının yaxınlığında 7000 hektar qış otlaqlarının təyinati dəyişdirilib. Sahibkarlığın İn-

susdur. Nazirlər Kabinetinin sərəncamları ilə Goranboy rayonunda 3500 ha, Samux rayonunda isə 1200 ha qış otlaq sahələrinin təyinatı dəyişdirilib və yeni yaradılan aqroparkın istifadəsinə verilib. Bu əri taxılçılıq təsərrüfatının yaradılmasına dövlət 35 milyon manat vəsait ayırib. "Azərişiq" ASC bu özəl təsərrüfətə dövlət vəsaiti hesabına 2,9 milyon manat sərmayə qoyub. Nağdəliyelərin aqroparkı üçün dövlət bütçəsi hesabına 12 km-lük qaz xətti inşa olunub, əraziyə 9,4 km uzunluğunda asfalt yol salınıb. Qax rayonundakı "Ulu Aqro" MMC-yə məxsus aqropark "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri (artıq sabiq sədr-red.) Əhməd Əh-

məmura aid olduğunu söyləyirsiniz, mən də iddianızı əsaslandırmağınızı, o məmurun adını çəkməyinizi istəyirəm. Siz deyirsiniz 1,4 milyon subsidiya veriləcək (ki, bunu hesablamaq iki vur ikidir, çünkü subsidiya əmsalları, mexanizmi aydınlaşdırmaq və az qala hər gün bununla bağlı maarifləndirmə işi aparırıq), mən də yazırıam ki, bu cür daşlıq sahələrdə intensiv findiq bağının salınması ən azı hektara 18 min manat tələb edir. Yəni bağın salınmasına 5.760.000 manat sərf olunursa, dövlət də bu xərclərin 25 faizini kompensasiya edirsə, bunun nəyi pisdir? İşin sosial tərəfinə hələ toxunmuram, bu cür bağların salınması yüksək dağ kəndlərində yüzlərlə insan

Qubad İbadoğlu İnam Kərimovu tənqid etdi, nazirlik rəsmisi cavab verdi



kışafı Fondu "İD-Aqropark" MMC-yə 10 milyon manat güzəştli kredit ayırib. Nazir Azad Rəhimovun ikinci aqroparkı Kürdəmir rayonunun Şilyan massivindədir. Burada "SM Agro" MMC-yə 6150 hektar kənd təsərrüfatı təyinatlı torpaq ayrılıb. Bu şirkət də 2016-ci ildə yaradılıb. Bu torpaqlarda taxıl və pambıq becərilir. Bilsəvar rayonu ərazisində qurulan 3 aqroparkdan biri keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin kürəkəni, İran əsilli iş adamı Şəhriyar Malekiyə məxsusdur. "Green Farms Azerbaijan" MMC 2016-ci ildə yaradılıb. Rayonda 5000 hektar sahəsi olan aqropark bu şirkət təhkim olunub. Aqroparkda arpa, buğda və qarşıdalı becərilir. Goranboy və Samux rayonları ərazisində qurulan "Region Agro" aqroparkı prezidentin köməkçisi Zeynal Nəğıdəliyevin kiçik oğlu Hikmət Nəğıdəliyevə mə-

mənzadənin oğlu Cuma Əhmənzadəninindir. Aqropark Ağızı qışlağının ərazisində 2094 hektarda yaradılıb. Meliorativ tədbirlərə 9 milyon manat, elektrik təminatına 4,7 milyon manat dövlət vəsaiti sərf olunub. Büdcə vəsaiti hekbina 4,6 kilometr uzunluğunda su xətti çəkililib, tutumu 50 min kubmetr olan beton su hovuzu tikilib, 15 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti qurulub, transformatorlar alınub. Bundan başqa, Əhmənzadələrin aqroparkına aparlan Qax-Qıpçaq-Ağızı avtomobil yolu da əsaslı təmir edilib. Aqroparka 2 milyon manat dövlət güzəştli krediti verilib".

V. Hüseynov yazılanların Şəkinin Biləcik kəndinə aidiyyatının olmadığını bildirib: "Yazdıqlarınızın Şəkinin Biləcik kəndində intensiv findiq bağının salınmasına nə aidiyyəti var? Siz bağın hansı-

üçün il boyu iş yeri deməkdir. Bunun nəyi pisdir? Daşlıq sahədə bağın salınması effekt verməyəcək deyirsiniz, findiq üçün ən uyğun sahələrin məhz bu cür sahələr olduğunu yazırıam. Sual yenə açıqdır - iddianızı sübut edin - bu bağ hansı məmurlundur? Adını yazın. Yoxsa "bağ məmurlundur", "daşlıq ərazidə yalandan bağ salıb subsidiya mənimşəyirlər", "damla sulama da çəkiləsə, kol kosdan başqa heç nə bitməyəcək" sözləri boş iddiadan başqa boş şey deyil. Hər şeyi də qara görmək olmaz".

Qubad İbadoğlu Vüqar Hüseynova ifadələrində diqqətli olmağa çağırıb: "İfadələrinizdə diqqətli olun, təmsil etdiyiniz Kənd Təsərrüfatı Nazirliyinin adına hörmət edin, sizə heç kim səlahiyyət verməyib ki, fərqli fikirlərə dövlət məmurlunun etik kodeksinə uyğun olmayan ifadələrlə münasibət bildirəsiniz. Kənd təsərrüfatı nazirliyində mətbuat katibi işləyirsiniz, yazılıqların da birbaşa sizin nazirliyə aidiyiyati var, odur ki, mətbuat xidmətinə rəsmi müaraciət edirəm, buyurun, şərh edin, nədən aqroparklar yüksək çinli məmurlara və ya onların ailə üzvlərinə məxsusudur, Kənd Təsərrüfatı Nazirliyi olaraq bunu nöyə izah edirsiniz, sizin nazirlik niyə inhisarlığın qarşısını almır, əksinə ona şərait yaradır?"

V. Hüseynov Q. İbadoğlu-nun bu suallarını cavabsız qoyub.

"Forbes" jurnalında dünyanın en varlı şəxsləri sıyahısında adları keçən milyarderlərin necə gəlir əldə etmələri, zənginlikdən əvvəl nə işlə məşğul olmaları, şəxsi həyatları barədə araşdırımlar dərc olunub.

Araşdırımları "Milyardların sahibi" rubrikasında təqdim edirik.



Bu dəfəki məqaləmiz dünyada en varlı şəxslərindən olan misirli iş adamı Nassef Savirisə həsr olunub.

O, 1961-ci ilin yanvarın 19-da Qahirədə anadan olub.

Atası Onsi Saviris

Atası Onsi Saviris Misirin tənmiş iş adamlarından biri olub. Onun 3 oğlu var – Naqib Saviris (1954-cü il), Sami Saviris (1957-ci il) ve Nassef Saviris (1961-ci il).

"Forbes"ə görə, 2012-ci ildə Onsi Saviris 2.9 milyard dollarlıq sərvəti ilə Misirin en varlı adamlarını sıyahısında üçüncü yerde olub. Onsi tikintiye başlamadan və ölkənin en böyük podratçılarından birinə çevrilmeden əvvəl kənd təsərrüfatı ilə məşğul olub.

Onsinin Sürixdə təhsil alan böyük oğlu Naqib "Orascom Telecom"un icraçı sədri və Misirde bir media sahibidir.

Berlinde təhsil alan Sami Saviris "Orascom Development" şirkətinin sədri və icraçı direktoru.

Çığaqo Universitetindən məzun olan Nassef Saviris isə "Orascom Construction Industries" (OCI) şirkətinin baş icraçı direktorudur.

Sərvəti

Atasının sərvəti Nassefin biziñə sifirdan başlamadığını göstərir. Nassef Savirisin sərvətinin mənbəyi esasən tikinti və kimyəvi maddələrdür.

2021-ci il fevralında sərvəti 8.7 milyard dollara çatan Nassef, həmin il "Afrikanın en zəngin" ikinci insanı olur.

"Forbes"ə görə, bu ilin martında Nassef Savirisin sərvətinin xalis dəyeri 8,3 milyard dollar olub.

Aileyə məxsus 1950-ci ildə qurulan mühəndislik, satınalma və inşaat şirkəti "Orascom Construction" Misirin ilk çoxmilletli korporasiyasıdır və hazırda 25-dən çox ölkədə fəaliyyət göstərir. Bu korporasiya Misirde turizm, telekomunikasiya, inşaat, elm, texnologiya və s. daxil olmaqla bir çox sənayedə fəaliyyət göstərir.

Uşaqlıdan atasının işinə məraq göstərən Nassef 1990-ci ildə "Orascom" korporasiyasının inşaat sahələrinə rəhbərlik etməyə başlayır. O, 2015-ci ildə "Orascom Construction"ı iki quruma böölür. Nassef "Orascom" qrupun törmə şirkəti olan "Orascom Construction Industrie"n (OCI)

icraçı direktoru və idarə heyətinin üzvü kimi fəaliyyət göstərir. Misir, Cəzayir, Hollandiya, elcə də

ABŞ-in Texas və Ayova ştatında fəaliyyət göstərən "OCI" dünyanın en böyük azot gübəsi istehsalçısı kimi tanınır.

misirli tələbələrə yardım etmək və icraçı təhsil proqramını maliyyələşdirmək üçün məzun olduğu universitəte 24,1 milyon dollar bağışlayıb.

Dini inancı

Ailə Misirdə köpt xristian azlığıının nümayəndəsidir. Koptların dini ayınları pravoslav ənənələrinə bənzəyir, et və süd məhsullarından imtina ediblər.

Misirdə islami inancına görə Savirisə yanaşma birmənalı olmayıb. O, 2012-ci ildə şəxsi tvitter hesabından cizgi film obrazı "Mickey Mouse"un niqab taxmış, yalnız gözləri görünən bir şəkili paylaşır.

Savirisin insanların inancına toxunan bu paylaşımı onu qəzəblə kütlənin sərt reaksiyası ilə üzəşdirir. O, Twitter səhifəsindən üz istəyərək şəkili silir: "Bunu zarafat kimi qəbul etməyənlərdən üz istiyiram. Bunun sadəcə gülməli bir şəkil olduğunu düşünüb, hörmətsizlik demək deyil. Üz istiyiram".

Ancaq on minlərlə insan fey-

vestisiya mühitinə, siyasi qeyri-sabitliyin təsirinə məruz qalan işgüzər münasibətlərə təkan olacağını düşünürdülər.

Məlumata görə, 2013-cü ildə "Orascom Group'a vergi sanksiyası tətbiq olunur. İddiaya görə, 2007-ci ildə "OCI"nin törəməsi olan "Orascom Building" fransız firması "Lafarge"ə satılan zaman

14 milyard funt sterlinq vergidən yayınmaya yol verilib. Şirkət satınalma əməliyyatlarında yol verilən qanun pozuntusu səbəbindən Misir vergi orqanlarına 1,2 milyard dollara qədər vergi cəriməsini ödəməyi qəbul edir. Lakin 2014-cü ildə "Orascom" inşaatın Misir vergi ödəməsini dayandırduğu məlum olub. "OCI"nin Misir Vergi İdarəsi ilə davam edən məhkəmə çekişməsi getdikcə böyüyür.

2007-ci ilə qədər səlahiyyəti orqanlar tərəfindən birja əməliyyatlarını vergidən azad kimi təninin. Buna səbəb isə birja əməliyyatlarının köhnəlməsi olub. Deyilənə görə, iddianın kökündə də bu dayanıb.

Nassef Saviris ne qədər tanınmış olsa da, ailəsini, yaşadığı evi, mülklərinin sıyahısını, dəbdəbəli yaşamını gizli saxlamağı üstün tutur. Mediada onun ailəsi və övladları haqqda məlumatla demek olar ki, rast gəlmək olmur. Möhkəm imicli Nassef səmentlə müqayisə olunur.

Serine Savirislə evli olan inşaat maqnatının 4 övladı var. Məlumata görə, onlar Londonda yaşayırlar.

Yerli media Serine haqqında çox şeyin bilinmeməsini onun kiçiyət qədər aşağı səviyyəli olması ilə əlaqələndirir. Bəzi məlumatlar göra, Serine misirlidir, üç dildə danışır.

O, Qahirədəki Amerika Universitetinin biznesin idarəetməsində incəsənet və iqtisadiyyat ixisəsi üzrə məzun olub.

Serine "Saviris" vəqfinin müvəkkilidir. Bu fond Misirin inkişafına töhfə vermək, davamlı iş imkanları yaratmaq və vətəndaşlara öz potensiallarını reallaşdırma məhsuldalar həyat qurmaq üçün

Az danışıb, çox iş görən milyonçu

Mühacirətdən sonra

Nassef Saviris eyni zamanda dünyadan en böyük inşaat materialları konqlomeratı (firmaların birləşməsi) olan "Lafarge"nin en böyük səhmdarlarından biri və idarə heyətinin direktorudur.

İdman geyimi istehsalçısı "Adidas"da təxminən 6 faiz pay sahibidir və alman şirkətinin müşahidə şurasında oturur.

Bundan əlavə o, nehmə seymə istehsalçısı "Lafarge Holcim"de də pay sahibidir.

"Forbes" 2008-ci ildə ailənin kollektiv sərvətini 42 milyard dollar olaraq qiymətləndirib.

İdmana investisiya

Əvvəller futbol klublarını idarə etmək təcrübəsinə sahib olmasalar da, ailənin onilliliklərdir qazandığı təcrübə idman yarışları investisiyaları artırıb.

Nassef Saviris 2020-ci ildə dekabrında "NBA Knicks" basketbol və "NHL Rangers" buz-xokkey komandalarının sahibi kimi, Nyu-Yorkda müxtəlif idman sahələri üzrə fəaliyyət göstərən "Madison Square Garden Sports" firmasının 5 faiz hissəsini satın alır.

O, eyni zamanda "Aston Villa" futbol klubuna da rəhbərlik edir. Milyonçu "Aston Villa"ni almaq üçün 2018-ci ildə "Fortress Investment Group"u "Wes Edens"lə birəşdirib.

Misirli milyarderin ailəsinə məxsus özəl investisiya qrupu olan "NNS Holding" müxtəlif peşəkar idman sahələrə ən tanınmış komandaları özündə birləşdirən "Madison Square Garden Sports Corp."da (MSG Sports) 5,02 faiz paya sahib olduğunu açıqlayıb. Təmizləmə sənədine görə, "NNS Holding" in payı 2021-ci ildin mart ayına qədər 6,3 faizə çatacaq.

Bundan əlavə, 2019-cu ildə

Saviris 2011-ci ildin fevral ayında Misirin devrilmüş diktatoru Hüsnü Mübarək əleyhinə etirazları ilə seçilib. Hökumətin idarəciliyindən narazı olan Nassef Saviris ailəsi ilə birləşdə Qahirədən uzaqlaşış Fransada yaşamaqla bağlı qərarı.

O, Məsələn Qardaşlarını və onun lideri Məhəmməd Mursinin də tənqidçisi olub. Prezident Məhəmməd Mursiye qarşı kampaniyani dəstəkləyən misirli iş adamları açıqlamasında müxalif olduğu üçün müstəsna vergilərlə ailə mütəssisələrinin vurulduğunu deyib.

Nassef Saviris 2011-ci ilde Məhəmməd Mursi hakimiyətə gələndən sonra sərbəst sürögününe son verərək atası və 8 nəfərlik ailə üzvü ilə birləşdə Fransadan əlkəsinə dönür. Sərt tənqidlərinə baxmayaraq Qahirə havaya limanında iqtisadi böhranla qarşılaşan bir hökumət tərefindən isti qarşılıdır və islamçı prezidentin elçisi ona çıçıklar təqdim edir. Qarşılıma sırasında Saviris prezidentin elçisine Mursiye çatdırmaq üçün bir zərf də verib.

Ölkə iqtisadçıları maqnatın qayıtmasını və prezidentdən göstərilən səmimi qarşılınanın in-

sbukda və digər sosial mediada onu qıyan qruplar yaradır. Hətta mühafizəkar müsəlman qruplar Savirisin şirkətlərini boykot etmək üçün çağrışlara da başlayır.

Saviris dünyəviliyin tərefidər idi.

O, ölkəsində üzürtüllü və

örtülü qadınların sayının artması

daxil olmaqla İslam fundamentalizminin yayılmasına qarşı çıxış edirdi.

Siyaset və iş həyatı

Saviris 2011-ci ilin fevral ayında Misirin devrilmüş diktatoru Hüsnü Mübarək əleyhinə etirazları ilə seçilib. Hökumətin idarəciliyindən narazı olan Nassef Saviris ailəsi ilə birləşdə Qahirədən uzaqlaşış Fransada yaşamaqla bağlı qərarı.

O, Məsələn Qardaşlarını və onun lideri Məhəmməd Mursinin də tənqidçisi olub. Prezident Məhəmməd Mursiye qarşı kampaniyani dəstəkləyən misirli iş adamları açıqlamasında müxalif olduğu üçün müstəsna vergilərlə ailə mütəssisələrinin vurulduğunu deyib.

Nassef Saviris 2011-ci ilde Məhəmməd Mursi hakimiyətə gələndən sonra sərbəst sürögününe son verərək atası və 8 nəfərlik ailə üzvü ilə birləşdə Fransadan əlkəsinə dönür. Sərt tənqidlərinə baxmayaraq Qahirə havaya limanında iqtisadi böhranla qarşılaşan bir hökumət tərefindən isti qarşılıdır və islamçı prezidentin elçisi ona çıçıklar təqdim edir. Qarşılıma sırasında Saviris prezidentin elçisine Mursiye çatdırmaq üçün bir zərf də verib.

Ölkə iqtisadçıları maqnatın qayıtmasını və prezidentdən göstərilən səmimi qarşılınanın in-

güc vermək məqsədi daşıyır.

Serinenin Misirde, Londonda və Nyu-Yorkda evləri var.

O, Londondakı xeyriyyə təşkilati "Hope Chain"ın (Ümid Zənciri) səfiridir.

Avtomobil

Nassef Saviris ailədə en diq-qətəken addır. Əsasən "Audi Q5" avtomobilini idarə etməyə üstünlük verir. Bundan əlavə,



onun avtomobil kolleksiyasında "A Range Rover Sport", "Mercedes-Benz", "A Bentley" kimi markalarla da rast gelinir. Nassef'in lüks bir gəmisi də var.

Mülkü

Nassef Saviris 2014-cü ildə 70 milyon dollar dəyərində şəhərin en bahalı kooperativindən bir daire alır. Park və şəhər mənzərli 16 otaqlı dairenin beş yataq otağı və səkkiz hamam otağı var.

Yeganə Oqtayqızı

GİRİŞ

Rəcəb ayı gəldi, üç aylar başladı, Ramazana doğru gedirik. Rəcəb və Şaban aylarında ilahi əmr olan Ramazan orucunu tutmağa hazırlaşmalıyıq. Sevgili Rəsulumuz buyurur ki, Al-lahim, Rəcəb və Şabani bizə mübarək qıl, bizi Ramazana qovuşdur. Rəcəb və Şabanın müba-rək – bərəkətli olması üçün Ramazan orucunun mesajlarının anlaşılması şərtidir, yəni oruc şüuru olmasa, oruc ibadət olmur, içi boşalır, festivala, əyləncəyə, göstərişə, arıqlama pro-qramına, zəngin iftar – qonaqlıq süfrəsinə çevrilir. Öncə anlayış, sonra davranış ölçüsündən çıxış edərək oruc ibadətinin bərəkətli olması, ilahi təyinatını yerinə yetirməsi məqsədi ilə Qurani-Kərimdə olan oruc ayələrini gücümüz ölçüsündə şərh etdik. İstədik ki, oruc şüuru, oruc mədəniyyəti olsun, onun mesajları anlaşılsın, dəyərləri həyatımıza daşının, insanlığı-mızı, sevgimizi, imanımızı, barışımızı, azadlığımızı, ədalətimizi, mərhəmətimizi artırınsın. Sizi əmin edirəm ki, böyük zəhmətlə hazırlanmış bu yazılaraxa vaxt ayırsanız, oxusanzı, ağlındakı elm lələsinə, qəlbinizdəki iman bənövşəsinə, vicdanınızdakı mərhəmət nərgizinə su tökmüş olacaqsınız. Oxuyan gözleriniz nurlu, düşünən ağlımız bərəkətli olsun.

I AYƏ

"Siz ey iman edənlər! Oruc sizdən öncəkilərə olduğu kimi sizə də yazıldı, bəlkə, bu sayədə (yolla) təqvaya qovuşasınız" (Bə-qərə, 2/183)

1) "Siz ey iman edənlər!"

Uca Allah vəsiyyət ayələ-rindən sonra yeni bölməyə keçir, oruc ayesini açıqlayır. Söze "siz ey iman edənlər" xitabı ilə başlayır, imanla oruc tutmaq arasında bağ qurur. Qurani-Kərim imanla saleh əməli bir arada təqdim edir: saleh əməlsiz iman ölümür, həyata daşınmamış, yaşanmamış, sözde qalmış, quru, təsirsiz, insanı ilahi dəyərlər uğrunda fəaliyyətə yönəltməyən, saleh əməllərə yol açmayan iman-dır. İmansız əməl də bərəkətsizdir.

Ayədəki "siz ey iman edənlər" xitabı bu mənaları ehtiva edir: imanınızda səmimi isə-niz, imanınız aktivdir, yəni sizi ədaləti, xeyri, bərəkəti, barışı, mərhəməti, qardaşlığı çoxaltmağa yönəldir, bunun sübutu olaraq oruc tutun. "Siz ey iman edənlər" müraciəti oruc çox önemli ibadət olduğunu söyləyir, deyir ki, oruc tutmaq uca Allahın rızasını qazaqmaq uğrunda cihadın ayrılmaz parçasıdır, orucda bərə-kət var, o sizi yenidən inşa edəcək, sizi ilahi nemətlərə qovuşduracaq, sizə özünüüzü idarə etməyi öyrədəcək, sıxıntılaraya dayanma gücü verəcək, sizi imtahana hazırlayacaq, axırət səadətinə qovuşdu-racaq.

Uca Allah möminlərin se-və-sevə, mənasını anlaya-anlaya oruc tutmalarını istəyir, "siz ey iman edənlər" xitabı ilə onlara ruh və cəsarət verir, sanki, bunu demiş olur: siz möminlərsiniz, sizə sizi böyüdəcək, dəyərinizi artıracaq oruc ibadətini yerinə yetirməye gücünüz çatacaq. Bu xitab oruc tutmağa təşviq edir, sən başlasan, ilahi yardım gə-ləcək, bu mübarək əməlin içində ilahi riza, xeyir, bərəkət var deyir...

Uca Allahın seçdiyi, əmr buyurduğu, biçimini (icra şəklli) müəyyən etdiyi ibadətlər insanla uca Allah arasındakı

mənəvi bağlardır, insanın güc qaynaqlarıdır, ibadətlər insana uca Allaha qulluq şüuru verir, deyir ki, qulluq ancaq Onadır, Ona qul olan azad olar, uca Al-lahdan başqasına qulluq ha-ramdır, şirkdir, zülmdür, köləlikdir. İbadətlər imanı, iman fi-trəti, fitrət insanı qoruyur.

Uca Allah insana ən böyük dəyər olan təvhid anlayışını öyrətmək üçün programları na-zil edir: namaz, zəkat, infaq, həcc... Bu ibadətlərin hər birinin hədəfi təvhid anlayışını öyrətmək, onu yaşam (həyat) biçiminə çevirmək, insana uca Allaha qulluq şüuru vermək, təvhid düşüncəsi ilə həyat (iş, sosial münasibətlər...) arasın-

bu dəyərlər var:
- oruc adlı Ramazan progra-mında QURANI-KƏRİM var,



düşünmək imkanı artır, ehtiyac ağılı hərəkətə keçirir, bədən ac qaldıqca ruhun qanadları açılır, qəlb imanla doyur. Qurani-Kərim də insanın ağlını, ruhunu, vicdanını, qəlbini doyuran kitabdır, ruzidir, nemətdir, təsadüfi deyildir ki, Qurani-Kərimin mübarək adlarından biri də Ruzidir. O, ağılm ruzisi olaraq elmi seçir, oxu buyurur, varlığı uca Allahın adı ilə oxu, yəni yaradılan hər varlığa yerləşdirilmiş el-mi kəşf et, kəşf et ki, inkişaf edə-sən, o elmlərin gerçək sahibini tanışan, Ona təslim olasan, nəticədə, həqiqi azadlıq qovuşa-san, dəyər qazanasan, azad ol-mayanın dəyəri olmaz ki! Uca

şüurlu olmaqdır, O, bizim şüurlu müsəlman olmağımızı istəyir; - oruc programında Qurani-Kərimi ANLAYARAQ OXUMA var (bütün günlərdə, bütün ay-larda Qurani-Kərim oxumağın şərti onu anlamaqdır, ancaq ra-mazanın da özəl yeri var). Qura-ni-Kərimin üzərinizdə dörd haq-qi var: oxumaq, anlamaq, yaşa-maq – dəyərlərini həyatımıza da-shımaq (uca Allahın buyurduğu kimi yaşamaq), öyrətmək. Bədə-ni, ağılı, qəlbini, vicdanı, iradəsi, əməli ilə tam oruc tutan insanlar bütün varlıqları ilə Qurani-Kəri-mi anlamağa köklənirlər;

- uca Allahın oruc adlı tərbiyə programında TƏMİZLİK var, ac qaldıqca bədən, Quran-Kərimi anladıqca, Onunla doyduqca ağılı, ruh, vicdan, qəlb, iradə təmizlənir, təmizlənən in-san həqiqəti görür, Allaha təslim olur, azadlığınə qovuşur (təmiz-lənməyən azad olmaz), dəyər qazanır, fitrət insanı olur;

- oruc programında TƏQVA var, təqva qorunmaqdır, oruc tutmağın hədəfidir, uca Allah qarşısında məsuliyyət şüurudur – dəyərin məsuliyyətli olduğunu qədərdir, sənə yüksəlmiş vəzifəni yerinə yetir, ədalətli ol, zülmə qarşıdır, barış, xeyri, qar-daşlığı, mərhəməti çoxalt, Ona

ORUC UCA ALLAHIN TƏRBİYƏ PROQRAMIDIR QURANI-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ

da bağ qurmaqdır. Qurani-Kərimin tanıdığı hər anlayış və ibadətle həyat arasında qırılmaz bağ var, məsələn, uca Allah buyurur ki, O hər şeyi görür, bilir ve eşidir. İnsanın bu ölçüyə inanmasının həyatı (praktik) qarşılıqlarından bir neçəsini sayaq: uca Allahın hər şeyi görən, bilən, eşidən varlıq olduğuna iman insanı bütün pisliklərdən qoruyar – uca Allahı bu ölçülərlə tanıyan insan zülm etməz, yalan da-nışmaz, haram yeməz, hər an-nəzaretdə olduğunu bilər, uca Allahla arasına vasitəcilər qoymaz, yəni şirkən qaçar, görən, bilən, eşidən Allah inancı insana güc, ümidi, gü-vən, səbir verər, onu sevgiye, barışa, mərhəmətə, ədalətə, xeyrə yönəldər...

Uca Allahın tərbiyə pro-qramlarından birinin adı Orucdur. Oruc adlı tərbiyə (ağılı, vicdanı, iradəni inşa məktəbi) programının içində bu dəyərlər var...

**Uca Allahın tərbiyə pro-gramlarından birinin adı
Orucdur. Oruc adlı tərbiyə
(ağılı, vicdanı, iradəni inşa
məktəbi) programının içində**

Qurani-Kərim Ramazanın ruhu-dur, ilahi mesaj bu ayda nazıl ol-duğu üçün oruc tuturuq (Tövra-tın, İncilin, Zəburun da Ramazan ayında nazıl edildiyi ilə bağlı rəvayətlər var);

- bu programda ŞÜKÜR var – oruc tutaraq insanlıq hidayət rəhbəri olan Qurani-Kərimi na-zil etdiyinə görə uca Allahə şükür edirik. Hər nemətin şükür öz cinsindəndir, məsələn, ağılın şükür doğru düşünmək, qəlbin şükür iman etmək, vicdanın şükür şəfqətli və mərhəmətli ol-maq, bütövlükdə insan olaraq yaradılmışın şükür uca Allahə təslim olmaq – Onun buyurduğu kimi yaşamaqdır. Belə bir sual verə bilərsiniz: insanlığın hidayət rəhbəri olan Qurani-Kərimin nüzəluna görə niyə məhz Ramazan ayında oruc tutmaqla şükür etmək biçimi seçilmiştir, bəlli bir müddət ac qalmaqla Qurani-Kərim arasında hansı əlaqə var? Cavabımız belədir: Ramazan ayında bəlli bir müddət mədəmiz ac qalır, ağılmış, ruhumuz, vicdanımız, qəlbimiz işə doyur. Ramazan ayı ağılı, ruhun, vicdanın, qəlbin ən çox doyduğu, qidalanlığı aydır. İnsan ac qalıqca, ya da az yedikcə

Allah qəlbini ruzisi olaraq imanı təklif edir, iman əmin olma halı-dır, qoruyucu sistemdir, güvən və ümidi-dir. Uca Allah buyurur ki, vicdanın ruzisi mərhəmət, şəfqət və sevgidir, mərhəmət bar-ışında yaşamağın ana ölçülər-rindən biridir. Uca Allahın ölçüsü deyir ki, iradənin ruzisi seçim haqqıdır, iradə seçimək de-məkdir, seçim üçün ən azı iki yol olmalıdır, iradə nemətinin şükür də doğru olanı seçiməkdir. Topla-saq, Ramazan ayı mədənin bəlli bir müddət ac qaldığı, ağılın, qəlbini, vicdanın işə doyduğu – Qurani-Kərim nemətləri ilə qidalanlığı aydır. Ona görə də biz Ramazan ayında nazıl olmağa başlayan Qurani-Kərimə görə bu kitabın sahibi olan uca Allahə bir ay oruc tutaraq şükür edi-rik. Deyirik ki, ağılı, qəlb, vicdan, iradə mədədən daha dəyərlidir, mədəni ac saxlamadığın kimi ağılı, vicdan və qəlbini də ac sax-la-ma, onları da sağlam, təmiz, halal qidalalarla doyur, ey insan, bil ki, Qurani-Kərim fitrətin qidasıdır;

- uca Allahın oruc adlı tərbiyə programında NİYYƏT var. Niyyət bir şeyin mahiyyət və hə-dəfini anlayaraq onu etməkdir,

təslim ol ki, qoruna biləsan, ey insan;

- oruc programında DUA var, dua uca Allaha təslimiyətin ifadəsidir, insanın güc qaynağıdır, ilahi nemətdir, ümidi-dir (ümid etməyən dua etməz), uca Allahla insan arasındaki qurıl-maz bağdır;

- oruc programında SAXUR və İFTAR var – oruc süfrəsi bizə nemətin sahibini tanır, nemət-lərin dəyərini öyrədir, şükər yō-nəldir, acları, yoxsulları unutma, israf etmə deyir, israf edənlər şeytanın dostlarıdır;

(Ardı var...)



Siraceddin Hacı

Hesablama Palatası ötən il dövlət qurumlarında aparılan maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb. Hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarıllacaq.

Sənəddə korrupsiya, mənimsemə və digər pozuntu faktları ilə bağlı məraqlı məlumatlar var. Hesabatda qeyd olunub ki, il ərzində ən çox nöqsan ləğv edilmiş Kütłəvi İnformasiya Va-

dən qovulduqdan sonra A. Quliyev onun ofisindən çıxaraq "Çinar" Plazada məskunlaşış. Tənqidçilər iddia edirlər ki, bununla o, Əli Həsənovla yaxılığını gizlətməyə cəhd edib.

İttihamlarda bildirilir ki, Azay Quliyevin mediada toxunulmaz şəxs olması da təsadüfi deyil. Çünkü əksər media rəhbərləri bu və ya digər şəkildə Şuranın işinə cəlb edilib, layihələri maliyyələşdirilib.

Qeyd edək ki, Hesablamalar Palatasının sənədində nöq-



sitələrinin inkişafına Dövlət Dəstəyi Fondunda, Aqrar Xidmətlər Agentliyində və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında aşkar olunub.

Qeyd edək ki, Hesablamalar Palatasının ötən illə bağlı hesabatı dərəcə olunmadan xeyli əvvəl QHT-lərə Dövlət Dəstəyi Şurasında aparılan yoxamalar barədə mediada və sosial şəbəkələrdə məlumat yayılmışdı. Həmin informasiyalarda qeyd olunurdu ki, Şurada bir neçə milyon manatdan artıq vəsait düzgün xərclənməyib.

Məsələn, Hesablamalar Palatasının hesabatında bildirilir ki, sənədlərdə 1 milyon manata yeni mətbəənin alınması göstərilsə də köhnə avadanlıq quraşdırılıb, daxili xərclər üçün ayrılan 2 milyon manat vəsait düzgün bölüşdürülməyib. O cümlədən, Şuranın fəaliyyətinə ştatdan əlavə çoxsaylı işçilər cəlb edildiyi, onların əksəriyyəti Şuranın rəhbərliyinin qoymuları olduğu iddia edilir.

Həmçinin qeyd edilir ki, iki il əvvəl istifadəyə verilmiş "Səlis" xidməti üçün hər il yüz minlərlə manat vəsait xərclənib. Daha sonra satınalmalarda açıq tenderlər olmayıb, digər üsullardan istifadə olunub. Eyni zamanda, tenderlərdə qalib gələn şirkətlərin, MMC-lərin rəhbərliyə yaxın insanlara məxsus olduğu bildirilir.

Mediada yayılan məlumatlarda QHT Şurasının əvvəl yerləşdiyi ofisin Prezidentin keçmiş köməkçisi Əli Həsənova məxsus olduğu, onun təmirinə kifayət qədər iri vəsaitlər sərf olunduğu qeyd olunur. Şura Əli Həsənova hər ay 18 min manat kirayə haqqı ödəyib.

Keçmiş şöbə müdürü hakimiyyət-

Orucov, Əvəz Həsənov, Mehriban Zeynalova, Ramil İsgəndərov və "ASAN" Könüllüləri Təşkilatının rəhbərinin təmsil olunacağı gözlənilir. Azay Quliyevin yenidən sədr kimi qalması işə qanunvericiliyə uyğun gəlmir. Çünkü qanunverici orqanın təmsilçisinin icra strukturunda təmsil olunması hüquqi baxımdan doğru deyil.

Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov musavat.com saytına müsahibəsində bu ittihamlara cavab vermişdi. Onun sözlərinə görə, Hesablamalar Palatası keçən ilin sentyabrın 15-dən oktyabrın 15-dək Şuranın Katibliyində yoxlamalar aparıb və bu yoxlamalar Katibliyin fəaliyyətinin 3 ilini (2017-2019-cu illər) əhatə edib.

Yoxlama zamanı aşkar olunan nöqsanlar haqqında danışan F. Qurbanov

edilməsinin metodologiyası qeyd olunmadığını görə ehtimal qiymətlər müəyyənləşdirilərkən orta bazar qiyməti əsas götürüllər. Şuranın 2020-ci ildə keçirilən tenderlərində bu məsələlər nəzərə alınub və tenderin ehtimal qiymətləri qaydalara uyğun olaraq müəyyənləşdirilib.

Digər bir irad isə Şura Katibliyinin həyata keçirdiyi tədbirlərə bağlıdır. Şura Katibliyi şəffaflığa xüsusi önəm verən dövlət qurumu kimi keçirdiyi bütün tədbirlərlə bağlı daim ictimaiyyətə geniş məlumatlar verir. Bu məlumatlar hazırlanarkən onların ictimai-siyasi əhəmiyyətinə diqqət yetirilir və daha çox tədbirlərin işgüzar mühiti fotolarда canlandırılır. İuşa və bəzi texniki xarakterli məsələlər isə bəzən diqqətdən kənardır qalır. Bu tədbirlərin icrasını həyata keçirən podratçı təşkilatlar tələb olunan bütün komponentlərə yetərinə diqqət yetirməyiblər.

Bu səbəbdən Hesablamalar Palatasının yekun rəyində qeyd olunan nöqsanlar podratçı təşkilatlar tərəfindən aradan qaldırılıb».

İcraçı direktor ittihamlarda ən çox istinad olunan "QHT Nəşriyyatı" ilə bağlı məsələdən də danışınb: ""QHT Nəşriyyatı" MMC 2012-ci ildə təsis edilib və öz hesabına fəaliyyət göstərib. Yəni, Şura nəşriyyata hər hansı bir dotsiya ayırmayıb. Ümumiyyətlə, nəşriyyatın yaradılması qərarı bu sahədə aparılan araşdırmalardan sonra qəbul edilib. İlk illərdə QHT layihərinin icrası çörçivəsində orta hesabla 500 minə yaxın vəsait nəşr xərclərinə yönəldilib. Burada ən böyük problemlərdən biri çap məhsullarının keyfiyyəti ilə bağlıdır. Fəaliyyətə başladığı ilk illər ərzində bu nəşriyyat QHT-lərin sifarişlərini icra etsə də, sonrakı illərdə sifarişlərin həcmi tədricən azalıb, son bir-neçə ildə isə ümumiyyətlə QHT sifarişləri olmayıb".

Xatırladaq ki, bir müddət əvvəl "QHT Nəşriyyatı"nın ləğv olunduğu açıqlanıb. F. Qurbanov 3 ili əhatə edən yoxlamalar nəticəsində aşkarlanan bütün nöqsanların QHT-lər, podratçı təşkilatlar və Katiblik tərəfindən artıq aradan qaldırıldığını vurğulayıb.

F. Qurbanov 3 ili əhatə edən yoxlamalar nəticəsində aşkarlanan bütün nöqsanların QHT-lər, podratçı təşkilatlar və Katiblik tərəfindən artıq aradan qaldırıldığını vurğulayıb.

Rasim

HESABLAMA PALATASI QHT ŞURASINDA HANSI QANUNSUZLUQLARI ASKARLAYIB?

"Bütün nöqsanlar artıq aradan qaldırılıb"

sanlarla bağlı düzgün ölçü götürülməməsindən şikayət edilir: "Əvvəlki illərdə də qeyd edildiyi kimi, dövlət vəsaitlərinin qanuna uyğun, səmərəli, qənaətli və nəticəli istifadəsində nöqsanlara yol verən vəzifəli şəxslərə münasibətdə zəruri in-tizam tədbirləri tətbiq edilmir".

Palata həmin vəzifəli şəxslərə yalnız xəbərdarlıq edildiyini, həmin şəxslərin öz vəzifələrini davam etdirməsi ilə gələcəkdə də bu istiqamətdə xarakterik nöqsanlara yol vermə riskinin əhəmiyyətli olması qənaətini bir dəha vurğulayır.

Yeri gəlmişkən, Palatanın bu iradını QHT-lərə Dövlət Dəstəyi Şurasına aid etmək olar. Əldə etdiyimiz məlumatə gö-



bildirib ki, qeyd olunan 3 il üzrə Şuranın Katibliyinin maliyyə fəaliyyətinin bütün sahələri yoxlanılıb.

İcraçı direktor Şura Katibliyinin xərcləri barədə deyib ki, proqnoz layihələrin hazırlanması prosesində Şuranın funksional fəaliyyəti, Katibliyin saxlanılması və QHT-lərin qrant müsabiqəsi layihələri üzrə keçirilməsi nəzərdə tutulmuş tədbir və layihələrin sayına uyğun ehtimal olunan xərclərin müəyyənləşdirilməsi və maliyyə yardımının həcmi əsaslandırılması barədə dəlillərin tam olmaması ilə bağlı bir sıra iradlar bildirilib.

F. Qurbanovun sözlərinə görə, Palata Şura Katibliyinin satınalmalarına əsasən iki irad bildirilib: "Birinci irad bəzi malların ehtimal qiymətlərinin müəyyənləşdirilməsi metodologiyasının tətbiqi vəziyyəti ilə bağlıdır. Bütün satınalma əməliyyatlarına ehtimal qiymətlərin müəyyənləşdirilməsi "Dövlət satınalma məsələləri haqqında" Azərbaycan Respublikasının Qanuna müvafiq aparılıb. Qanunda ehtimal qiymətlərin müəyyən



rə, yaxın günlərdə Şura publik hüquqi şəxsən əvvəl qeyd olunur. Şura Əli Həsənova isə yenə Azay Quliyev tərəfindən formalasdırılıb.

Yeni tərkibdə QHT rəhbərlərindən Günel Səfərova, İsrail İsgəndərov, İlqar

COVID-19 pandemiyası hələ də dünyani ovucunun içində sıxsa da, Avropada yeni məhdudlaşdırıcı tədbirlər dalğası "köhnə dünya"nın iqtisadiyyatı üçün növbəti "cəhənnəm dairəsi" olmaq təhdidi yaratsa da, beynəlxalq maliyyə institutları (BİM) bu ilin perspektivləri barədə müsbət şəkildə danışmağa üstünlük verirlər. Onların fikrincə, ABŞ iqtisadiyyatını dəstəkləyən "Bayden" tədbirlər paketi xammal bazalarında tələbi tədricən bərpa etməyə kömək edəcək ki, bu da zəncirvari olaraq dünya bazarının digər seqmentlərini də hərəkətə gətirəcək.

Müsbət proqnozlar

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib ki, dünya iqtisadiyyatı koronavirus pandemiyası səbəbindən 3,5 trilyon ABŞ dollarından çox vəsait itirib və bu, 2008-ci ildəki böhrandan iki dəfə çoxdur. Onun sözlərinə görə, ekspertlər vəziyyəti ikinci Dünya Müharibəsindən bəri ən böyük qlobal böhran kimi qiymətləndirirlər.

Bu arada, dünyanın müxtəlif yerlərindən olan maliyyə rəsmiləri Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının yaz iclasları çərçivəsində görüşməyə hazırlanıqlar, əlbette ki, virtual olaraq. Aprelin 7-də həmçinin "Böyük iyirmilik" (G20) ölkərinin maliyyə qurumlarının rəhbərləri bir araya gələcək. "Reuters"ın məlumatına görə, BVF koronavirus pandemiyasının dünya iqtisadiyyatında buraxdığı izlər barədə qısa hesabat təqdim edəcək və 2021 və 2022-ci illər üçün artım proqnozlarına yenidən baxacaq. Bu iclaslar zamanı pandemiyadan xüsusilə zərər görən ölkələrə 650 milyard ABŞ dolları ekvivalentində dəstək verilməsi müzakirə ediləcək.

Qeyd edək ki, bu həftə BVF ABŞ-dakı yeni stimullaşdırıcı tədbirləri və COVID-19 əleyhine peyvəndləmənin irəliləməsini nəzərə alaraq, qlobal iqtisadiyyat üçün 2021 və 2022-ci illər üzrə proqnozlarını yaxşılaşdıracağını açıqlayıb. "Bu amillər cari və növbəti illər üzrə dünya iqtisadiyyatı üçün proqnozu artımla yenidən nəzərdən keçirməyimizə imkan verir", - BVF-nin icraçı direktoru Kristalina Georgiyeva bildirib.


Qeyd edək ki, demək olar, bütün BİM-lərin analitikləri iqtisadiyyata təxminən 2 trilyon ABŞ dolları həcmində "Bayden" dəstək paketinin və infrastruktur xərclərinin gözləni-

lən paketinin yalnız ABŞ iqtisadiyyatına deyil, eyni zamanda digər ölkələrin iqtisadiyyatlarına da müsbət təsir göstərəcəyindən əmindirlər. Nəticədə xammal bazarları, istehsal zəncirləri və s. hərəkətə keçəcək.

laşması fonunda regionun artım tempinin 3,8%-ə çatacağı gözlənilir.

Ədalətsiz bölgü

Lakin bu, bütün ölkələrin dərin böhranın nəticələrini be-



dan bəri təxminən 90 milyon insanın yoxsulluq həddinə düşəcəyinə getirib çıxaracaq. "Qlobal iqtisadiyyat üzrə proqnozlar pandemiyadan asılıdır, ona isə hazırda aşilanmadakı qeyri-bərabər irəliləyiş və xüsusilə də Avropada və Latin Amerikada iqtisadi artım perspektivlərini dayandıran virusun yeni ştamları təsir edir", - Kristalina Georgiyeva ÜST rəhbəri ilə həmfikirdir.

"Saxo Bank"ın analitikləri səlahiyyətli şəxslərin eyni vaxtda üç əsas problemi – qeyri-bərabərlik, yaşıl transformasiya və bir sıra infrastruktur məsələlərini həll etmək səyərini qlobal iqtisadiyyata baha başa geləcəyini düşünürərlər. Bu, inflyasiyaya, kapitalın daha yüksək marjinal qiymətinə və əsas problemlərin eyni vaxtda deyil,

dan çox zərər gördüyü həsab edir. Uyğun olaraq, onlar üçün qısa zamanda bərpa perspektivi də yoxdur. Özü də Avropada artıq COVID-19-un üçüncü dalğası və məhdudiyyətlərin sərtləşdirilməsinin növbəti mərhəlesi başlayıb. "Morgan Stanley"nın analitiklərinin fikrincə, məhdudiyyətlərin daha bir neçə ay davam etməsi "növbəti itirilmiş yay" a və İspaniya və İtaliyanın ÜDM-nin 2-3% azalmasına səbəb olacaq.

Bir sözə, bütün bu proqnoz və hesabatlardan qəribə mənzərə yaranır - BİM-lərin gözənlətiləri müsbətdi, amma heç də bütün ölkələr üçün yox. Həmçinin bütün proqnozlar pandemiya və aşılanma ilə bağlı vəziyyətə nəzərən mütləq "qeyri-müəyyənlik" başlığı altındadır. Belə görünür, beynə-

PARÇALA VƏ HÖKM SÜR

Dünyada iqtisadi böhrandan çıxış qeyri-bərabər olacaq

Iqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal iqtisadiyyatın 2021-ci ildə 5,6% artacağını gözləyir. Bu, əvvəlki proqnozdan 1,4 faiz bəndi çoxdur. 2022-ci ildə qlobal ÜDM 4% artacaq. Ekspertlərin fikrincə, əhalinin COVID-19 əleyhine aşılanması istiqamətindəki effektiv kampaniyalar və bəzi ölkələrdə əlavə maliyyə dəstəyi tədbirlərinin ayrılmazı sayesində qlobal iqtisadiyyatın perspektivləri xeyli yaxşılaşır. Onlar artıq 2021-ci ilin ortalarına qədər böhrandan əvvəlki səviyyəyə çatmağın mümkün olacağını gözləyirlər.

Dünya Bankı "Avropa və Mərkəzi Asiya (AMA) regionunun iqtisadi icmali"nın növbəti buraxılışını dərc edib. Orada qeyd olunur ki, bu il regionun inkişaf etməkdə olan iqtisadiyyatlarının 3,6% səviyyəsinə artacağı gözlənilir. Bankın analitikləri hesab edirlər ki, ixracatın bərpasın və sənaye məhsullarının qiymətlərinin sabitləşməsi 2020-ci ilin sonunda başlayan pandemiyanın növbəti dalğasının nəticələrini qismən kompensasiya edəcək. 2022-ci ildə pandemiyanın təsirinin tədricən zəifləməsi və ticarət və investisiyaların dinamikasının yaxşı-

la dostcasına və birlikdə aradan qaldıracaqları demək deyil - əksinə, dünyadan əksər hissəsinin yaxın perspektiv üçün iqtisadi gələcəyi qaranlıq tonlara boyanıb. Bunun nüfuzlu təşkilatlar da gizlətmirlər və səbəbi COVID-19 əleyhine peyvəndlərin ölkələr arasında ədalətsiz şəkildə bölgüsü halında qeyri-bərabər bərpa prosesləri ilə əlaqələndirirlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı Tedros Adanom Gebreyesusun dediyi kimi, peyvəndlərin ədalətsiz bölgüsü sadəcə mənəvi biabırçılıq deyil, bu həm də iqtisadi və epidemioloji baxımdan özünəqəsddir.

"Virus hardasa sirkulyasiya, insanlar isə ölməyə davam etdikcə ticarət və səyahət qeyri-təşkilatlanmış vəziyyətdə qalacaq, iqtisadi canlanma vaxtı isə sonraya qalacaq", - ÜST rəhbəri izah edib.

Bu arada, elə həmin BVF hesab edir ki, Çin istisna olmaqla, bazarları formalasın və inkişaf etməkdə olan ölkələrdə adambaşına düşən ümumi gəlir 2020-2022-ci illər aralığında pandemiyadan əvvəlki göstəricidən 22% az olacaq, bu da öz növbəsində pandemiyanın başlangıç-



növbə ilə həll edilməsinin zəruriliyinin çətin başa düşülməsinə səbəb olacaq.

"Saxo Bank" pandemiyadan sonra qlobal iqtisadiyyata yatırılan pulun koronavirusdan əvvəlki 2019-cu ildəki qlobal ÜDM-in (88 trilyon ABŞ dolları) 20%-dən çoxunu təşkil etdiyini vurğulayır. Bu məbləğin 80%-dən çoxunun inkişaf etmiş bazarların payına düşməsi də bu stimulun bölgüsünü təhrif edir.

DB həmçinin iqtisadiyyatı xidmet və turizm sahəsindən çox asılı olan ölkələrin ham-

xalq analitiklər böyük iqtisadiyyatların proqnozlarına əsaslanan nikbir inkişaf sənarisini dərc etməyi üstün tuturlar. Ancaq unutmaq olmaz ki, mövcud böhran o qədər dərin və geniş miqyaslı, qloballaşma tendensiyası isə bütün ölkələrin iqtisadiyyatlarını bir-birinə elə sıx bağlamışdır ki, sabitliyi yalnız birlikdə, dünyanın bütün bölgələrində inkişafa dəstək olmaqla əldə etmə mümkündür.

Ekspert Qulu Nuriyev

Casusluq hər kəsə ədəbiyyat və kino vasitəsilə tanış olan gizli və təhlükəli bir peşədir. Casuslar bir-biriləri ilə əbədi mübarizə aparan ölkələr üçün çox vacibdir. Onların çoxu pulla işləyir, bəziləri vətənpərvərlik adına yönəldilib. Bundan əlavə, casuslar eyni zamanda qəhrəman və cani elan olunurlar. Bu vəziyyət nə filmlərdə, nə kitablarda, nə də dünya siyasetində çox da fərqlənmir.

Tarixin ən məşhur casusları haqqında maraqlı bilgilərlə siz də tanış olun.

Izabella Boyd

Belle Boyd kimi tanınan Izabella Boyd Amerika vətəndaş müharibəsi dövründə



Konfederasiya ordusu üçün əhəmiyyətli bir casus olub. Atasının otelini əməliyyatların qərargahına çevirib və sevgiliyi ondan imtina edənə qədər Konfederasiyalara xidmət etməyə davam edib. Töhflərinə görə dəfələrlə təltif edilib. Boyd 1862-ci ildə həbs olunub və bir ay həbsxanada qalıb. Serbest buraxıldıqdan sonra İngiltərəyə gedib və 1900-cü ildə orada vəfat edib.

Nathan Hale

"Ölkəm üçün itirəcəyim tək bir həyatım olduğuna görə üzr istəyirəm ..." - bu məşhur sözüleri edam olunmadan əvvəl ilk Amerika casusu Nathan Hale söyləyib. Hale Amerika İnqilab Müharibəsi dövründə



Qiṭə Ordusunun kapitanı olub. Bir müəllim kimi kamuflyaj olan Hale, kəşfiyyat məlumatları toplama missiyasına gedib. Orada casus olduğu aşkar edilən zaman ingilis ordusu tərəfindən əsir götürülüb. 21 yaşlı Hale casusluq ittihamı ilə mühakimə olunaraq asılıb.

Duşan Popov

Serbiyada anadan olan Popov İkinci Dünya müharibəsi dövründə MI16 üçün işləyib. Yaponların Pearl-Harbor'a hücumunda Popovun FTB-yə xəbərdarlıq edib, ancaq bu xəbərdarlıqla laqeyd yanaşıldığı üçün yaponların hücumu uğurlu olub. Büyük



kəşfiyyat məlumatları əldə etmiş agent Popov 1968-ci ildə vəfat edib. 20-ci əsrin ən ağıllı casusu adını alan Duşan Popov məşhur agent Ceyms Bondun "Casus 007" prototipidir.

Klaus Fuşs

hesab olunur. Hollandiyada anadan olan casusun əsl adı Margaretha Geertruida Zelle MacLeoddur. Mata Hari dəyərli məlumatlar əldə etməsinə görə əhəmiyyətli bir xəzinə sayılırdı. 1917-ci ildə Birinci Dünya müharibəsi zamanı aldığı mesajları almanınla satlığına və 50.000 fransız əsgərinin ölümüne görə, tutularaq edam edilib.

Rozenberqlər

Etel ve Julius Rozenberg SSRİ üçün casusluq etməkdə günahlandırılıraq öldürülən amerikalı cütlükdür.



Etel ve Julius Rozenberg SSRİ üçün casusluq etməkdə günahlandırılıraq öldürülən amerikalı cütlükdür.

da çalışan yüze yaxın CIA casusunun şəxsiyyət vəsiqələri ni də verib. Mərkəzi Kəşfiyyat İdarəsinin sıralarında deşifre olunduqdan sonra ömürlük həbs cəzasına məhkum edilib.

Sidney Reilli

Əsl adı Sigmund Georgievich Rosenblum olan Sidney



Reilli, Rusiyada anadan olub. Bir neçə ölkəyə casusluq edə-

ham mənbəyi olduğu deyilir.

Melita Norwood

İngiltərədə memur olan Melita Norwood da bir casus idi. Nüvə Tədqiqatçıları Mərkəzində aparılan gizli araşdırma malarda bəzi həssas sənədlərə sahib olması ingilislərin deyil, Sovet İttifaqının diqqəti ni çəkib. 1940-ci ildə Sovet İttifaqı tərəfindən agent təyin edilən Melita 1993-cü ildə vəfat edib.

Brita Tott

Danimarkanın zadəgan ailələrindən birinin qızı olan Brita Tott 1442-ci ildə İsveç kral ailəsindən olan zadəgan bir şəxsə evlənib. On il sonra İsveç Danimarka ilə mühabəyə girəndə Tott ölkəsi üçün casusluq edib. İsveç kralı VIII

Tarixin ən məşhur casusları haqqında maraqlı faktlar

Yandırılan, elektrik stoluna bağlanan və asılan agentlərin çətin hayatı...

Almaniyada anadan olan



Klaus Fuşs Sovet İttifaqına "Manhattan Layihəsi" haqqında məlumat vermesi ilə tanınır. Başlanğıcda ingilislərin atom bombası hazırlamaq layihəsində çalışıb və daha sonra Manhattan layihəsinə casus olaraq qatılıb. Casus olması ilə bağlı məlumatlar bəlli olduqda, 1950-ci ildə İngiltərədə tutularaq cəzalandırılıb. Həbs edildikdən sonra İngiltərə kəşfiyyatına müxtəlif gizli məlumatları verib.

Mata Hari

Tarixin ən məşhur casus-



larından biri olan Mata Hari yüksək vəzifəli şəxslər üçün xidmət göstərən fahişə, eyni zamanda da bir rəqqasə idi. Mata Hari casusların kralıçası

Etel ve Julius Rozenberg tarixin ən məşhur casusları arasındadır. Onlar sovet kəşfiyyat xidmətində çalışan Amerika kommunistləri id. ABŞ üçün həyatı əhəmiyyət daşıyan nüvə sirlərini Sovet İttifaqına ötürmələri ilə tanınır-dilar. Rozenberg ailəsi Nyu Meksikodakı araştırma mərkəzindən rus agentlərinə nüvə silahının sirlərini ötürməkdə ittihad ediliblər. Julius 17 iyul 1950-ci ildə, həyat yoldaşı Etel isə 11 avqustda həbs olunub. Hökumət casus olduqlarını etiraf etmək müqabilində edam hökmünün 30 ilədək endirilməsini təklif edib, lakin Rozenberqlər bundan imtina ediblər. 19 iyun 1953-cü ildə Etel və Julius Rozenberg elektrik kreslosunda edam ediliblər.

Aldrix Ames

Aldrix Ames, soyuq mühabibə dövründə Sovet İttifaqında çalışan bir CIA zabiti id. Pul əvəzinə KQB-yə əyalət içindəki məlumatları satırdı. Ames KQB-yə Sovet İttifaqını-



rek ikili həyatlar yaşadıb. Uğursuz olsa da sovet lideri Lenin sui-qəsd planı ilə məşhur olub. Daha sonra Sovet İ-

Karlın sui-qəsdində iştirakçı olmaqla yanaşı, ordunun hər addımının qarşısını alacaq sirlərini ailəsinə çatdırın ag-




tifaqı tərəfindən tutulan Sidney edam edilib. Popov kimi, Reillinin də ən məşhur ədəbi casus Ceyms Bond üçün il-

ent olub. VIII Karl və hökumət onu xəyanətdə günahkar bilərək birbaşa yandırma cəzasına məhkum edib.

Parallel

Son
səhifə

Nº 201-202 (3495-3496) 8 aprel 2021-ci il * Gündəlik icimai-siyasi qəzet * Qiyməti 20 qəpik



Açı bibər yemək ölüm riskini azaldır

Amerika Kardiologiya Assosiasiyyası tərəfindən aparılan araşdırmalara görə, açı bibərdən (çili) müntəzəm istifadə etmək ölüm riskini dördə birə qədər azalda bilir.

AZƏRTAC xəbər verir ki, bu barədə "Express" nəşriyyatının çap etdiyi materialda bildirilir. Tədqiqatçılar bir sıra ölkələrdən olan 570 mindən çox insanın məlumatlarını təhlil ediblər. Mütəxəssislər insanların qidalanma vərdişlərinin bir-biri ilə əlaqə prosesi, təhlükəli xəstəliklərin yaranma riski və ölüm halları ilə maraqlanıblar. Layihənin müəllifləri belə qənaətə gəliblər ki, kəskin qidalara meyillilik ölüm riskini nəzəreçarpacaq dərəcədə azaldaraq həyatı uzada bilər.

"Rasionlarında daim açı bibər olan insanlarda ürək-damar xəstəliklərindən ölmək ehtimalı 26 faiz, xərcəngdən isə 23 faiz azalır", – deyə alımlar qeyd ediblər.

Elmi ekspertlər hesab edirlər ki, səbəbindən asılı olmayaraq, bibər pərəstişkarları arasında ölüm nisbəti dördə bir qədər az olur. Bibərin istifadəsinin ölüm riskini azaldığını izah edən ekspertlər, bunu, sözügedən kəskin məhsulun tərkibindəki komponentlərinin təsiri ilə əlaqələndirirlər. Bibərdən müntəzəm istifadə oksidant, iltihab və xərcəng şisi əleyhinə səmərəli təsir etməklə yanaşı qanda qlükoza səviyyəsinin normallaşmasına kömək edir.

Artıq çəkidən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Lakin azçəkili olmaq müasir dövrdə sağlamlıq və gözəllik əlaməti hesab edilir, desək, yəqin ki, yanılmarıq. Artıq çəkili olmaq isə əksinə, bir çox xəstəliklərin xarakterik əlamətlərindən biri sayılır, həmçinin vaxtından əvvəl ölüm və əllilik ehtimalını artırır. Qeyd edək ki, artıq çəki və obezlik ölüm riskinə görə dünyada beşinci yerdə dayanır. Hər il azı 2,8 milyon yetkin insan artıq çəki və ya obezlik səbəbindən həyatını itirir. Dünya əhalisində qeydə alınan diabet xəstəliyinin 44 faizi, ürəyin işemik xəstəliyinin 23 faizi və bəzi xərcəng növlərinin 7-41 faizi həddindən artıq çəki və obezlik ilə əlaqələndirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İstututunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi de-

gün ərzində ac qalaraq ariqla-maşa çalışmaq da yanlış yol-dur. Belə ki, organizmin gündelik yaşaması üçün tələb etdiyi kalorini almaması dijeta və sonrakı dövrlerde böyük fəsadlara yol açı bilər. Bundan başqa, acliq orqanizmdə grelin hormonunun miqdarının artmasına səbəb olur ki, bu da beynədə qidalanma istəyini stimula-taşdırır. İnsan ac qalaraq orqanizmi daha çox yeməyə meyləndirmiş olur. Grelin hormonunun təsiri ilə orqanizm yüksək şəkerli və yağılı qidalara yönəlir. Diyetoloqlar arasında "cə-hənnəm effekti" adlandırılan prosesin de başlıca səbəbi bu-nu hesab etmək olar. Həmin proses diyetanın kiçik bir po-zuntsusunda insanda "uyğun-suoluq" hissini yaranmasına və qat-qat artıq kaloriyə səbəb olacaq şəkildə yeməyə davam edilməsinə aparıb çıxarır.

Uzun müddəti saxlanılan və hansısa qidaları qadağan

Belə ki, tek tip qidalanma orqanizmdə metabolik, endokrino- loji, psixoloji problemlərə sə-bəb olur. Həmçinin tək tip qidalanmaqla uzunmüddətli davam edən diyetalar zamanı oynaq ağrıları, saç tökülməsi, əzəle tonusu itkisi, yüksək təzyiq, yaddaş pozuntusu və digər əla-mətlər müşahidə olunur. Bəzi kortəbii diyetalar zamanı, həmçinin vegetarian qidalanma rasionlarından et və süd məh-sullarının azaldılması və ya ta-mamilə çıxarılması nəticəsində orqanizmdə vitamin çatışmazlığı yaranır. Unutmaq olmaz ki, qida rasionundan çörək, düyü və digər karbohidrat mənbələrinin çıxarılması qanda şəkərin miqdarının kəskin azalmasına səbəb ola bilər.

Yeniyetməlik dövrü insanın öz orqanizmi ilə tanışlığının ye-ni mərhələsidir. Həmin yaş dövründə orqanizmdə həm fi-zioloji, həm də psixoloji dəyişikliklər baş verir. Yeniyetməlik



Ömrü uzadan 30 qəpiklik möcüzə

Bir dilim limonlu çay xərcəng riskini azalda və insan ömrünü uzada bilər.

Bu barədə "Express" nəşri amerikalı həkimlər istinadən yazıb. Həkimlər sellüloz maddəsi və limon şirəsi ilə birlikdə kimyəvi terapiya həyata keçirib-lər. Tədqiqatçılar bu birləşmələrin gəmiricilərin dillərində, ağıcyer-lərində və yoğun bağışqlarında bədxassəli şışlərin yaranma-sının qarşısını aldılarını göstərib. Bununla birləkde, elm adamları təcrübədə yüksək doza kimyəvi madde istifadə olunduğunu eti-rəf edirlər - yalnız bir limondan əldə edilə biləndən daha çox.

Bu sitrus meyvəsi virus infeksiyaları ilə mübarizə aparır, turşuluğu tarazlayır, immuniteti gücləndirir, həzm sistemini toksinlərdən təmizləyir, mədədəki yanma və köp kimi narahatlılıqra təsir edir.

Kortəbii diyetaların fəsadları

partamentinin Bi-omühəndislik araşdırma-ları şöbəsinin mütəxəssisləri Elvira Quliyeva və Nərmin Axundovanın hazırla-dığı məqalədə deyilir.

İnsanlar artıq çəkidi-n daha asan yollarla uzaqlaşmağa çalışırlar. Onların yönəldiyi "möcüzəvi diye-ta"lar, "şok detoks"lar, "rahat arıqlama əlavələri" kimi yollar heç də özünü doğrultmur, ek-



sine qidalanma davranışının pozulmasına səbəb olur və bu da orqanizmdə ciddi fəsadlar yaradır. Kortəbii şəkildə edilən pəhrizlərin 95 faizi uğursuzluq-la nəticələnir. Pəhrizdən sonra ilk 1-5 il ərzində sürətli itirilən çəki geri qazanılır. Bütün bu nəticələr isə ənənəvi pəhrizin faydasız olduğunu göstərir.

Tədqiqatçılar göstərir ki, ənənəvi diyetalar vəsítəsilə arıqlayan hər 10 nəfərdən yalnız biri pəhrizi dayandırıandan iller sonra istədiyi çəkidi olur. Digerləri isə əvvəlkindən də artıq olmaqla itirdiyi çəkini geri qaytarırlar.

Əslində dijeta üçün əsas prinsip kalori qəbuluna nəzərdərdir. Həmin nəzəret düzgün edildikdə çəki itirmək mümkündür. Bunun üçün sağlam qidalanma heyat tərzini əvvələndirir. Kortəbii diyetalarda edilən ən böyük səhvələrden biri çox aşağı kalorili menyular seçməkdir. Həmçinin

dövrünün ən ciddi problemlərindən biri obezlik – piylenmədir. Bu dövrdə piylenmə ilə bağlı prob-lemləri olanlar həyatı boyu bir sıra xroniki xəstəliklərlə qarşıla-sırlar. Buna səbəb y e n i y e t m e l i k dövründə yüksək çə-ki artımının orqanizmdə piy hüceyrə-lərinin sayını artırmasıdır. Bu intensivliklə artmış piy

hueyərələrinin parçalanması da yetkinlik dövrü ilə müqayisədə olduqca çətindir. Yeniyetməlik dövründə saxlanılan diyetalar adətən dəmir və kalsium çatışmazlığına səbəb olur. Bu da osteoparoz, hiperlipide-miya, xərcəng və ürək-damar xəstəliklərinin inkişafına zəmin yaradır. Orqanizmin böyüme və inkişafi mərhələsində düzgün və səmərəli qidalanma böyük əhəmiyyət kəsb edir, çünkü qida maddələrinə olan gündəlik tələbatdan əlavə orqanizmin inkişafını da təmin etmək lazımdır.

Düzgün və balanslı qida-lanma, müntəzəm fiziki aktiv-lik sayəsində sağlam orqanizmə sahib olmaq mümkündür. Ona görə də artıq çəki ilə səmərəli mübarizə aparmaq üçün mütləq həkim və ya diyetoloquñ nəzarəti altında fər-di qaydada pəhriz növü nə-zərdə tutulmalıdır.

Təsisçi və bas redaktor:
Tapdıq Abbas

Birinci müavini:
Akif Nəsirli

Bas redaktorun müavini:
Şahnaz Salehqızı

Sosial-siyasət şöbəsinin müdürü:
Mahir Abbaszadə
İnformasiya şöbəsinin müdürü:
Röyal Əsədli

Qarabağ bürosunun redaktoru:
Elman İsrəfiloglu

www.parallel.az saytının operatoru
Murtuza Sudeyifoğlu

Bölgə müxbirləri:
Vaqif Cəmiloğlu
Rəşid Nəcəfli
Əlizadə Nəhmədagaoğlu
İlkin Əsədzadə

Qəzet 16 fevral 2002-ci ildən çıxar.

Ünvan: AZ 1073, Azərbaycan,
Bakı şəhəri, Mətbuat prospekti,
529-cu məhəllə, 6-cı mərtəbə
"Azərbaycan" nəşriyyatı

Tel: 510 15 07, Fax: 510 15 06
E-mail: parallel_qazeta@mail.ru

**Qəzet "Son Dakika" MMC-nin
mətbəəsində çap olunub.**
Əlyazmalara rəy verilmir və geri
qaytarılmır.

Qeydiyyat №257
Sifariş: 2185 Tiraj: 2050